

## 3807\_Az\_Æyani\_Yekun imtahan testinin sualları

### Fənn : 3807 Xarici ölkələrin vergi sistemi

1 Aşağıdakılardan hansında vergi siyasətinin mahiyyəti düzgün verilmişdir?

- Vergi siyasəti, dövlət tərəfindən işlənilib hazırlanmış, iqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemidir
- Vergi siyasəti, dövlət tərəfindən işlənilib hazırlanmış, vergi sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemidir
- Vergi siyasəti dövlətin maliyyə siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, müəyyən maliyyə siyasətinin məqsədləri üçün istifadə edilən iqtisadiyyatın dövlət tənzimlənməsinin əsas elementidir
- B) Vergi siyasəti dövlətin maliyyə siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, müəyyən vergi siyasətinin məqsədləri üçün istifadə edilən iqtisadiyyatın dövlət tənzimlənməsinin əsas elementidir

2 Vergi siyasətinin əsas məqsədi nədir?

- Vergi siyasətinin əsas məqsədi vergi və rüsumların mahiyyət və funksiyalarından irəli umi daxili məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir
- Vergi siyasətinin əsas məqsədi vergilərin mahiyyət və funksiyalarından irəli gəlməklə, məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir
- Vergi siyasətinin əsas məqsədi vergilərin mahiyyət və funksiyalarından irəli gəlməklə, məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə vasitəsi ilə bölüşdürülməsindən ibarətdir
- Vergi siyasətinin əsas məqsədi vergi və rüsumların mahiyyət və funksiyalarından irəli umi daxili məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və büdcə vasitəsi ilə bölüşdürülməsindən ibarətdir

3 Əhatə etdiyi dövrün uzunluğundan və həll edilən məsələlərin xarakterindən asılı olaraq vergi siyasəti bölünür:

- Qısa müddətli və uzunmüddətli
- Vergi taktikası və vergi strategiyasına
- Vergi taktikası və vergi dövrünə
- Vergi strategiyası və vergi dövrünə

4 Aşağıdakılardan hansında vergi taktikasının mahiyyəti düzgün şərh edilmişdir?

- Vergi taktikası vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və konkret bir dövrdə qarşıda duran məsələlərin həllini nəzərdə tutur
- Vergi taktikası vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini nəzərdə tutur
- Vergi taktikası vergi sistemində dövlətin uzunmüddətli kursunu müəyyən edir və konkret bir dövrdə qarşıda duran məsələlərin həllini nəzərdə tutur
- Vergi taktikası vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini nəzərdə tutur

5 Vergi strategiyası nəyi nəzərdə tutur?

- Vergi sahəsində dövlətin vergi tarazlaşdırılması siyasətinin həyata keçirir
- Vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini
- Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini
- Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və kiçik miqyaslı məsələlərin həllini

6 Miqyasından və təsir dairəsindən asılı olaraq vergi siyasəti necə bölünür?

- Vergi taktikasına və vergi strategiyasına
- Daxili və xarici vergi siyasətinə
- Qısamüddətli və uzunmüddətli vergi siyasətinə
- Diskresion və qeyri-diskresion vergi siyasətinə

7 Daxili vergi siyasəti nəyi nəzərdə tutur?

- Beynəlxalq çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini
- Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini
- Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və xarici məsələlərin həllini
- Beynəlxalq çərçivəsində həyata keçirilir və xarici məsələlərin həllini

8 Xarici vergi siyasəti nəyi nəzərdə tutur?

- Avropa iqtisadi məkanına inteqrasiya istiqamətində daxili siyasətinin həyata keçirilməsini
- İkiqat vergitutmanın aradan qaldırılmasını, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasını, onların vahid şəkli salınmasını
- Ölkələrin sərbəst xarici siyasətinin həyata keçirilməsini
- İkiqat vergitutmanın aradan qaldırılması sahəsində daxili siyasətinin həyata keçirilməsini

9 Diskresion vergi siyasəti nəyi nəzərdə tutur?

- Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
- Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
- Vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
- Vergilərin ləğv edilməsi yolu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir

10 Qeyri-diskresion vergi siyasəti nəyi nəzərdə tutur?

- Vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
- Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
- Hökumətin qərarlarından asılı olaraq, avtomatik surətdə həyata keçirilir
- Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir

11 Dövlətin vergi siyasətinin əsas vəzifələri hansılardır? 1. sahə və ərazi nöqtəyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması; 2. dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi; 3. vergi güzəştlərini artırmaq yolu ilə istehsalın stimullaşdırılması; 4. bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri-bərabərliyin hamarlanması.

- 1, 3, 4
- 1, 2, 4
- 2, 3, 4
- 1, 2, 3

12 Vergi siyasətinin əsas vəzifəsi...

- C) Vergi ödəyicilərindən vergilərin tutulması qaydalarını təmin etməklə bərabər vergitutmanın təsiri altında formalaşan iqtisadi münasibətlərin qiymətləndirilməsidir
- Vergi ödəyicilərindən vergilərin tutulmasının hüquqi qaydalarını təmin etməklə bərabər vergitutmanın təsiri altında formalaşan iqtisadi münasibətlərin hərtərəfli qiymətləndirilməsidir

- Dövlət büdcəsinin tənzimlənməsi, planlaşdırılması və ona nəzarətin qanunla müəyyən edilmiş hüquqi normalarının reallaşdırılmasıdır
- Vəsaitlərin vergi sistemi vasitəsi ilə toplanmasının optimallaşdırılması və dövlət orqanlarının elmi cəhətdən əsaslandırılmış hüquqi fəaliyyəti kimi geniş təkrar istehsalın tələbatının təmin etməkdir

13 Aşağıdakılardan hansında vergi strategiyasının mahiyyəti düzgün şərh edilmişdir?

- Vergi taktikası vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və konkret bir dövrdə qarşıda duran məsələlərin həllini nəzərdə tutur
- Vergi taktikası vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini nəzərdə tutur
- Vergi taktikası vergi sistemində dövlətin uzunmüddətli kursunu müəyyən edir və konkret bir dövrdə qarşıda duran məsələlərin həllini nəzərdə tutur
- Vergi taktikası vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini nəzərdə tutur

14 Aşağıdakılardan hansında daxili vergi siyasətinin mahiyyəti düzgün verilmişdir?

- Daxili vergi siyasəti ikiqat vergitutmanın aradan qaldırılmasına, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasına, onların vahid şəkllə salınmasına yönəldilir
- Daxili vergi siyasəti bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini nəzərdə tutur
- Daxili vergi siyasəti bir ölkə çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini nəzərdə tutmaqla, ikiqat vergitutmanın aradan qaldırılmasına, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasına, onların vahid şəkllə salınmasına yönəldilir
- C) Daxili vergi siyasəti ikiqat vergitutmanın aradan qaldırılmasına, ölkənin vergi sistemlərinin yaxınlaşmasına, onların vahid şəkllə salınmasına yönəldilir

15 Aşağıdakılardan hansında xarici vergi siyasətinin mahiyyəti düzgün verilmişdir?

- Xarici vergi siyasəti ikiqat vergitutmanın aradan qaldırılmasına, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasına, onların vahid şəkllə salınmasına yönəldilən xarici məsələlərin həllini nəzərdə tutur
- Xarici vergi siyasəti ikiqat vergitutmanın aradan qaldırılmasına, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasına, onların vahid şəkllə salınmasına yönəldilir
- Xarici vergi siyasəti ikiqat vergitutmanın aradan qaldırılmasına, ölkə çərçivəsində və müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasına, onların vahid şəkllə salınmasına yönəldilir
- Xarici vergi siyasəti ikiqat vergitutmanın aradan qaldırılmasına, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasına, onların vahid şəkllə salınmasına yönəldilən daxili və xarici məsələlərin həllini nəzərdə tutur

16 Aşağıdakılardan hansında diskresion vergi siyasətinin mahiyyəti düzgün verilmişdir?

- Diskresion vergi siyasəti vergi dərəcələri və vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
- Diskresion vergi siyasəti vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir.
- Diskresion vergi siyasəti vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
- Diskresion vergi siyasəti vergitutmanın elementləri ilə manipulyasiya etmək barədə hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir

17 Aşağıdakılardan hansında qeyri-diskresion vergi siyasətinin mahiyyəti düzgün verilmişdir?

- Qeyri-diskresion vergi siyasəti vergi dərəcələri və vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
- Qeyri-diskresion vergi siyasəti hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
- Qeyri-diskresion vergi siyasəti hökumətin qərarları əsasında həyata keçirilir
- Qeyri-diskresion vergi siyasəti vergi dərəcələri və vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarlarından asılı olmayaraq həyata keçirilir

18 Vergi siyasətinin məzmunu aşağıdakı hansı məsələləri əhatə edir? 1.vergi güzəştlərinin daxil edilməsi və ya ləğvi; 2.vergi sisteminin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyasının işlənilib hazırlanması; 3.vergi ödəyicisinin üzərinə düşən vergi yükünün dəyişdirilməsi; 4.vergitutmanın əsas prinsiplərinin və istiqamətlərinin müəyyən edilməsi; 5.vergitutmanın bir üsul və formalarının digəri ilə əvəz edilməsi; 6.dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi; 7.differensiasiyalı vergi dərəcələri sisteminin tətbiqi

- 1, 3, 5  
 2, 4, 6;  
 1, 2, 3, 4  
 1, 3, 5, 7

19 Aşağıdakılardan hansılar vergi siyasətinin həyata keçirilməsi üsullarına aid edilir? 1.vergi sisteminin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyasının işlənilib hazırlanması; 2.vergi ödəyicisinin üzərinə düşən vergi yükünün dəyişdirilməsi; 3. vergitutmanın əsas prinsiplərinin və istiqamətlərinin müəyyən edilməsi; 4. vergitutmanın bir üsul və formalarının digəri ilə əvəz edilməsi; 5. bu və ya digər vergilərin yayılma dairəsinin dəyişdirilməsi; 6. dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi; 7. vergi güzəştlərinin daxil edilməsi və ya ləğvi; 8.differensiasiyalı vergi dərəcələri sisteminin tətbiqi

- 2, 3, 5, 7, 8  
 2, 4, 5, 7, 8;  
 1, 2, 4, 5, 6, 7, 8  
 1, 3, 4, 6, 7, 8

20 Beynəlxalq təcrübədə vergi siyasəti aşağıdakılardan hansı prinsiplər nəzərə alınmaqla həyata keçirilir? 1.vergi ödəyicilərinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və vergi ödəyicilərinin hüquqlarının maksimum qorunması; 2.vergi yükünün optimal səviyyədə azaldılması; 3.vergi yükünün maksimum səviyyədə azaldılması; 4.dövlət vergi xidməti orqanları əməkdaşlarının fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, onların sosial müdafiəsinin təmin olunması; 5.sahibkarlıq və investisiya fəallığını təşviq edən, sadə və vergi ödəyicisi tərəfindən başa düşülən vergi sisteminin yaradılması; 6.sahibkarlıq fəallığını təşviq edən, sadə və vergi ödəyicisi tərəfindən başa düşülən vergi sisteminin yaradılması; 7.vergi qanunvericiliyinə əməl edilməsinin praktiki cəhətdən rahat olması və minimum inzibati xərclər cəlb etməsi üçün müvafiq şəraitin yaradılması

- 2, 3, 4, 5, 6  
 1, 2, 4, 5, 7  
 1, 2, 3, 4, 5  
 2, 3, 4, 5, 7

21 Aşağıdakılardan hansılar Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərinə aid edilir? 1.respublikanın iqtisadi təhlükəsizliyinin təmin edilməsinə yönəldilən tədbirlərin həyata keçirilməsi; 2.vergi ödəyicilərinin təsərrüfat fəaliyyəti üzərində səmərəli nəzarət mexanizminin tətbiqi; 3. respublikanın ixrac potensialının inkişafının təmin edilməsi; 4.vergi sisteminin vahid uçot-informasiya sisteminin yaradılması; 5.vergi sisteminin vahid reyest uçot-informasiya sisteminin yaradılması; 6.vergi yığımlarının səviyyəsinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi; 7.vergi dərəcələrinin səviyyəsinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi; 8.vergi ödəyicilərinin gəlirləri üzərində səmərəli nəzarət mexanizminin tətbiqi

- 3, 5, 6, 7, 8  
 1, 3, 4, 6, 8  
 1, 2, 3, 4, 5  
 2, 3, 4, 5, 7

22 Aşağıdakılarda göstərilənlərdən hansılar Avropa İttifaqında vergi sistemlərini uyğunlaşdırmağın qarşısında duran vəzifələrə aid edilir? 1. xüsusi Avropa şirkəti statusunun tətbiq edilməsi; 2. təsərrüfat subyektləri üçün bərabər rəqabət şəraiti yaratmaq üçün vergi sərhədinin aradan qaldırılması; 3. vergitutma bazasının eyni şəkllə salınması; 4. regionda inteqrasiya proseslərinin əsas hərəkətverici qüvvəsi kimi Avropa İttifaqının daxili bazarının birləşdirilməsi və vahid şəkllə salınması; 5. vergi dərəcələrinin bir-birinə yaxınlaşdırılması; 6. ittifaqın bütün ölkələrinin vergi sistemlərinin strukturlarını və əsas vergi növlərinin tutulması qaydalarını bir-birinə uyğunlaşdırmaq; 7. ikiqat iqtisadi vergitutmanın aradan qaldırılması; 8. şirkətlərin mənfəətinin vergiyə cəlb edilməsi sahəsində Avropa İttifaqının üzvü olan ölkələrin bir-birinə qarşılıqlı yardım

- 6, 7, 8  
 2, 4, 6  
 1, 2, 3, 4  
 1, 3, 5

23 Avropa İttifaqına daxil olan ölkələrdə şirkətlərin mənfəət vergisinə cəlb edilməsi sisteminin bir-birinə uyğunlaşdırılması aşağıdakılardan hansıları nəzərdə tutur? 1. xüsusi Avropa şirkəti statusunun tətbiq edilməsi; 2. təsərrüfat subyektləri üçün bərabər rəqabət şəraiti yaratmaq üçün vergi sərhədinin aradan qaldırılması; 3. vergitutma bazasının eyni şəkllə salınması; 4. regionda inteqrasiya proseslərinin əsas hərəkətverici qüvvəsi kimi Avropa İttifaqının daxili bazarının birləşdirilməsi və vahid şəkllə salınması; 5. vergi dərəcələrinin bir-birinə yaxınlaşdırılması; 6. ittifaqın bütün ölkələrinin vergi sistemlərinin strukturlarını və əsas vergi növlərinin tutulması qaydalarını bir-birinə uyğunlaşdırmaq; 7. ikiqat iqtisadi vergitutmanın aradan qaldırılması; 8. şirkətlərin mənfəətinin vergiyə cəlb edilməsi sahəsində Avropa İttifaqının üzvü olan ölkələrin bir-birinə qarşılıqlı yardım

- 3, 4, 6, 7, 8  
 1, 3, 5, 7, 8  
 1, 2, 3, 4, 5  
 2, 4, 5, 6, 7

24 Avropa İttifaqına (Aİ) daxil olan ölkələrdə vergi siyasəti hansı əsas strateji prioritetlər əsasında qurulur? 1. iqtisadi səmərəlilik; 2. vergi dərəcələrinin aşağı salınması; 3. sosial bərabərlik və müdafiə; 4. vergilərin optimallaşdırılması; 5. ölkənin iqtisadi rəqabət qabiliyyətinin təmin edilməsi; 6. ölkədə sosial bərabərliyə nail olunması

- 4, 6  
 1, 3  
 1, 4, 5  
 2, 5

25 Aşağıdakılardan hansılar mənfəət vergisi sahəsində Avropa İttifaqının əsas istiqamətlərinə aid edilir? 1. Aİ-yə Üzv Dövlətlər arasında zərərli vergi rəqabətinin qarşısının alınması; 2. Aİ-yə Üzv Dövlətlər arasında şəffaf vergi rəqabətinin inkişaf etdirilməsi; 3. kapitalın sərbəst hərəkəti prinsipinin dəstəklənməsidir; 4. diskriminasiyanın və ikiqat vergitutmanın aradan qaldırılması; 5. vergidən yayınma və vergiyə cəlb etməmək hallarının aradan qaldırılması

- 4, 6  
 1, 3  
 1, 4, 5  
 2, 5

26 Aşağıdakılardan hansılar Avropa İttifaqının qanunlarının əsas tələblərinə daxildir? 1. Aİ-yə Üzv Dövlətlər

arasında zərərli vergi rəqabətinin qarşısının alınması; 2. Aİ-yə Üzv Dövlətlər arasında şəffaf vergi rəqabətinin inkişaf etdirilməsi; 3. kapitalın sərbəst hərəkəti prinsipinin dəstəklənməsidir; 4. diskriminasiyanın və ikiqat vergitutmanın aradan qaldırılması; 5. vergidən yayınma və vergiyə cəlb etməmək hallarının aradan qaldırılması; 6. vergi öhdəliklərinə əməl etmə xərclərini azaldılması

- 3, 4, 5  
 4, 5, 6  
 1, 2, 3  
 2, 3, 4

27 “Üzv Dövlətin şirkəti” aşağıdakı hansı meyarlara cavab verən istənilən şirkəti bildirir? 1. Üzv Dövlətin qanunlarına əsasən təsis edilən şirkət (Üzv Dövlətdə qeydiyyat yeri, mərkəzi idarəsi və ya əsas sahibkarlıq yeri olan və iqtisadi fəaliyyəti həmin Üzv Dövlətlə bağlı olan şirkət); 2. Üzv Dövlətin rezidenti olan şirkət; 3. mənfəət vergisi ödəyicisi olan şirkət; 4. əgər bir şirkət digər şirkətin kapitalında azı 25% birbaşa paya malikdirsə; 5. əgər üçüncü şirkət hər iki şirkətin kapitalında azı 25% birbaşa paya malikdirsə

- 4, 5, 6  
 1, 2, 3  
 2, 3, 4  
 3, 4, 5

28 Aşağıdakı hansı tələblərə cavab verən şirkətlər qohum şirkətlər hesab olunur? 1. əgər bir şirkət digər şirkətin kapitalında azı 25% birbaşa paya malikdirsə; 2. əgər üçüncü şirkət hər iki şirkətin kapitalında azı 25% birbaşa paya malikdirsə; 3. Üzv Dövlətin qanunlarına əsasən təsis edilən şirkət (Üzv Dövlətdə qeydiyyat yeri, mərkəzi idarəsi və ya əsas sahibkarlıq yeri olan və iqtisadi fəaliyyəti həmin Üzv Dövlətlə bağlı olan şirkət); 4. Üzv Dövlətin rezidenti olan şirkət; 5. mənfəət vergisi ödəyicisi olan şirkət

- 4.5  
 1.2  
 1,3,5  
 3.4

29 Əgər faizləri əldə edən şəxslər onları ödəyən agentlərin təsis edildiyi üzv dövlətdən fərqli üzv dövlətin rezidentləridirlərsə, hansı Aİ üzv dövlətlərdə keçid dövrünün ilk üç ilində bu ödənişlərdən 15% dərəcə ilə, sonrakı üç ildə 20% dərəcə ilə və sonralar isə 35% dərəcə ilə vergi tutmalıdırlar?

- ABŞ, Kanada və Almaniya  
 Belçika, Lüksemburq və Avstriya  
 Belçika, Almaniya və Avstriya  
 Almaniya, İtaliya və İspaniya

30 Kapital vergisinin hansı dərəcələrlə tutulmasına yol verilir?

- 3%-dən yuxarı və ya 5%-dən aşağı olmamalıdır  
 2%-dən yuxarı və ya 1%-dən aşağı olmamalıdır  
 2%-dən yuxarı və ya 3%-dən aşağı olmamalıdır  
 3%-dən yuxarı və ya 4%-dən aşağı olmamalıdır

31 Üzv Dövlətlər aşağıdakı hansı fəaliyyətləri göstərən şirkətləri vergidən tam və ya qismən azad edə bilirlər? 1. kommunal xidmətləri göstərən şirkətlər; 2. kommunal, ictimai nəqliyyat xidmətləri göstərən şirkətlər; 3. su, qaz və ya enerji təchiz edən şirkətlər; 4. mədəniyyət, xeyriyyəçilik və təhsil xidmətləri göstərən şirkətlər;

5.mədəniyyət və təhsil xidmətləri göstərən şirkətlər; 6.xeyriyyəçilik xidmətləri göstərən şirkətlər

- 4, 5, 6  
 1, 2, 3  
 1, 3, 5  
 2, 3, 4

32 Müəyyən infrastrukturalarda istifadə edilən ağır yük nəqliyyat vasitələrinin vergiyə cəlb edilməsi tələbləri haqqında Direktivə əsasən yüklərin daşınması məqsədilə istifadə edilən hansı nəqliyyat vasitələri vergiyə cəlb edilə bilər?

- yük qaldırma qabiliyyəti 12 tondan yuxarı olmayan  
 yük qaldırma qabiliyyəti 12 tondan aşağı olmayan  
 yük qaldırma qabiliyyəti 10 tondan aşağı olmayan  
 yük qaldırma qabiliyyəti 10 tondan yuxarı olmayan

33 Sərnişin nəqliyyat vasitələrinin vergiyə cəlb edilməsi ilə bağlı Avropa Komissiyası aşağıdakı hansı tədbirlərin həyata keçirilməsini təklif etmişdir? 1.üç ildən beş ilədək müəyyən ediləcək keçid dövrü ərzində nəqliyyat vasitələrinin qeydiyyat vergilərinin tədricən aradan qaldırılması; 2.beş ildən on ilədək müəyyən ediləcək keçid dövrü ərzində nəqliyyat vasitələrinin qeydiyyat vergilərinin tədricən aradan qaldırılması; 3.bir Üzv Dövlətdə qeydiyyat keçən və digər Üzv Dövlətdə istismar olunan sərnişin nəqliyyat vasitələri tərəfindən ödənilən qeydiyyat vergilərinin geri qaytarılması; 4.buraxılan karbon oksid qazı ilə bağlı vergilərin ümumi qeydiyyat vergisinə daxil edilməsi; 5.buraxılan karbon qazı ilə bağlı vergilərin ümumi qeydiyyat vergisinə daxil edilməsi; 6.bir Üzv Dövlətdə qeydiyyat keçməyən və digər Üzv Dövlətdə istismar olunan sərnişin nəqliyyat vasitələri tərəfindən ödənilən qeydiyyat vergilərinin geri qaytarılması

- 4, 5, 6  
 2, 3, 4  
 1, 2, 3  
 3, 4, 5

34 Çexiyada ƏDV üzrə tətbiq olunan güzəştli dərəcə nə qədərdir?

- 0.045  
 0.05  
 0.03  
 0.04

35 İtaliyada ƏDV üzrə tətbiq olunan standart dərəcə nə qədərdir?

- 0.196  
 0.2  
 0.16  
 0.19

36 ƏDV üzrə tətbiq olunan 4,5% ən güzəştli dərəcə tətbiq olunan dövlətlər hansılardır?

- Latviya, Litva  
 İrlandiya, Yunanıstan  
 Belçika, Bolqarıstan, Danimarka  
 Almaniya, Estoniya



37 Üzv Dövlətlərin aşağıdakı hansı əməliyyatları ƏDV-dən azad edə bilər? 1.ictimai xidmətlər; 2.sərnişin daşınma və telekommunikasiya xidmətləri; 3.tibb və oxşar xidmətlər; 4.insan orqanlarının, qanın və südünün təqdim edilməsi; 5.insan orqanlarının təqdim edilməsi; 6. uşaq və gəncləri qorumaq məqsədilə xidmətlərin göstərilməsi və malların təqdim edilməsi; 7.uşaq və gəncləri qorumaq məqsədilə xidmətlərin göstərilməsi; 8.müəllimlər tərəfindən aparılan təlimlər;

- 3, 4, 6, 7, 8  
 1, 3, 4, 6, 8  
 1, 2, 3, 4, 5  
 1, 2, 3, 4, 6

38 Cari il ərzində İttifaq daxili malların əldə edilməsinin ümumi dövriyyəsi Üzv Dövlətlər tərəfindən müəyyən edilən həddi aşmamaqla hansı məbləğdə olmalıdır?

- 20 000 Avrodan yuxarı olmalıdır  
 10 000 Avrodan aşağı olmamalıdır  
 10 000 Avrodan yuxarı olmalıdır  
 20 000 Avrodan aşağı olmamalıdır

39 Dövlətin vergi siyasəti dedikdə nə başa düşülür?

- Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və təşkilati tədbirlərin məcmusu  
 Dövlət tərəfindən işlənib hazırlanmış, vergi sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi  
 Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və hüquqi tədbirlərin məcmusu  
 Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız təşkilati və hüquqi tədbirlərin məcmusu

40 Aşağıda göstərilənlərdən hansı dövlətin vergi siyasətinin vəzifələrinə aid deyil?

- Bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri-bərabərliyin hamarlanması  
 Yüksək vergi dərəcələri tətbiq etmək, vergilərin sayını artırmaq və vergi güzəştlərini ixtisar etməklə mümkün qədər çox maliyyə vəsaitləri toplamaq  
 Sahə və ərazi nöqtəyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması  
 Dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi

41 Sahibkarlıq fəaliyyətinin subyektləri üçün vergi yükünü yüngülləşdirən, lakin sosial proqramları məhdudlaşdıran vergi siyasəti necə adlanır?

- Ədalətli vergi siyasəti  
 Optimal vergi siyasəti  
 Maksimal vergilər siyasəti  
 Neytral vergi siyasəti

42 Aşağıdakılardan hansı vergi siyasətinin məqsədlərinə aid edilmir?

- Beynəlxalq məqsədlər  
 Texnoloji məqsədlər  
 Sosial məqsədlər  
 Ekoloji məqsədlər

43 ÜDM-in bir hissəsinin dövlətin xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinə cəlb edilməsi vergi siyasətinin hansı məqsədini əks etdirir?



- Nəzarət
- Fiskal
- İqtisadi
- Sosial

44 Azərbaycanca aparılan vergi siyasətinin əsas məqsədi hansılardır?

- Rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün diferensiasiyası
- Vergi dərəcəsinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsi
- Vergi güzəştlərinin sayının artırılması
- Vergi dərəcələrinin artırılması

45 Azərbaycanda həyata keçirilən vergi siyasətinin başlıca prinsiplərindən biri hansıdır?

- Vergi dərəcələrinin artırılması
- Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi və vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin edilməsi
- Vergi güzəştlərinin artırılması
- Vergilərin sayının ilbəl artırılması

46 Azərbaycan Respublikasında vergi siyasətinin və vergi islahatlarının əsas istiqamətlərinə aşağıdakılardan hansılar aiddir?

- Vergi güzəştlərinin sayının artırılması
- Vergi qanunvericiliyinin təkmilləşdirilməsi
- Vergi dərəcələrinin artırılması
- Vergi qanunvericiliyinin uzun müddət sabit qalması

47 Təsir dairəsindən asılı olaraq vergi siyasətinin hansı formaları var?

- Ümumi vergi siyasəti
- Daxili vergi siyasəti və xarici vergi siyasəti
- Yalnız daxili vergi siyasəti
- Yalnız xarici vergi siyasəti

48 Aşağıdakılardan hansılar vergitutmanın iqtisadi prinsiplərinə aid deyil?

- Ədalətlik
- Vergi sisteminin sabitliyi
- Səmərəlilik
- Vergi ödəyicilərinin mənafeələrinin maksimum nəzərə alınması

49 Vergitutmada ədalətlik prinsipinin metodoloji əsasını nə təşkil edir?

- Güzəşli vergitutma
- Proqressiv vergitutma
- Reqressiv vergitutma
- Vasitəli vergitutma

50 Son illərdə Azərbaycanda həyata keçirilən vergi islahatlarının əsas istiqamətlərindən biri hansıdır?

- İnkişaf etmiş regionlarda yüksək vergi dərəcələrinin tətbiqi
- Kənd təsərrüfatı sahəsində fəaliyyətin torpaq vergisindən başqa bütün vergilərdən azad olması
- Regionlarda diferensiallaşdırılmış mənfəət vergisi dərəcələrinin tətbiqi
- Bəzi regionların vergilərdən tamamilə azad edilməsi

51 Vergilər neçə əsas funksiyanı yerinə yetirir və hansılardır?

- Dörd: iqtisadi, siyasi, hüquqi və təşkilati
- Beş: fiskal, bölüşdürücü, tənzimləyici, inteqrasiyaedici və nəzarətedici
- İki: fiskal və stimullaşdırıcı
- Üç: ləngidici, stimullaşdırıcı və təkrar istehsal

52 Müddətindən asılı olaraq vergi siyasətinin formaları hansılardır?

- Avtomatik və stabiləşdirici
- Vergi taktikası və vergi strategiyası
- Diskresion və qeyri-diskresion
- Gündəlik və illik

53 Son illərdə Azərbaycanda həyata keçirilən kompleks vergi islahatlarının səciyyəvi cəhətləri hansılardır ?

- Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin sabit qalması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin aşağı salınması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin aşağı salınması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin sabit qalması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması

54 Vergi siyasətinin iqtisadi, yaxud tənzimləyici vəzifələri hansı problemlərin həllinə yönəldilmişdir?

- Yalnız ikiqat vergitutmanın aradan qaldırılmasına
- Ölkənin iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, ölkədə işgüzar sahibkarlıq fəaliyyətinin canlandırılmasına, sosial problemlərin həllinə kömək etməyə, beynəlxalq iqtisadi əlaqələrin inkişafına
- Ölkənin texniki potensialının yüksəldilməsinə
- Yalnız ölkədə işgüzar sahibkarlıq fəaliyyətinin canlandırılmasına

55 Aşağıdakılardan hansı amil dövlətin vergi siyasətinin əsas vəzifələrinə aid deyildir?

- C) Bazar münasibətləri şəraitində əhəlinin gəlir səviyyələri arasında yaranmış qeyri- bərabərliyin hamarlanması
- Vergi inzibatçılığının təkmilləşdirilməsinin strateji istiqamətlərinin müəyyənləşdirilməsi
- A) Sahə və ərazi nöqtəyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması
- B) Dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi

56 İqtisadi şəraitin dəyişməsinə reaksiyasından asılı olaraq vergi siyasətinin hansı formaları mövcuddur?

- Bu məqsədlə vergi siyasətinin fərqli forması mövcud deyildir
- İki: diskresion və qeyri-diskresion
- Üç: fiskal, avtomatik və qeyri-avtomatik
- Dörd: ekspansionist, restriksionist, avtomatik və qeyri-diskresion

57 Dövlət müdaxiləsinin əsas məqsədi nədir?

- Vergi siyasətinin həyata keçirilməsi
- İqtisadiyyatın tənzimlənməsi
- A) İqtisadiyyatın tarazlaşdırılması
- B) Büdcənin formalaşdırılması

58 Şirkətlərin mənfəət vergisinin bir-birinə yaxınlaşdırılması onun orta səviyyəsinin hansı həddində olmasını nəzərdə tutur?

- 40 - 60 faiz
- 30 - 40 faiz
- 5 - 10 faiz
- 20 - 30 faiz

59 Vergitutma bazasının eyni şəkllə salınması mənfəətin müəyyənləşdirilməsinin hansı qaydasının tətbiq edilməsini nəzərdə tutur?

- İkili
- Vahid
- Müxtəlif
- Çoxşaxəli

60 İkiqat vergitutma nədir?

- Eyni bir vergitutma bazasından dörd və daha çox sayda verginin tutulması
- Eyni bir vergitutma bazasından iki və daha çox sayda verginin tutulması
- Eyni bir vergitutma bazasından üç və daha çox sayda verginin tutulması
- Eyni bir vergitutma bazasından bir və daha çox sayda verginin tutulması

61 Avropa İttifaqının bir neçə ölkəsində kommərsiya əməliyyatları həyata keçirən şirkətlərin bir-birinə birləşməsi və birinin digəri tərəfindən öz tərkibinə daxil edilməsi hallarının vergiyə cəlb edilməsinin xüsusi rejimi, ana və törəmə şirkətlərin vergiyə cəlb edilməsinin yüngülləşdirilməsi nəzərdə tutulur. Avropa İttifaqına (Aİ) daxil olan ölkələrdə vergi siyasəti hansı strateji prioritetlər əsasında qurulur? 1. iqtisadi səmərəlilik; 2. sosial uyğunluq; 3. sosial bərabərlik; 4. müdafiə

- 2, 3, 4
- 1, 3, 4
- 1, 2, 3
- 1, 2, 4

62 Almaniya, Fransa, İngiltərə, Hollandiya, İspaniya, İtaliya, İsveç, Danimarka, Finlandiya və sair ölkələrin vergi siyasətinin əsas prioritetləri hansılardır?

- Ölkənin iqtisadi rəqabət qabiliyyətinin təmin edilməsi ilə yanaşı, ölkədə müəyyənlik prinsiplərinə riayət edilməsidir
- Ölkənin iqtisadi rəqabət qabiliyyətinin təmin edilməsi ilə yanaşı, ölkədə sosial bərabərlik prinsiplərinə riayət edilməsidir
- Ölkənin dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi
- Ölkənin iqtisadi qüdrətinin təmin edilməsi

63 Aİ-na daxil olan və digər ölkələrin vergi sistemlərini hansı əsas 5 prinsipə cavab verməlidir? 1. Bərabərlik;

2. Sadəlik; 3. Kafilik; 4. Müəyyənlik; 5. Səmərəlilik; 6. Rəqabət qabiliyyəti; 7. Ümumilik.

- 3, 4, 5, 6, 7  
 1, 2, 3, 5, 6  
 1, 2, 3, 4, 5  
 2, 3, 4, 6, 7

64 Bir qrup ölkələrin vergi siyasətinin əsas prioriteti - ölkənin iqtisadi səmərəliliyinin artırılmasıdır və sosial müdafiə məsələlər artıq ölkənin iqtisadi imkanlarına uyğun həll olunur. Bu prioritetlərə əsasən Aİ-nin çərçivəsində olan bu iki qrup ölkələr arasında vergi növləri üzrə vergi siyasəti fərqlənir. Aİ-nin tərkibinə əvvəl daxil olmuş inkişaf etmiş ölkələrdə, xüsusən Skandinaviya ölkələrində, ÜDM-da ümumi vergi yükünün xüsusi çəkisi Aİ - na yeni daxil olmuş ölkələrə nisbətən daha yüksəkdir və bu daha yüksək vergi dərəcələrin tətbiq olunmasının nəticəsidir. Skandinaviya ölkələrinin və Aİ - na yeni daxil olmuş ölkələrin ÜDM-da ümumi vergi yükünün xüsusi çəkisini müəyyən edin.

- 50-60% və 40-50%  
 42-45% və 30-32%  
 40-45% və 5-10%  
 20-30% və 30-35%

65 Mənfəət vergisi sahəsində Aİ-nin əsas hansı istiqamətləri mövcuddur? 1. Aİ-yə Üzv Dövlətlər arasında zərərli vergi rəqabətinin qarşısının alınması; 2.Mənfəət vergisi dərəcəsinin aşağı salınması; 3.kapitalın sərbəst hərəkəti prinsipinin dəstəklənməsi; 4.Mənfəət vergisi dərəcəsinin qaldırılması

- 1, 4  
 1, 3  
 1, 2  
 2, 3

66 Avropa İttifaqında əlavə dəyər vergisinin dərəcəsinin hansı minimum dərəcəyədək endirilməsi barədə razılıq mövcuddur?

- 0.0  
 0.15  
 0.1  
 0.18

67 Aksiz vergilərinə münasibətdə Aİ-da hansı dərəcələrin tətbiq edilməsi prioritet məsələlərdən biri hesab olunur?

- 0.0  
 Vahid dərəcələrin  
 Müxtəlif dərəcələrin  
 0.1

68 Avropa İttifaqının qanunlarının əsas tələbləri hansılardır? 1.Diskriminasiyanın və ikiqat vergitutmanın aradan qaldırılması; 2.Vergidən yayınma və vergiyə cəlb etməmək hallarının aradan qaldırılması; 3.Vergi borclarının məcburi alınması; 4.Vergi öhdəliklərinə əməl etmə xərclərini azaldılması.

- 1, 3, 4  
 1, 2, 4

- 1, 2, 3  
 2, 3, 4

69 Sərnişin nəqliyyat vasitələrinin vergiyə cəlb edilməsi ilə bağlı Avropa Komissiyası aşağıdakı tədbirlərin həyata keçirilməsini təklif etmişdir: 1. Beş ildən on ilədək müəyyən ediləcək keçid dövrü ərzində nəqliyyat vasitələrinin qeydiyyat vergilərinin tədricən aradan qaldırılması; 2. Bir Üzv Dövlətdə qeydiyyat keçən və digər Üzv Dövlətdə istismar olunan sərnişin nəqliyyat vasitələri tərəfindən ödənilən qeydiyyat vergilərinin geri qaytarılması; 3. Mühərrikin həcminə görə vergilərin ümumi qeydiyyat vergisinə daxil edilməsi; 4. Buraxılan karbon oksid qazı ilə bağlı vergilərin ümumi qeydiyyat vergisinə daxil edilməsi;

- 1, 3, 4  
 1, 2, 4  
 1, 2, 3  
 2, 3, 4

70 Yüksək vergi yükü siyasəti (maksimal vergi siyasəti) zamanı...

- Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır  
 Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır  
 Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ləğv etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır  
 Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır.

71 Aşağı vergi yükü (optimal vergi siyasəti) siyasətinin tətbiqi zamanı...

- Dövlətin sosial proqramları məhdudlaşdırılır, büdcə gəlirləri azalır.  
 Dövlət maksimum dərəcədə təkə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır  
 Dövlət maksimum dərəcədə təkə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır  
 Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə yanaşı, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır  
 Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə yanaşı, tez bir zamanda iqtisadiyyatın əsasən real sektorunun inkişafına şərait yaradır

72 Sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti həyata keçirilərkən ...

- Dövlət tərəfindən milli xüsusiyyətlər və şərait nəzərə alınaraq, yüksək vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır və büdcə gəlirlərinin böyük hissəsi müxtəlif sosial fondların artırılmasına yönəldilir.  
 Dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır və büdcə gəlirlərinin böyük hissəsi müxtəlif sosial fondların artırılmasına yönəldilir  
 Dövlət yüksək vergi dərəcələri və güzəştləri tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır və büdcə gəlirlərinin böyük hissəsi müxtəlif sosial fondların artırılmasına yönəldilir  
 Dövlət tərəfindən problemlərin zəruriliyi baxımından qruplaşdırılması və daha zərurilərin həyata keçirilməsi üçün tədbirlərin hazırlamaqla, müdafiə proqramları işləyib hazırlayır və büdcə gəlirlərinin böyük hissəsi müxtəlif sosial fondların artırılmasına yönəldilir

73 Makrosəviyyədə «vergi yükü» kəmiyyətə nəyi əks etdirir?

- Büdcə gəlirlərində vergilərin xüsusi çəkisini  
 ÜDM-də vergilərin xüsusi çəkisini  
 ÜDM ilə vergilərin ümumi məbləğinin fərqi

- Milli gəlirdə vergilərin xüsusi çəkisini

74 Laffər əyrisi hansı göstəricilər arasındakı asılılığı əks etdirir

- Büdcənin gəlirləri ilə xərcləri arasında  
 Vergi dərəcələri ilə büdcə daxilolmaları arasında  
 ÜDM ilə milli gəlir arasında  
 Birbaşa vergilərlə dolayı vergilər arasında

75 Mikrosəviyyədə vergi yükü dedikdə nə başa düşülür?

- Vergi ödəyicisinin məcmu gəlirləri ilə onun büdcəyə ödədiyi vergi məbləği arasındakı fərq  
 Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu gəlirlərindəki xüsusi çəkisi  
 Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu xərclərindəki xüsusi çəkisi  
 Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun mənfəətindəki xüsusi çəkisi

76 Vergitutmanın ağırlığından asılı olaraq vergi siyasətinin hansı tipləri var?

- Yalnız yüksək vergi dərəcələri və sosial məsələlərə diqqətin artırılması  
 Maksimal vergi siyasəti, optimal vergi siyasəti, sosial yönümlü yüksək dərəcəli vergi siyasəti  
 Yalnız iqtisadi inkişaf siyasəti  
 Neytral vergi siyasəti

77 Yüksək vergi yükü siyasəti (maksimal vergi siyasəti) nədir?

- Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır  
 Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır  
 Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır  
 Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır

78 Aşağı vergi yükü siyasəti (optimal vergi siyasəti) nədir?

- Bu zaman dövlət maksimum dərəcədə vergi ödəyicilərinin maraqlarını nəzərə alır  
 Bu zaman dövlət maksimum dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır  
 Bu zaman dövlət minimal dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır  
 Bu zaman dövlət maksimum dərəcədə ancaq öz fiskal maraqlarını nəzərə alır

79 Sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti nədir?

- Bu siyasətin səmərəsi yoxdur  
 Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır  
 Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır  
 Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramlarını tətbiq edə bilmir

80 Vergi yükünün səviyyəsinə görə dünya ölkələrini şərti olaraq hansı qruplara ayırmaq olar?

- Yüksək vergi rejimli yurisdiksiyalar və orta vergitutma rejimli yurisdiksiyalar
- Yüksək vergi rejimli yurisdiksiyalar və liberal vergitutma rejimli yurisdiksiyalar
- Aşağı vergi rejimli yurisdiksiyalar və liberal vergitutma rejimli yurisdiksiyalar
- Yüksək vergi rejimli yurisdiksiyalar və aşağı vergitutma rejimli yurisdiksiyalar

81 Liberal vergitutma rejimli yurisdiksiyalar hansı qrupa bölünür?

- Hüquqi şəxslərin gəlirlərinə birbaşa vergilərin olmadığı yurisdiksiyalar, birbaşa vergilərin səviyyəsinin aşağı olduğu yurisdiksiyalar, aşağı vergi dərəcəli yurisdiksiyalar
- Hüquqi və fiziki şəxslərin gəlirlərinə birbaşa vergilərin olmadığı yurisdiksiyalar, birbaşa vergilərin səviyyəsinin aşağı olduğu yurisdiksiyalar, yüksək vergi dərəcəli yurisdiksiyalar
- Fiziki şəxslərin gəlirlərinə birbaşa vergilərin olmadığı yurisdiksiyalar, birbaşa vergilərin səviyyəsinin yuxarı olduğu yurisdiksiyalar, yüksək vergi dərəcəli yurisdiksiyalar
- Hüquqi şəxslərin gəlirlərinə birbaşa vergilərin yuxarı olduğu yurisdiksiyalar, birbaşa vergilərin səviyyəsinin aşağı olduğu yurisdiksiyalar, yüksək vergi dərəcəli yurisdiksiyalar

82 İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə vergitutmanın inkişafında əsas və ən vacib amil nədir?

- Dünya iqtisadiyyatının inkişafına meyildir
- Dünya iqtisadiyyatının qloballaşmasına meyildir
- Vergi yükü
- Dünya iqtisadiyyatının proporsionallığa meyildir

83 İnkişaf etmiş ölkələrdə ən yüksək vergi yükünün səviyyəsi?

- Fransa
- Danimarka
- Almaniya
- Belçika

84 İnkişaf etmiş ölkələrdə ən az vergi yükünün səviyyəsi?

- Fransa
- Yaponiya
- Almaniya
- Danimarka

85 Aşağıdakılardan hansı göstərici ölkənin vergi sisteminin keyfiyyət ölçüsüdür?

- Verginin elastikliyi və vergi dərəcələrinin səviyyəsi
- Vergi yükü göstəricisi
- Verginin elastikliyi
- Vergi dərəcələrinin səviyyəsi

86 Aşağıdakılardan hansı göstərici ölkənin vergi sisteminin qurulması və təkmilləşdirilməsində mühüm rol oynayır?

- Verginin elastikliyi və vergi dərəcələrinin səviyyəsi
- Vergi yükünün optimal səviyyəsinin müəyyən edilməsi
- Vergi yükü göstəricisi
- Verginin elastikliyi

87 Beynəlxalq vergitutma təcrübəsində vergi ödəyicilərindən tutulan vergilər onun məcmu gəlirinin necə %-



indən çox olduqda iqtisadi fəallığın səviyyəsi aşağı düşür?

- 20-30%
- 30-40%
- 40-50%
- 60-70%

88 Makrosəviyyədə vergi yükü göstəricisi necə hesablanır?

- Makrosəviyyədə vergi yükü vergi daxilolmalarının cəminin əhalinin
- Makrosəviyyədə vergi yükü vergi daxilolmalarının cəminin ümumi daxili məhsulun həcminə nisbətinin faizlə ifadəsi kimi müəyyən edilir
- Makrosəviyyədə vergi yükü vergi daxilolmalarının cəminin vferi ödəyicilərinin ümumi sayına olan nisbətinin faizlə ifadəsi kimi müəyyən edilir
- Makrosəviyyədə vergi yükü vergi daxilolmalarının cəminin ümumi milli məhsulun həcminə nisbətinin faizlə ifadəsi kimi müəyyən edilir

89 Müəyyən iqtisadi amillərin vergi daxilolmalarının həcminə təsirini xarakterizə etmək üçün makroiqtisadiyyatda hansı göstəricidən istifadə olunur?

- Vergi artımı amilindən
- Vergilərin elastiklik əmsalı adlanan göstəricidən istifadə olunur
- Vergi yükü
- Vergi ödəyicisinə düşən iqtisadi ağırlıq

90 Vergi riski nədir?

- Digər itkilərin qarşısının alınmasında vergi ödəyiciləri üçün yaranmış pul ekvivalenti ilə ifadə olunan imkandır
- Vergilərin ödənilməsi və optimallaşdırılması prosesi ilə əlaqədar olaraq yaranmış maliyyə və digər itkilərin qarşısının alınmasında vergi ödəyiciləri üçün yaranmış pul ekvivalenti ilə ifadə olunan imkandır
- Vergi riski ödənilməyən vergilərinin həcmi ilə müəyyənləşir
- Vergilərin ödənilməsi və optimallaşdırılması prosesi ilə əlaqədar olaraq yaranmış maliyyə

91 Dövlətlərarası əlaqələrin inkişafı hansı istiqamətdə gedir?

- beynəlxalq vergi güzəştlərinin tətbiq edilməsi
- beynəlxalq əlaqələrin müxtəlif sferalarının maliyyələşdirilməsi üçün zəruri olan maliyyə resurslarının mənbələrinin müəyyən edilməsi və mobilizasiyası, dövlətlərarası inteqrasiya prosesinin tənzimlənməsi, beynəlxalq əlaqələrin inkişafının və bu münasibətlərin iştirakçılarının stimullaşdırılması istiqamətində
- beynəlxalq vergi dərəcələrinin tətbiq edilməsi
- zəruri olan mərkəzləşdirilmiş maliyyə resurslarının müəyyən edilməsi və mobilizasiyası, inteqrasiya prosesinin vergi tənzimlənməsi, beynəlxalq əlaqələrin inkişafının və bu münasibətlərin iştirakçılarının müəyyən edilməsi istiqamətində

92 Vergilər xarici iqtisadi fəaliyyətin mühüm elementinə çevrilir. Buradan da aşağıdakı hansı şəxslər üçün vergiqoyma qaydası müəyyən edilir? 1) təqdim olunan ölkədə sahibkarlıq fəaliyyətini həyata keçirən və orada yaşayan şəxslər; 2) təqdim olunan ölkədə sahibkarlıq fəaliyyətini həyata keçirən və orada yaşamayan şəxslər; 3) xaricdə yerləşən qeyri-rezident hüquqi və fiziki şəxslər; 4) xaricdə yerləşən (onların şəxsi maraqlarını müdafiə etmək üçün) milli hüquqi və fiziki şəxslər.

- 2, 4
- 1, 4
- 1, 3

2, 3

93 . Beynəlxalq vergi razılaşmalarının əsas məqsədi nədir?

- eyni vergilərin tətbiq edilməsi
- baş verə biləcək ikiqat vergitutmanın aradan qaldırılması.
- hər bir ölkə üçün mülayim vergitutma rejiminin tətbiq edilməsi;
- hər bir ölkə üçün mülayim vergitutma rejiminin tətbiq edilməsi;

94 Beynəlxalq ikiqat vergitutma nədir?

- Vergitutmada rezidentlik prinsipini tətbiq edən dövlətlər gəlir və ya sərvətin mənbəyi sahəsində digər dövlətlərin səlahiyyətlərini qəbul edərək ikiqat vergi-tutmanın qarşısının alınması üzrə tədbirlər görürlər. Bu sahədə hansı üsullar mövcuddur:
- eyni vergitutma obyektinin (gəliri, əmlakı və s.) həm öz ölkəsində və həm də digər ölkədə analoji vergitutma obyektinin vergiyə cəlb edilməsi;
- eyni vergitutma obyektinin (gəliri, əmlakı və s.) vergiyə cəlb edilməsi;
- eyni vergitutma obyektinin (gəliri, əmlakı və s.) digər ölkədə vergiyə cəlb edilməsi
- eyni vergitutma obyektinin (gəliri, əmlakı və s.) həm öz ölkəsində və həm də digər ölkədə analoji vergitutma obyektinin vergidən azad edilməsi.

95 Vergitutmada rezidentlik prinsipini tətbiq edən dövlətlər gəlir və ya sərvətin mənbəyi sahəsində digər dövlətlərin səlahiyyətlərini qəbul edərək ikiqat vergi-tutmanın qarşısının alınması üzrə tədbirlər görürlər. Bu sahədə hansı üsullar mövcuddur: 1) çıxılma üsulu; 2) istisna üsulu; 3) toplama üsulu; 4) vurma üsulu.

- 1, 2
- 1, 4
- 1, 3
- 2, 4

96 Çıxılma üsulunda vergitutmada rezidentlik prinsipini qəbul edən dövlət vergini necə hesablayır?

- dövlət vergini hesablayarkən ödəyicinin yalnız ölkə xaricində malik olduğu bütün mənbələri nəzərə alır; lakin, xarici ölkədə ödənməmiş olan vergi hesablanan ümumi vergi məbləğindən çıxılır
- dövlət vergini hesablayarkən ödəyicinin istər ölkə daxilində, istərsə də ölkə xaricində malik olduğu bütün mənbələri nəzərə alır; lakin, xarici ölkədə ödənməmiş olan vergi hesablanan ümumi vergi məbləğindən çıxılır.
- dövlət vergini hesablayarkən ödəyicinin yalnız ölkə xaricində malik olduğu bütün mənbələri nəzərə alır; lakin, xarici ölkədə ödənməmiş olan vergi hesablanan ümumi vergi məbləğindən çıxılır.
- dövlət vergini hesablayarkən ödəyicinin istər ölkə daxilində, istərsə də ölkə xaricində malik olduğu bütün mənbələri nəzərə alır; lakin, xarici ölkədə ödənməmiş olan vergi hesablanan ümumi vergi məbləğinin üzərinə gəlir.

97 . İstisna üsulunda vergitutmada rezidentlik prinsipini qəbul edən dövlət vergini necə hesablayır?

- vergi ödəyicinin həm ölkə daxilində və həm də ölkə xaricində malik olduğu mənbələrindən hesablanır və xarici ölkələrdəki vergi obyektləri nəzərə alınmır. Bununla yanaşı, xarici ölkələrdəki gəlir və sərvət ünsürləri vergidən istisna edilməklə artan nisbətli vergi tarifi tətbiq edilə və dolaylı olaraq xarici mənbələrdən vergi alma bilməz.
- vergi ödəyicinin yalnız ölkə daxilində malik olduğu mənbələrindən hesablanır və xarici ölkələrdəki vergi obyektləri nəzərə alınmır. Bununla yanaşı, xarici ölkələrdəki gəlir və sərvət ünsürləri vergidən istisna edilməklə artan nisbətli vergi tarifi tətbiq edilər və dolaylı olaraq xarici mənbələrdən də vergi alma bilər
- vergi ödəyicinin həm ölkə daxilində və həm də ölkə xaricində malik olduğu mənbələrindən hesablanır və xarici ölkələrdəki vergi obyektləri nəzərə alınmır
- vergi ödəyicinin yalnız ölkə xaricində malik olduğu mənbələrindən hesablanır və xarici ölkələrdəki vergi obyektləri nəzərə alınmır.

98 Razılaşmalarda bir çox hallarda vergi krediti metodundan istifadə olunur. Bu metodun mahiyyəti nədən ibarətdir?

- dövlətlər ölkə daxilində vergitutma obyektlərindən və vergi ödəyicilərindən tutulan verginin həcmi qədər həmin obyektləri və vergi ödəyicilərini xarici ölkələrdə yenidən vergiyə cəlb etməsinlər.
- dövlətlər xaricdə vergitutma obyektlərindən və vergi ödəyicilərindən tutulan verginin həcmi qədər həmin obyektləri və vergi ödəyicilərini öz ölkələrində yenidən vergiyə cəlb etməsinlər.
- dövlətlər xaricdə vergitutma obyektlərindən və vergi ödəyicilərindən tutulan verginin həcmi qədər həmin obyektləri və vergi ödəyicilərini öz ölkələrində yenidən vergiyə cəlb etsinlər
- dövlətlər ölkə daxilində vergitutma obyektlərindən və vergi ödəyicilərindən tutulan verginin həcmi qədər həmin obyektləri və vergi ödəyicilərini öz ölkələrində yenidən vergiyə cəlb etməsinlər

99 Dünya təcrübəsində ikiqat vergitutmadan başqa ölkələr arasında müxtəlif vergi münasibətlərinə toxunan beynəlxalq vergi razılaşmalarından istifadə olunur. Bu razılaşmalara aiddir:

- bir ölkənin digər ölkəyə olan vergi borcunun bağışlanması; müxtəlif ölkələrdə yerləşən vergitutma obyektlərinin və vergi ödəyicilərinin (məsələn, mirasın vergiyə cəlb olunması) ayrı-ayrı vergilərinin tutma qaydaları; vergidən yayınma hallarına qarşı mübarizə və s.
- bir ölkənin digər ölkəyə vergitutma sahəsində inzibati yardımın göstərilməsi; müxtəlif ölkələrdə yerləşən vergitutma obyektlərinin və vergi ödəyicilərinin (məsələn, mirasın vergiyə cəlb olunması) ayrı-ayrı vergilərinin tutma qaydaları; vergidən yayınma hallarına qarşı mübarizə və s.
- bir ölkənin digər ölkəyə vergitutma sahəsində inzibati yardımın göstərilməsi; müxtəlif ölkələrdə yerləşən vergitutma obyektlərinin və vergi ödəyicilərinin ayrı-ayrı vergilərinin tutma qaydaları; vergi sanksiyalarının və vergi güzəştlərinin tətbiqi.
- bir ölkənin digər ölkəyə vergitutma sahəsində inzibati yardımın göstərilməsi; hər bir ölkənin daxilində yerləşən vergitutma obyektinin müəyyən edilməsi; vergi sanksiyalarının tətbiqi.

100 Aşağıda göstərilənlərdən hansı vergi tənzimləməsinin əsas alətlərinə aid edilmir?

- Güzəştlər və maliyyə sanksiyaları
- Faizlər
- Konkret vergi növləri və dərəcələri
- Vergitutma obyektı və subyektı

101 Vergi siyasətinin həyata keçirilməsində vergi mexanizminin əsas alətləri hansılardır?

- Maliyyə sanksiyaları və inzibati cərimələr
- Vergi dərəcələri, vergitutma bazası və vergi güzəştləri
- Yalnız vergi dərəcələri
- Yalnız vergi güzəştləri

102 Dövlət öz xarici vergi siyasətini hazırladıqda hansı müqavilə qaydalarından istifadə edir?

- birtərəfli və ümumi
- birtərəfli və çoxtərəfli
- ümumi və xüsusi
- ümumi və çoxtərəfli

103 Birtərəfli müqavilə qaydaları hansı qaydada tətbiq olunur?

- belə qaydalar müəyyən edilməmişdir
- ölkələr tərəfindən digər ölkələrin hökumətləri ilə razılaşmadan tətbiq edilə bilər.
- ölkələr tərəfindən digər ölkələrin hökumətləri ilə razılaşdırılmaqla tətbiq edilir
- ölkələr tərəfindən digər ölkələrin hökumətləri ilə həm razılaşdırılmaqla həm də razılaşdırılmadan tətbiq edilir

104 Birtərəfli müqavilə qaydalarına aşağıdakılardan hansılar aid edilir? 1. öz ölkəsində xarici vətəndaşlara vergitutma qaydalarının tətbiqi; 2. ölkə daxilindən kənarında fəaliyyət göstərən öz vətəndaşlarına vergitutma qaydalarının tətbiqi; 3. ölkə vətəndaşlarına vergitutma qaydalarının tətbiqi; 4. ölkə daxilindən kənarında fəaliyyət göstərən xarici vətəndaşlara vergitutma qaydalarının tətbiqi.

- 2, 4  
 1, 2  
 1, 3  
 3, 4

105 Dövlətlər vergitutma məsələləri üzrə öz aralarında razılaşmalara nail ola bilərlərmi?

- yalnız xüsusi hallarda nail ola bilməzlər  
 nail ola bilərlər  
 nail ola bilməzlər  
 yalnız xüsusi hallarda nail ola bilərlər

106 Beynəlxalq vergi razılaşmalarının əsas məqsədi:

- vergitutma rejimini sadələşdirməkdən ibarətdir  
 baş verə biləcək ikiqat vergitutmanın aradan qaldırılmasından ibarətdir.  
 maksimum mənfəət əldə etməkdən ibarətdir  
 inzibati yükü minimuma endirməkdən ibarətdir

107 Beynəlxalq ikiqat vergitutma nə deməkdir?

- eyni vergitutma obyektinin yalnız öz ölkəsində vergiyə cəlb edilməsi deməkdir.  
 eyni vergitutma obyektinin həm öz ölkəsində və həm də digər ölkədə analoji vergitutma obyektinin vergiyə cəlb edilməsi deməkdir.  
 müxtəlif vergitutma obyektlərinin həm öz ölkəsində və həm də digər ölkədə analoji vergitutma obyektinin vergiyə cəlb edilməsi deməkdir.  
 eyni vergitutma obyektinin yalnız xarici ölkədə vergiyə cəlb edilməsi deməkdir.

108 Hər hansı bir ölkənin maliyyə sərhədləri:

- onun gömrük sərhədləri ilə üst-üstə düşmür.  
 onun gömrük sərhədləri ilə üst-üstə düşür  
 onun coğrafi sərhədləri ilə üst-üstə düşür  
 onun vergi sərhədləri ilə üst-üstə düşür

109 Vergi qanunlarının mülkiliyi vergitutma işində:

- heç bir prinsipin tətbiqini nəzərdə tutmur.  
 mənbə (ərazi) prinsipinin tətbiqini nəzərdə tutur  
 təyinat ölkəsi prinsipinin tətbiqini nəzərdə tutur  
 həm mənbə (ərazi), həm də təyinat ölkəsi prinsipinin tətbiqini nəzərdə tutur

110 Mənbə (ərazi) prinsipinə görə hər hansı bir dövlətin ərazisində olan vergi obyektləri və vergini doğuran hadisələr:

- həmin dövlətin mülki səlahiyyətinə daxildir  
 həmin dövlətin vergi səlahiyyətinə daxildir.

- həmin dövlətin vergi səlahiyyətinə daxil deyildir.
- həmin dövlətin gömrük səlahiyyətinə daxildir.

111 Kapital ixrac edən inkişaf etmiş ölkələr kapital gəlirindən vergi alınmasında hansı prinsipə üstünlük verirlər?

- heç bir prinsipin tətbiqi nəzərdə tutulmur.
- rezidentlik prinsipinə
- təyinat ölkəsi prinsipinə
- həm rezidentlik, həm də təyinat ölkəsi prinsipinə

112 Kapital idxal edən inkişaf etmiş ölkələr kapital gəlirindən vergi alınmasında hansı prinsipə üstünlük verirlər?

- heç bir prinsipin tətbiqi nəzərdə tutulmur.
- mənbə prinsipinə
- təyinat ölkəsi prinsipinə
- həm rezidentlik, həm də mənbə prinsipinə

113 Dövlətlərin öz vergitutma səlahiyyətlərini birtərəfli qaydada qanunlarla məhdudlaşdırmaları ikiqat vergitutmanın qarşısını tam şəkildə almaq üçün kifayət edirmi?

- bu dövlətlərin həyata keçirdiyi iqtisadi siyasətin prioritetlərindən asılıdır
- kifayət etmir
- kifayət edir
- bu dövlətlərin iqtisadi inkişaf səviyyəsindən asılıdır

114 İkiqat vergitumanın qarşısının alınması ümumiyyətlə gö-tü-rüldükdə hansı vergilər sahəsində hayata keçirilir?

- əlavə dəyər vergisi sahəsində
- gəlir, sərvət və vərəsəlik vergiləri sahəsində
- dolaylı vergilər sahəsində
- birbaşa və dolaylı vergilər sahəsində

115 . İkiqat vergitumanın qarşısının alınması sahəsində beynəlxalq müqavilələr hansı qaydada imzalanır?

- ümumi qaydada
- ikitərəfli və ya çoxtərəfli qaydada
- birtərəfli və ya ikitərəfli qaydada
- xüsusi qaydada

116 Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sistemində daxil olan nor-mativ hüquqi aktlarla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa:

- bu ölkənin iqtisadi inkişaf səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır
- həmin beynəlxalq müqavilələr tətbiq edilir
- Azərbaycan Respublikasının qanunvericilik sistemində daxil olan nor-mativ hüquqi aktlar tətbiq edilir
- iqtisadi situasiyadan asılı olaraq həm Azərbaycan Respublikasının qanunvericilik sistemində daxil olan nor-mativ hüquqi aktlar, həm də beynəlxalq müqavilələr tətbiq edilə bilər

117 Gəlir vergisi üçün rezidentlik prinsipinin müəyyən edin. 1. vergi ödəyicisinin maddi və sosial vəziyyətinin bütün elementləri nəzərə alınır, belə ki, məhz vergi ödəyicisinin olduğu ölkə vergi ödəyicisinin işlərini daha dəqiq qiymətləndirmək və onun xalis gəlirini (mənfəətini) daha ədalətli vergiyə cəlb etmək imkanına malikdir; 2. prinsip kapital idxal edən ölkələr üçün sərfəlidir; 3. rezidentlik prinsipinə uyğun olaraq korporasiyaların mənfəət vergisi, şəxsi gəlir vergiləri, əmlak vergisi və transfert vergilər ödənilir; 4. vergi bazası – xalis milli məhsul, yəni rezidentin həmin dövlətdə digər dövlətdə vergidən azad olan bütün gəlirləri; 5 vergi bazası – xalis daxili məhsul - yəni hər hansı bir ölkədə bütün istehsal amillərindən əldə olunan gəlir.

- 2, 3, 5  
 1, 3, 4  
 1, 2, 5  
 2, 4, 5

118 Gəlir vergisi üçün ərazi mənsubiyyəti prinsipini müəyyən edin. 1. vergiləri ödəməkdən yayınmaq çox cüzi şəkildə mümkündür (vergi güzəştləri yoxdur, vergilər gəlir mənbəyində tutulur): ərazi prinsipinin tətbiqi məcru gəlirin izafi olaraq vergiyə cəlb edilməsinə səbəb olmur; 2. prinsip kapital idxal edən ölkələr üçün sərfəlidir; 3. korporasiyaların mənfəət vergisi, şəxsi gəlir vergiləri, əmlak vergisi və transfert vergilər ödənilir; 4. ərazi mənsubiyyəti prinsipinə uyğun olaraq gəlirin (mənfəətin) xarici rezidentin xeyrinə faizlər və dividendlər şəklində bölüşdürülməsindən vergi tutulur; 5. vergi bazası – xalis milli məhsul, yəni rezidentin həmin dövlətdə digər dövlətdə vergidən azad olan bütün gəlirləri.

- 1, 2, 5  
 1, 2, 4  
 1, 3, 5  
 2, 4, 5

119 ƏDV-nin tutulması zamanı vergitutmada hansı prinsiplərdən istifadə olunur? 1. ərazi təyinatı prinsipi; 2. rezident ölkəsi prinsipi; 3. qeyri-rezident ölkəsi prinsipi; 4. mənşə ölkəsi prinsipi.

- 2, 3  
 1, 4  
 1, 3  
 1, 2

120 Hüquqi şəxslərin xarici iqtisadi fəaliyyət zamanı şirkətlərin tədricən xarici bazara nüfuz etməsi nöqtəyindən kommertiya fəaliyyətinin təşkilinin aşağıdakı hansı formaları daha səmərəlidir?

- Sərhədi keçməklə əmtəə və xidmətlərin ixracı  
 Sərhədi keçmədən əmtəə və xidmətlərin ixracı, daimi nümayəndəlik yaratmadan xaricdə məhdud şəkildə olma  
 Daimi nümayəndəlik yaratmaqla  
 Yeni hüquqi şəxs təsis etməklə şirkətin xarici filialının yaradılması

121 Hüquqi şəxslərin xarici iqtisadi fəaliyyət zamanı şirkətlərin tədricən xarici bazara nüfuz etməsi nöqtəyindən kommertiya fəaliyyətinin təşkilinin aşağıdakı hansı formaları daha səmərəlidir?

- Yalnız xaricdə transmilli şirkətin xüsusi bölməsinin yaradılması  
 Yeni hüquqi şəxs təsis etmədən şirkətin xarici filialının yaradılması, xaricdə transmilli şirkətin xüsusi bölməsinin, yəni qrupun firmadaxili strukturuna daxil olan törəmə şirkətin yaradılması  
 Yeni hüquqi şəxs təsis etməklə şirkətin xarici filialının yaradılması  
 Xarici holdinq şirkət yaratmaqla

122 Hüquqi şəxslərin xarici iqtisadi fəaliyyət zamanı şirkətlərin tədricən xarici bazara nüfuz etməsi nöqtəyindən kommərasiya fəaliyyətinin təşkilinin aşağıdakı hansı formaları daha səmərəlidir?

- Yeni xarici şirkətin yaradılması və onun transmilli şirkətin firmadaxili strukturuna daxil edilməsi
- Xarici holdinq şirkət yaratmaqla transmilli şirkətin qeyri-rezident törəmə şirkətlərinin bu subholdinqdə birləşdirilməsi, hazır xarici şirkətin alınması və onun transmilli şirkətin firmadaxili strukturuna daxil edilməsi
- Daimi nümayəndəlik yaratmaqla
- Sərhədi keçməklə əmtəə və xidmətlərin ixracı

123 Hüquqi şəxslərin xarici iqtisadi fəaliyyət zamanı şirkətlərin tədricən xarici bazara nüfuz etməsi nöqtəyindən kommərasiya fəaliyyətinin təşkilinin aşağıdakı hansı formaları daha səmərəlidir?

- Daimi nümayəndəlik yaratmaqla
- Hazır xarici şirkətin alınması və onun transmilli şirkətin firmadaxili strukturuna daxil edilməsi, müstəqil xarici şirkətlə birgə müəssisənin yaradılması
- Yeni xarici şirkətin yaradılması
- Sərhədi keçməklə əmtəə və xidmətlərin ixracı

124 Sərhədi keçmədən əmtəə və xidmətlərin ixracı dedikdə nə başa düşülür?

- Sərhəd məntəqələrində satış, mallar FOB şərti ilə yola salınır
- Əmtəələri ixrac edərkən bütün sazişləri şirkət öz yurisdiksiyasındakı ofisində bağlayır. Ən sadə halda, bir qayda olaraq, mallar FOB şərti ilə yola salınır, yəni malın çatdırılması ilə bağlı bütün xərcləri xarici tərəfdaş öz üzərinə götürür
- Sərhəd məntəqələrində satış
- Sərhəd məntəqələrində satış, malın çatdırılması ilə bağlı bütün xərcləri xarici tərəfdaş öz üzərinə götürür

125 Sərhədi keçmədən əmtəə və xidmətlərin ixracı dedikdə, aşağıdakılardan hansı cavab daha doğrudur?

- Sərhəd məntəqələrində satış, mallar FOB şərti ilə yola salınır
- Mallar FOB şərti ilə yola salınır, yəni malın çatdırılması ilə bağlı bütün xərcləri xarici tərəfdaş öz üzərinə götürür
- Sərhəd məntəqələrində satış
- Malın çatdırılması ilə bağlı bütün xərcləri xarici istehsalçı müəssisə öz üzərinə götürür

126 Sərhədi keçmədən əmtəə və xidmətlərin ixracı dedikdə, nə başa düşülür?

- Əmtəələri ixrac edərkən bütün sazişləri şirkət xarici ofisində bağlayır
- Əmtəələri ixrac edərkən bütün sazişləri şirkət öz yurisdiksiyasındakı ofisində bağlayır, mallar FOB şərti ilə yola salınır
- Malın çatdırılması ilə bağlı bütün xərcləri xarici istehsalçı müəssisə öz üzərinə götürür
- Sərhəd məntəqələrində satış, mallar FOB şərti ilə yola salınır

127 Xarici iqtisadi fəaliyyətin sərhədi keçmədən əmtəə və xidmətlərin ixracı formasının üstünlüyü nədən ibarətdir?

- Gömrük rüsumlarını ödəməkdən azad olur
- Sərhədi keçmədən mal ixrac edərkən şirkət öz ixrac malına tətbiq olunan xarici vergilərdən azad olur
- Bütün vergilərdən azad olur
- Əlavə dəyər vergisini ödəməkdən azad olur

128 Sərhədi keçmədən mal ixrac olunarkən daxili əlavə dəyər vergisini kim ödəyir?



- Podaratçı müəsisə ödəyir
- Mal ixrac olunarkən daxili əlavə dəyər vergisi tətbiq olunmur
- Mal ixrac olunarkən daxili əlavə dəyər vergisi də tətbiq olunur
- İstehsalçı müəsisə ödəyir

129 Xaricə göndərilmiş malın orada satışından əldə edilmiş mənfəətdən vergini kim ödəyir?

- Güzəştli vergi tətbiq olunur
- Xarici dövlətin rezidenti olan idxalatçı şirkət öz üzərinə götürür
- İstehsalçı müəsisə ödəyir
- Mənfəətdən vergi ödənilmir

130 Daimi nümayəndəlik yaratmadan xaricdə məhdud şəkildə olmanı necə başa düşmək olar?

- Vergi planlaşdırması həmin dövlətin ərazisində şirkətin daimi nümayəndəliyinin yaradılmasına yönəldilir
- Xarici iqtisadi fəaliyyətin bu forması xarici dövlətin bazarına bilavasitə çıxmağı nəzərdə tutur və vergi planlaşdırması məharəti həmin dövlətin ərazisində şirkətin daimi nümayəndəliyinin yaradılmasına yol verməməyə yönəldilir
- Xaricdə 90 gündən az olma
- Xarici dövlətin bazarına dolaylı yolla çıxmaq kimi başa düşmək olar

131 Daimi nümayəndəlik yaratmadan xaricdə məhdud şəkildə olma zamanı hansı vergilər ödənilir?

- Əlavə dəyər vergisi və mənfəət vergisi
- Vergiyə cəlb edilən iştirakdan yayınma nəzərdə tutulur
- Əlavə dəyər vergisi
- Mənfəət vergisi

132 Əgər şirkət xaricdə daimi nümayəndəlik yaratmırsa və qeyri-rezident kimi bilavasitə fəaliyyət göstərmirsə, onun xarici yurisdiksiyada olması vergiyə cəlb olunurmu?

- Əlavə dəyər vergisinə cəlb olunmur
- Cəlb olunmur
- Cəlb olunur
- Güzəştli şəkildə cəlb olunur

133 Yeni hüquqi şəxs təsis etmədən şirkətin xarici filialının yaradılması hansı prinsiplərə əsaslanır.

- Xarici ölkədə qanunvericiliyə uyğun qaydada xarici filial kimi qeydiyyatı alınması zəruri olan müəsisə yaradılır. Ancaq bu zaman ayrıca hüquqi şəxs yaradılır, filialın məqsədi isə transmilli qrupun tərkibində kommərasiya fəaliyyətinin həyata keçirməkdən ibarət deyildir
- Xarici ölkədə qanunvericiliyə uyğun qaydada xarici filial kimi qeydiyyatı alınması zəruri olan müəsisə yaradılır. Ancaq bu zaman ayrıca hüquqi şəxs yaradılmır, filialın məqsədi isə transmilli qrupun tərkibində kommərasiya fəaliyyətinin həyata keçirilməsidir; filialın istehsal binaları və qurğuları olur, tədqiqat və konstruktor layihələri həyata keçirir, yəni baş şirkətin xarici istehsal və xidmət müəsisəsi təşkil edilir; filialın fəaliyyəti aid olduğu baş şirkətin rezidenti olduğu ölkədən maliyyələşdirilir və koordinasiya edilir
- Filialın istehsal binaları və qurğuları omur, tədqiqat və konstruktor layihələri həyata keçirmir, yəni baş şirkətin xarici istehsal və xidmət müəsisəsi təşkil edilmir;
- Filialın fəaliyyəti aid olduğu baş şirkətin rezidenti olduğu ölkədən maliyyələşdirilmir və koordinasiya edilmir

134 Yeni hüquqi şəxs təsis etmədən şirkətin xarici filialı necə ölkənin qanunları ilə işləyir?

- Filial mövcud olan ölkənin

- İki ölkənin
- Bir ölkənin
- Üç ölkənin

135 Yeni hüquqi şəxs təsis etmədən şirkətin xarici filialının yaradılması zamanı ikiqat vergitutmanı aradan qaldırmaq üçün hansı metoddan istifadə etmək olar?

- Əvəzləşdirmə metodundan
- Baş şirkətin məcmu vergiləri hesablanarkən filialın yerləşdiyi ölkədə ödədiyi vergilərin kreditləşməsindən istifadə etmək olar.
- Qarşılıqlı güzəşt
- İkiqat vergitutmanı aradan qaldırmaq üçün bağlanmış müqavilələrdən

136 Xarici iqtisadi fəaliyyətin yeni hüquqi şəxs təsis etmədən şirkətin xarici filialının yaradılması formasının üstünlüyü nədən ibarətdir?

- Gömrük rüsumları ödəmir
- Filial yerləşdiyi yurisdiksiyada vergiyə cəlb olunan mənfəətdən məsləhət, marketinq və s. xidmətlər müqabilində baş şirkətə ödədiyi vəsaitləri çıxmaq imkanı əldə edir
- Vergilərdən azaddır
- Əlavə dəyər vergisi ödəməkdən azaddır

137 Xarici iqtisadi fəaliyyətin yeni hüquqi şəxs təsis etmədən şirkətin xarici filialı əlavə dəyər vergisi üzrə hansı üstünlüklərə malikdir?

- Eyni bir transmilli qrupun filial və bölmələri arasındakı əməliyyatlar əlavə dəyər vergisinə nisbətən (bir sıra əməliyyatlar) cəlb olunur
- Eyni bir transmilli qrupun filial və bölmələri arasındakı əməliyyatlar əlavə dəyər vergisinə cəlb olunmur
- Əlavə dəyər vergisi ödəməkdən azaddır
- Əlavə dəyər vergisini əvəzləşdirmək hüququ vardır

138 Xarici törəmə şirkətin üstünlüyü nədən ibarətdir?

- Əlavə dəyər vergisindən azad olmasıdır
- Onun aktivlərinin və apardığı əməliyyatların baş şirkətdən ayrılıqda olmasıdır
- Onun aktivlərinin və apardığı əməliyyatların baş şirkətlə birgə olmasıdır
- Vergilərdən azad olmasıdır

139 Xarici törəmə şirkət hansı vergiləri ödəyir?

- Mənfəət və ƏDV ödəyir
- Öz rezidentlik yeri üzrə bütün vergiləri ödəyir
- Heç bir vergi ödəmir
- Yalnız mənfəət vergisini ödəyir

140 Xarici törəmə şirkət mənfəət, gəlir, royalti və faiz şəklində baş şirkətin olduğu ölkəyə köçürüldüyü zaman ikiqat vergitutma olacaqmı?

- Aşağı vergi dərəcələri ilə mümkündür
- Olacaq
- Xeyr
- Törəmə şirkətin hansı ölkədə yerləşməsindən asılıdır

141 Şirkətin filial vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının üstün cəhətlərini göstərin.

- Mənfəət vergisinin olmaması
- Qeydiyyatın sadəliyi, ucuz başa gəlməsi, qanunvericilik və inzibati tələblərin minimum olması
- Vergilərdən azad olma
- Aşağı vergi dərəcələri

142 Şirkətin filial vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının üstün cəhətlərini göstərin.

- Filialın mənfəəti baş şirkətə köçürüldükdə yalnız repatriasiya vergiləri tutulur
- Filialın mənfəəti baş şirkətə köçürüldükdə repatriasiya vergiləri tutulmur
- Mənfəət vergisinin olmaması.
- Vergilərdən azad olma

143 Şirkətin filial vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının üstün cəhətlərini göstərin.

- Aşağı vergi dərəcələri
- Filialın xərclərini və zərərini baş şirkətin mənfəətinə aid etmək olar
- Filialın mənfəəti baş şirkətə köçürüldükdə yalnız repatriasiya vergiləri tutulur
- Mənfəət vergisinin olmaması

144 Şirkətin filial vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının üstün cəhətlərini göstərin.

- Filial vergilərdən azaddır
- Filial öz maliyyə hesabatını dərc etdirməli deyil
- Filialın mənfəəti baş şirkətə köçürüldükdə yalnız repatriasiya vergiləri tutulur
- Filial öz maliyyə hesabatına malikdir və onu vaxtaşırı dərc etməlidir

145 Törəmə şirkət vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının üstün cəhətlərini göstərin.

- Şirkətin səhmdarlarının məsuliyyəti onların iştirak payının həcmi ilə məhdudlaşmır
- Müxtəlif ölkələrdə vergi dərəcələri arasında fərq böyükdürsə, transmilli qrupda vergiləri minimallaşdırmaq asandır
- Ana şirkət törəmə şirkətin borcları və öhdəliklərinə görə cavabdehdir
- Filial öz maliyyə hesabatına malikdir və onu vaxtaşırı dərc etməlidir

146 Şirkətin filial vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının çatışmayan cəhətlərini göstərin.

- Filial ikiqat vergitutmaya məruz qalmır
- Xarici şirkətin filialı ilə əməliyyatlar bu filialı milli şirkətlə eyniləşdirmədiyindən, şirkətin yerli partnyorları tərəfindən mənfə qarşılanır
- Baş şirkət öz xarici filialının bütün öhdəlikləri üzrə tam məsuliyyət daşıyır
- Filialın müstəqil balansı vardır və kommersion fəaliyyəti apararkən müstəqildir

147 Beynəlxalq vergi münasibətləri hansı hallarda özünü göstərir? 1. ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmaya yol verilməməsi məqsədilə vergi sahəsində hüquqi yardımın göstərilməsi zamanı; 2. səlahiyyətli orqanların vergitutma sahəsində əməkdaşlığının yaradılması zamanı dövlətlər beynəlxalq müqavilələr bağladığıqda; 3. dolayı vergitutmanın aradan qaldırılması ilə bağlı olaraq zərurətin yarandığı hallarda; 4. heç bir halda.

- 1,3, 4  
 1, 2  
 1, 2, 3  
 2, 3, 4

148 . Beynəlxalq vergi münasibətlərinə aşağıdakılar aiddir? 1. dövlətlərin vergi səlahiyyətlərini məhdudlaşdırmaq məqsədilə beynəlxalq müqavilə və sazişlərin bağlanması və icrası ilə əlaqədar dövlətlərarası münasibətlər; 2. dövlətlərin vergi səlahiyyətlərini məhdudlaşdırmaq məqsədilə beynəlxalq müqavilə və sazişlərin bağlanması və icrası ilə əlaqədar şirkətlərarası münasibətlər; 3. dövlətlər ilə digər ölkələrin hüquqi və fiziki şəxsləri arasında yaranan münasibətlər, başqa sözlə digər dövlətlərin suveren hüquqlarına toxunan münasibətlər; 4. dövlətlər ilə digər ölkələrin vətəndaşları arasında yaranan münasibətlər, başqa sözlə digər dövlətlərin suveren hüquqlarına toxunan münasibətlər;

- 2, 4  
 1, 3  
 1, 2  
 3, 4

149 Beynəlxalq vergi münasibətlərinə aşağıdakılar aiddir? 1. dövlətlərin vergi səlahiyyətlərini məhdudlaşdırmaq məqsədilə beynəlxalq müqavilə və sazişlərin bağlanması və icrası ilə əlaqədar şirkətlərarası münasibətlər; 2. dövlətlər ilə digər ölkələrin hüquqi və fiziki şəxsləri arasında yaranan münasibətlər, başqa sözlə digər dövlətlərin suveren hüquqlarına toxunan münasibətlər; 3. dövlətlər ilə digər ölkələrin vətəndaşları arasında yaranan münasibətlər, başqa sözlə digər dövlətlərin suveren hüquqlarına toxunmayan münasibətlər; 4. müxtəlif ölkələrin hüquqi və fiziki şəxsləri arasında vergi sahəsində yaranan münasibətlər, məsələn, vergi xarici şəxsdən agent (vergi) tərəfindən mənbədə tutulduğu halda;

- 3, 4  
 2, 4  
 1, 2  
 1, 3

150 Beynəlxalq vergi hüququ:

- beynəlxalq bank hüququnun tərkib hissəsi və altsahəsi hesab edilir  
 beynəlxalq maliyyə hüququnun tərkib hissəsi və altsahəsi hesab edilir  
 beynəlxalq mülki hüququn tərkib hissəsi və altsahəsi hesab edilir  
 beynəlxalq cinayət hüququnun tərkib hissəsi və altsahəsi hesab edilir

151 Beynəlxalq maliyyə hüququ

- beynəlxalq inzibati hüququn müstəqil sahəsidir  
 beynəlxalq ümumi hüququn müstəqil sahəsidir  
 beynəlxalq mülki hüququn müstəqil sahəsidir  
 beynəlxalq xüsusi hüququn müstəqil sahəsidir

152 Bəzi hallarda beynəlxalq vergi hüququ:

- beynəlxalq cinayət hüququnun alt sahəsi hesab edilir  
 beynəlxalq iqtisadi hüququn alt sahəsi hesab edilir  
 beynəlxalq mülki hüququn alt sahəsi hesab edilir  
 beynəlxalq inzibati hüququn alt sahəsi hesab edilir

153 Beynəlxalq vergi hüquq normasının inkişafı ilə əlaqədar olaraq dövlətlər onların hüquq sistemləri arasında yaranmış müxtəlif konflikt vəziyyətlərin aradan qaldırılmasına yönəldilmiş vergitutma sahəsində əməkdaşlıq edir, sazişlər imzalayır. Bu zaman xarici (beynəlxalq) elementlərlə vergi münasibətlərini tənzimləyən hansı hüquq formalaşır?

- beynəlxalq cinayət hüququ
- beynəlxalq vergi hüququ
- beynəlxalq mülki hüquq
- beynəlxalq maliyyə hüququ

154 Xarici elementlərlə vergi münasibətlərini aşağıdakı hansı iki qrupa bölmək olar?

- Birinci halda, dövlət xarici hüquq subyekti olan vergi ödəyicisinə vergini ödəyir, ikinci halda, dövlət xaricdəki milli hüquq subyektinin vergitutma obyektinə verginin ödənilməsini təmin edir.
- Birinci halda, dövlət xarici hüquq subyekti olan vergi ödəyicisindən vergi tutur, ikinci halda, dövlət xaricdəki milli hüquq subyektinin vergitutma obyektindən vergi ödənilməsini tələb edir.
- ) Birinci halda, dövlət xarici hüquq subyekti olan vergi ödəyicisinə vergi ödəyir, ikinci halda, dövlət xaricdəki milli hüquq subyektinin vergitutma obyektindən verginin ödənilməsini tələb edir
- Birinci halda, dövlət xarici hüquq subyekti olan vergi ödəyicisindən vergi tutur, ikinci halda, dövlət xaricdəki milli hüquq subyektinin vergitutma obyektinə verginin ödənilməsini təmin edir.

155 Xarici elementlərlə vergi münasibətləri iki qrupa bölünür. Birinci halda, dövlət xarici hüquq subyekti olan vergi ödəyicisindən vergi tutur, ikinci halda, dövlət xaricdəki milli hüquq subyektinin vergitutma obyektindən verginin ödənilməsini tələb edir. Bu zaman xarici element hansı formada çıxış edir?

- Hər iki variantda xarici element kimi vergitutma obyektini kimi çıxış edir
- Birinci variantda xarici element kimi vergitutma subyekti, ikinci halda isə vergitutma obyektini kimi çıxış edir
- Birinci variantda xarici element kimi vergitutma obyektini, ikinci halda isə vergitutma subyekti kimi çıxış edir
- Hər iki variantda xarici element kimi vergitutma subyekti kimi çıxış edir

156 Xarici element hansı vergilərdə özünü büruzə verir?

- dolaylı vergilərdə, həmçinin qarışıq prinsiplər əsasında qurulmuş vergilərdə müxtəlif formalarda
- rezident və ərazi vergilərində, həmçinin qarışıq prinsiplər əsasında qurulmuş vergilərdə müxtəlif formalarda
- yalnız rezident və ərazi vergilərində
- yalnız qarışıq prinsiplər əsasında qurulmuş vergilərdə müxtəlif formalarda

157 Beynəlxalq vergi münasibətlərinin birinci və ikinci növləri dedikdə, nə nəzərdə tutulur?

- vasitəli və vasitəsiz vergilər
- ərazi vergiləri və rezident vergilər
- birbaşa və dolaylı vergilər
- ərazi vergiləri və qeyri-rezident vergilər

158 Fiziki şəxslərin əmlak vergisi hansı prinsipə əsaslanır?

- vergi ödəyicisinin müstəqilliyi prinsipinə
- ərazi prinsipinə
- qarışıq prinsipə
- rezidentlik prinsipinə

159 Fiziki şəxslərin əmlak vergisinin ödənilməsi üzrə öhdəlik nəyə əsaslanır?

- qeyri-rezidentlik prinsipinə
- şəxsin mülkiyyətinin mövcudluğuna
- şəxsin vətəndaşlığına
- rezidentlik prinsipinə

160 Əgər vergi rezidentlik prinsipi əsasında qurulmuşdursa

- belə bir qayda müəyyən edilməmişdir
- bu zaman vergi ödəyicisi yalnız rezident ola bilər (bir qayda olaraq, həmin ölkənin vətəndaşı, xarici vətəndaş yox).
- bu zaman vergi ödəyicisi qeyri-rezident ola bilər
- vergi ödəyicisi həm rezident, həm də qeyri-rezident ola bilər

161 Hazırda beynəlxalq vergi münasibətləri aşağıdakı hansı münasibətlərə əsaslanır? 1. dövlətlərin vergi səlahiyyətlərini məhdudlaşdırmaq məqsədilə beynəlxalq müqavilə və sazişlərin bağlanması və icrası ilə əlaqədar dövlətlərarası münasibətlər; 2. dövlətlərin vergi səlahiyyətlərini məhdudlaşdırmamaqla beynəlxalq müqavilə və sazişlərin bağlanması və icrası ilə əlaqədar dövlətlərarası münasibətlər; 3. dövlətlər ilə digər ölkələrin hüquqi və fiziki şəxsləri arasında yaranan münasibətlər, başqa sözlə digər dövlətlərin suveren hüquqlarına toxunmayan münasibətlər; 4. dövlətlər ilə digər ölkələrin hüquqi və fiziki şəxsləri arasında yaranan münasibətlər, başqa sözlə digər dövlətlərin suveren hüquqlarına toxunan münasibətlər;

- 3, 4
- 1, 4
- 2, 3
- 2, 4

162 Maddi-hüquqi normalar nəyi müəyyən edir?

- hər hansı bir dövlətin vergi münasibətlərinin tənzimləməsini və ya vergi öhdəlikləri elementlərinə hansı maddi-hüquqi normaların tətbiqini
- vergitutma qaydalarını
- hər hansı bir dövlətin vergi münasibətlərinin tənzimləməsini
- vergi öhdəlikləri elementlərinə hansı maddi-hüquqi normaların tətbiqini

163 Kollizion normalar nəyi müəyyən edir?

- vergitutma qaydalarını
- hər hansı bir dövlətin vergi münasibətlərinin tənzimləməsini və ya vergi öhdəlikləri elementlərinə hansı maddi-hüquqi normaların tətbiqini
- yalnız hər hansı bir dövlətin vergi münasibətlərinin tənzimləməsini
- yalnız vergi öhdəlikləri elementlərinə hansı maddi-hüquqi normaların tətbiqini

164 Vergi məsələləri üzrə beynəlxalq razılaşmalar nə üçün bağlanılır?

- vergi orqanları ilə vergi ödəyiciləri arasında müxtəlif konflikt vəziyyətlərin aradan qaldırılması məqsədilə
- milli hüquqi sistemlər arasında müxtəlif konflikt vəziyyətlərin aradan qaldırılması məqsədilə
- milli hüquqi sistemlər arasında müxtəlif konflikt vəziyyətlərin yaradılması məqsədilə
- vergi ödəyiciləri arasında müxtəlif konflikt vəziyyətlərin aradan qaldırılması məqsədilə

165 Beynəlxalq razılaşmaların məzmununun əsas hissəsini təşkil edən kollizion normaların əsas təyinatı nədən ibarətdir?

- müəyyən məsələlərin həllini tam və ya qismən razılaşan ölkələrin hər hansı birinin qanunvericiliyinə yönəldilməsidir ki, bu zaman digər tərəfin vergi hüququna bu sahədə məhdudiyət qoyulmur
- müəyyən məsələlərin həllini tam və ya qismən razılaşan ölkələrin hər hansı birinin qanunvericiliyinə yönəldilməsidir ki, bu zaman digər tərəfin vergi hüququna bu sahədə məhdudiyət qoyulur
- müəyyən məsələlərin həllini tam və ya qismən razılaşan ölkələrin hər hansı birinin qanunvericiliyinə yönəldilməsidir ki, bu zaman digər tərəfin vergi hüququna bu sahədə məhdudiyət qoyulmur
- müəyyən məsələlərin həllini tam və ya qismən razılaşan ölkələrin hər hansı birinin qanunvericiliyinə yönəldilməsidir ki, bu zaman digər tərəfin vergi hüququna bu sahədə məhdudiyət qoyula da, qoyulmaya da bilər

166 Müxtəlif ölkələrin vergi hüququnda beynəlxalq vergi münasibətlərini tənzimləyən normalar ümumdövlət aktlarında da özünü əks etdirə bilərmi?

- bu ölkənin beynəlxalq inteqrasiya proseslərində iştirak səviyyəsindən asılıdır
- əks oluna bilər
- əks oluna bilməz
- bu ölkənin iqtisadi inkişaf səviyyəsindən asılıdır

167 Xüsusi vergi rejimi dedikdə nə başa düşülür?

- Müəyyən dövr ərzində vergilərin tətbiqi və alınması mexanizmi
- Müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası
- Podratçıların mənfəət vergisindən azad edilməsi
- Xarici subpodratçıların vergiyə cəlb edilməsi

168 Hasılatın Pay Bölgüsü haqqında Sazişlərin müddəalarına əsasən hər Podratçı Tərəfin hansı növ vergi öhdəliyi vardır?

- Əmlak vergisi
- Mənfəət vergisi
- Aksiz vergisi
- Əlavə dəyər vergisi

169 Xarici subpodratçılar Azərbaycan Respublikasında karbohidrogen fəaliyyəti ilə bağlı olmayan fəaliyyət göstərərlərsə hansı formada vergiyə cəlb olunurlar?

- Xarici subpodratçılar karbohidrogen fəaliyyəti ilə bağlı olmayan fəaliyyət üzrə vergiyə cəlb olunurlar
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq vergiyə cəlb olunurlar
- Yalnız əldə edilən mənfəət üzrə vergiyə cəlb olunurlar
- Yalnız karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq vergiyə cəlb olunurlar

170 Hər bir Podratçı Tərəf, Əməliyyat Şirkəti və Subpodratçılar Karbohidrogen fəaliyyətlərinin yerinə yetirilməsi ilə bağlı əlavə dəyər vergisini neçə faiz dərəcəsi ilə ödəyirlər?

- ƏDV-dən azdır
- 0.0
- 0.18
- 0.1

171 Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamədə əks etdirilən mənfəət vergisinin məbləği Podratçı tərəfin aldatması nəticəsində az göstərilirsə ona hansı məbləğdə cərimə tətbiq edilir?

- Məbləğin 10%-i həcmində



- Azaldılmış məbləğin 200%-i həcmində
- A) Azaldılmış məbləğin 100%-i həcmində
- Cərimə tətbiq edilmir

172 Hər podratçı tərəfin, əməliyyat şirkətinin və subpodratçıların sazişlərlə müəyyən edilmiş qaydada rezident hesab edilən xarici əməkdaşları bilavasitə Azərbaycan Respublikasındakı əmək fəaliyyəti nəticəsində qazandıqları öz gəlirlərindən vergiyə necə cəlb olunurlar?

- Gəlir sıfır dərəcə ilə vergiyə cəlb olunur
- Gəlir vergisini ödəməyə borcludurlar
- Vergiyə cəlb olunmurlar
- Gəlir rezident olduğu ölkədə vergiyə cəlb olunur

173 Karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan Respublikasında təsərrüfat fəaliyyəti göstərən xarici subpodratçılar karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan Respublikasında gördükləri xidmətlər müqabilində alınan ödəniş məbləğlərindən hər bir saziş üzrə müxtəlif faizlər həcmində vergi qoyulan mənfəət əldə edirlər və həmin mənfəət vergiyə necə cəlb olunur?

- 20% dırıcısı ilə
- Hər bir saziş üzrə müəyyən edilmiş müxtəlif dərəcələrlə vergiyə cəlb edilir
- Vergiyə cəlb olunmur
- Gəlir rezident olduğu ölkədə vergiyə cəlb olunur

174 Xüsusi iqtisadi rejim çərçivəsində fəaliyyət göstərən vergi münasibətləri iştirakçıları kimlərdir?

- Kommersiya hüquqi şəxslər
- Podratçı(lar) və subpodratçı(lar), yerli və xarici subpodratçı(lar)
- Fiziki və hüquqi şəxslər
- Rezident və qeyri-rezidentlər

175 Podratçılar və subpodratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar vergiləri hansı normativ-hüquqi sənədin tələblərinə uyğun qaydada və dərəcə ilə ödəyirlər?

- "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun
- «İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun
- Azərbaycan Respublikasının Vergi Məcəlləsinin
- Beynəlxalq sazişlərin

176 Podratçılar şəhadətnaməni almaq üçün ilk dəfə müraciət edərkən hüquqi şəxslərin mənfəət vergisi üzrə hansı vergi rejimlərindən birini seçmək hüququna malikdirlər?

- Beynəlxalq sazişlərdə nəzərdə tutulmuş dərəcələrlə mənfəət vergisini
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini
- Podratçılara ödənilən ümumi məbləğlərdən 10 (beş) faiz dərəcəsi ilə hüquqi şəxslərin mənfəət vergisini
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş sadələşdirilmiş vergini

177 Yerli subpodratçılar Vergi Məcəlləsinə uyğun olaraq hansı vergiləri ödəyirlər?

- yalnız hüquqi şəxslərin mənfəət vergisini
- Hüquqi şəxslərin mənfəət vergisini, fiziki şəxslərin gəlir vergisini və ya sadələşdirilmiş vergini

- ƏDV-ni
- Əmlak və torpaq vergilərini

178 Podratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar hansı vergilərin ödənilməsindən azaddırlar.

- Sadələşdirilmiş verginin
- Əmlak və torpaq vergisinin
- Hüquqi şəxslərin mənfəət vergisinin
- Fiziki şəxslərin gəlir vergisinin

179 Podratçılar tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar Azərbaycan respublikasından ixrac edilən mallar (işlər, xidmətlər) əlavə dəyər vergisinə neçə cəlb olunurlar?

- 10 faiz dərəcəsi ilə
- 0 (sıfır) faiz dərəcəsi ilə
- Vergidən azaddırlar
- 18 faiz dərəcəsi ilə

180 Xüsusi iqtisadi zonanın ərazisində sahibkarlıq fəaliyyəti göstərən, qeydiyyatdan keçmiş rezidentlər malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdikləri vəsait məbləğindən (ümumi hasilatın həcmindən) və satışdan kənar gəlirlərindən hansı vergini ödəyirlər?

- Mənfəət vergisini və ƏDV-ni
- Sadələşdirilmiş vergini
- Mənfəət vergisini
- Gəlir vergisini

181 Xüsusi iqtisadi zonanın ərazisində sahibkarlıq fəaliyyəti göstərən və ödənilməli olan həmin verginin məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanlarına hansı müddətdə bəyannamə verilir və həmin müddətdə bu vergi dövlət büdcəsinə ödənilir?

- Növbəti ilin mart ayının 31-dən gec olmayaraq
- Rüb qurtardıqdan sonrakı ayın 20-dən gec olmayaraq
- Ay qurtardıqdan sonrakı ayın 20-dən gec olmayaraq
- İldə iki dəfə, növbəti ayın 20-dən gec olmayaraq

182 Xüsusi iqtisadi zonanın rezidentləri fiziki şəxslərin maddəli işlə əlaqədar gəlirindən vergi istisna olmaqla, vergi qanunvericiliyi ilə müəyyən edilən hansı vergiləri ödəməkdən azaddırlar?

- Əmlak və torpaq vergisini
- Bütün digər vergiləri
- Mənfəət vergisini
- ƏDV-ni

183 İxrac istehsalı zonaları (Export processing zones) nədir?

- İdxala bilavasitə təsir edə bilən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına istiqamətləndirilmiş xüsusi vergi rejimi, yüksək istehsal inkişafına malik olan müəssisədir
- İxracə bilavasitə təsir edə bilən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına istiqamətləndirilmiş xüsusi vergi rejimi, yüksək istehsal inkişafına malik olan xüsusişədirilmiş zonalardır
- İdxala bilavasitə təsir edə bilən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına istiqamətləndirilmiş xüsusi vergi rejimi, yüksək istehsal inkişafına malik olan xüsusişədirilmiş zonalardır

- İxracə bilavasitə təsir edə bilən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına istiqamətləndirilmiş adi vergi rejimi, yüksək istehsal inkişafına malik olan xüsusiləşdirilmiş zonlardır

184 Aşağıda göstərilən şəxslərdən hansı sadələşdirilmiş verginin ödəyicisidir?

- Ardıcıl on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 90.000 manatdan az olan sığorta təşkilatları
- Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər
- Ardıcıl on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150.000 manatdan az olan investisiya fondları
- Aksizli malları istehsal edən və ardıcıl on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150.000 manatdan az olan şəxslər

185 Kredit təşkilatları nə vaxt sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər?

- Ardıcıl on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 37.500 manatdan az olduqda
- Heç vaxt ola bilməzlər
- Ardıcıl on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150.000 manatdan az olduqda
- Ardıcıl on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 90.000 manatdan az olduqda

186 Sadələşdirilmiş verginin ödəyiciləri olan mənzil tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə hansı vergilərin ödəyicisi sayılırlar?

- Gəlir vergisinin, əmlak vergisinin
- Gəlir vergisinin
- ƏDV, gəlir vergisinin
- ƏDV, mənfəət vergisinin

187 Sadələşdirilmiş verginin ödəyicisi olan [mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər istisna olmaqla] fiziki şəxs aşağıda göstərilən vergilərdən hansını ödəməkdən azaddır?

- Əmlak vergisinin və ƏDV-nin
- Gəlir vergisinin və ƏDV-nin
- Əmlak vergisinin və torpaq vergisinin
- Torpaq vergisinin və ƏDV-nin

188 Bakı şəhəri istisna olmaqla, Azərbaycan Respublikasının digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vergi ödəyicilərinə bu rayonlar üzrə müəyyən edilmiş vergi dərəcəsi hansı halda tətbiq edilir?

- O halda tətbiq edilir ki, vergi ödəyiciləri yalnız özünün daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar
- O halda tətbiq edilir ki, vergi ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar
- O halda tətbiq edilir ki, vergi ödəyiciləri özünün yalnız istehsal sahəsi və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar
- O halda tətbiq edilir ki, vergi ödəyicilərinin işçi qüvvəsi həmin ərazilərdən kənarında fəaliyyət göstərmiş olsun

189 Taksi ilə sərnişin daşınmasına görə 1 ədəd nəqliyyat vasitəsi üçün sadələşdirilmiş verginin aylıq məbləği nə qədərdir?

- 8 manat
- 9 manat
- 3 manat

5 manat

190 Avtomobil nəqliyyatı vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin [taksi istisna olmaqla] daşınmalarını həyata keçirən şəxslər üçün sadələşdirilmiş vergi hansı göstəriciyə əsasən müəyyən edilir?

- Mühərrikin həcminə görə  
 Oturacaq yerlərinin sayına görə  
 Yük götürmə qabiliyyətinə görə  
 Nəqliyyat vasitələrinin sayına görə

191 Abşeron rayonu ilə ölkənin digər yaşayış məntəqələri arasında [Bakı şəhəri istisna olmaqla] həyata keçirilən yük və sərnişin daşınmasına görə sadələşdirilmiş verginin məbləğinə hansı əmsal tətbiq edilir?

- 3.0  
 1.5  
 1.0  
 2.0

192 Gəncə şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında [Bakı şəhəri istisna olmaqla] həyata keçirilən yük və sərnişin daşınmasına görə sadələşdirilmiş verginin məbləğinə hansı əmsal tətbiq edilir?

- 3.0  
 1.5  
 2.0  
 1.0

193 Sadələşdirilmiş verginin ödəyiciləri olan mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən vergi hansı qaydada hesablanır?

- Vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə vergi tətbiq etməklə  
 Vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq etməklə  
 Mənzillərin satışından əldə edilmiş vəsaitin 4 faizi həcmində  
 Mənzillərin satışından əldə edilmiş vəsaitin 2 faizi həcmində

194 Sadələşdirilmiş vergi üçün hansı dövr hesabat dövrü sayılır?

- il  
 rüb  
 ay  
 6 ay

195 Azərbaycan Respublikasının tərəf olduğu vergi məsələlərinə dair hansı beynəlxalq müqavilələr mövcuddur? 1. ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr; 2. vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım göstərilməsi haqqında [vergi məsələləri üzrə əməkdaşlıq da daxil olmaqla] ikitərəfli və ya çoxtərəfli dövlətlərarası [hökumətlərarası] yaxud idarələrarası beynəlxalq müqavilələr; 3. «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında» Saziş; 4. ƏDV-dən yayınma hallarının qarşısının alınması haqqında müqavilələr; 5. Avropa Birliyi çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq haqqında müqavilələr

- 3, 4, 5

- 1, 2  
 1, 2, 4  
 2, 3, 4

196 Beynəlxalq müqavilənin müddəalarından asılı olaraq inzibati yardımın hansı istiqamətlərdə göstərilməsi nəzərdə tutulur? 1. vergi ödəyiciləri barədə məlumatın təqdim edilməsi [informasiya mübadiləsi]; 2. vergidən yayınma halı baş verdikdə vergi borcunun digər dövlətə alınıb göndərilməsi; 3. vergi borclarının [vergi tələblərinin] alınması; 4. vergi cinayətlərinin birgə araşdırılması.

- 3, 4  
 1, 3  
 1, 2  
 2, 3

197 Beynəlxalq müqavilələrin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan hansıdır?

- İqtisadi İnkişaf Nazirliyi  
 Vergilər Nazirliyi  
 Nazirlər Kabineti  
 Milli Məclis

198 Vergilərin hesablanması və ya alınması ilə bağlı, digər Dövlətlərin səlahiyyətli orqanları tərəfindən inzibati yardım göstərilməsinə zərurət yaranarsa, müvafiq struktur bölmə tərəfindən bu barədə hansı struktura müraciət edilməlidir?

- Beynəlxalq əlaqələr şöbəsinə  
 Beynəlxalq münasibətlər idarəsinə  
 Birbaşa Vergilər Nazirliyinə  
 Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinə

199 İnzibati yardım üzrə daxil olan müraciətlər hansı müddətlərdə icra edilməlidir?

- Digər tərəfin müəyyən etdiyi müddətdə  
 Beynəlxalq müqavilələrdə göstərilən müddətlərdə  
 Müraciətlər daxil olandan 1 ay müddətində  
 Vergilər Nazirliyinin müəyyən etdiyi müddətdə

200 Beynəlxalq müqavilələrdə müddət göstərilmədikdə müraciətlər hansı müddətlərdə icra edilməlidir?

- Müraciətlər daxil olandan 1 ay sonra  
 Vergi Məcəlləsində və «Dövlət vergi orqanlarında kargüzarlığın aparılmasına dair» Metodiki göstərişdə göstərilən müddətlərdə  
 Müraciət daxil olandan 10 gün müddətində  
 Belə müddət müəyyən edilməyib

201 Beynəlxalq müqavilələrin icrasının təhlili və icmalı üçün inzibati yardım çərçivəsində fəaliyyət göstərən müvafiq struktur bölmələr Beynəlxalq münasibətlər idarəsinə yarım illik və illik məlumatları nə zaman təqdim etməlidirlər?

- Yarım illik hesabat cari ilin 30 iyun tarixinədək və illik hesabat cari ilin 31 dekabr tarixinədək

- Yarım illik hesabat cari ilin 30 iyul tarixinədək və illik hesabat növbəti ilin 30 yanvar tarixinədək
- Yarım illik hesabat cari ilin 15 iyul tarixinədək və illik hesabat növbəti ilin 13 yanvar tarixinədək
- Yarım illik hesabat cari ilin 1 iyul tarixinədək və illik hesabat növbəti ilin 1 yanvar tarixinədək

202 “Mənbə və ya yerləşmə dövləti” dedikdə hansı dövlət başa düşülür?

- Qeyri- rezidentin vergi uçotunda olduğu dövlət
- Gəlirlərin yarandığı və ya əmlakın yerləşdiyi dövlət
- Xərcin həyata keçirildiyi və ya əmlakın yerləşdiyi dövlət
- Rezidentin vergi uçotunda olduğu dövlət

203 “Məhdud vergitutma” dedikdə nə başa düşülür?

- Mənbə dövlətində gəlirlərin vergidən azad edilməsi və ya əmlaka beynəlxalq müqavilədə müəyyən edilən güzəştin tətbiq edilməsi
- Mənbə dövlətində gəlirlərin və ya əmlakın beynəlxalq müqavilədə müəyyən edilən məhdud vergi dərəcəsi ilə vergiyə cəlb edilməsi
- Mənbə dövlətində gəlirlərin və ya əmlakın beynəlxalq müqavilə əsasında vergidən azad edilməsi
- Mənbə dövlətində gəlirlərin və ya əmlakın beynəlxalq müqavilədə müəyyən edilən «0» dərəcə ilə vergiyə cəlb edilməsi

204 Beynəlxalq müqaviləyə müvafiq olaraq, hər hansı gəlirin və ya əmlakın yalnız mənbə və ya yerləşmə Dövlətində vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, Azərbaycanın rezidentinin Razılığa gələn digər Dövlətdəki mənbələrdən əldə etdiyi gəliri və ya Razılığa gələn digər Dövlətdə yerləşən əmlakı Azərbaycan Respublikasında vergiyə necə cəlb edilir?

- Azərbaycan Respublikasında 50 faiz güzəşt tətbiq edilməklə vergiyə cəlb edilir
- Azərbaycan Respublikasında vergidən azad edilir
- Vergi ödəyicisinin istədiyindən asılı olaraq
- Azərbaycan Respublikasında vergiyə cəlb edilir

205 Azərbaycan Respublikasının rezidenti olan şəxsə rezidentlik barədə arayış hansı orqan tərəfindən verilir?

- Arayış verilmir
- Onun Azərbaycan Respublikasında uçotda olduğu vergi orqanı tərəfindən
- Digər dövlətdə uçotda olduğu vergi orqanı tərəfindən
- Azərbaycan Respublikasındakı ədliyyə orqanı tərəfindən

206 Fiziki şəxsin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən vergi uçotuna alınması nəzərdə tutulmadığı hallarda həmin fiziki şəxs rezidentlik barədə arayış almaq üçün hara müraciət etməlidir?

- Arayısa ehtiyac yoxdur
- Qeydiyyatda olduğu və ya yaşadığı yer üzrə vergi orqanına
- Yaşadığı yer üzrə bələdiyyə orqanına
- Yaşadığı yer üzrə maliyyə orqanına

207 Azərbaycan Respublikasında daimi nümayəndəlik və ya daimi baza vasitəsilə fəaliyyət göstərən qeyri-rezidentin həmin daimi nümayəndəlik və ya daimi bazaya aid olan əmlakı vergiyə necə cəlb edilməlidir?

- Bunu qeyri-rezident özü müəyyənləşdirir
- Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq qaydada
- Xarici ölkənin vergi qanunvericiliyinə əsasən

- Bu halda qeyri-rezident vergidən azaddır

208 Məhdud vergitutma və ya azadolma, aşağıdakı hansı şərtlərin təmin edildiyi təqdirdə qeyri-rezidentin rezidentliyinin təsdiq edildiyi tarixdən sonrakı altı aylıq dövr [bu dövr ərzində başlayan və başa çatan istənilən dövr] üzrə yaranan və həmin dövr çərçivəsində ödənilən gəlirlərinə münasibətdə tətbiq edilə bilər? 1. ödənişlər dövrü xarakter daşsın; 2. ödənişlər daimi xarakter daşsın; 3. həmin altı aylıq dövr çərçivəsində edilən sonuncu ödənişdən sonra belə, həmin altı aylıq dövr üzrə yaranan ümumi gəlirə əsasən hesablanan vergi məbləğinə bərabər qeyri-rezidentə məxsus vəsait gəlir ödəyən şəxsin sərəncamında qalsın; 4. həmin altı aylıq dövr çərçivəsində edilən birinci ödənişdən sonra, həmin altı aylıq dövr üzrə yaranan ümumi gəlirə əsasən hesablanan vergi məbləğinə bərabər rezidentə məxsus vəsait gəlir ödəyən şəxsin sərəncamında qalsın.

- 2, 4  
 1; 3  
 1; 4  
 2; 3

209 Artıq ödənilmiş vergilər qeyri-rezident tərəfindən vergi orqanına ərizə təqdim edildiyi tarixdən neçə gündən gec olmayaraq maliyyə orqanları tərəfindən qeyri-rezidentlərin DTA-06 formasında göstərilən bank hesablarına qaytarılmalıdır?

- bir ildən gec olmayaraq  
 45 gündən gec olmayaraq  
 30 gündən gec olmayaraq  
 15 gündən gec olmayaraq

210 . Beynəlxalq vergi sazişlərinin bağlanması zəruriliyi hansılardır? 1. beynəlxalq ikiqat vergitutmanın tənzimlənməsi; 2. digər dövlətlərdə xarici iqtisadi fəaliyyətlə məşğul olan yerli təsərrüfat subyektlərinin maraqlarının qorunması; 3. hər bir ölkənin vergidən yayınma halları ilə mübarizəsi; 4. dövlət və vergi ödəyicisi arasında meydana çıxan qaçılmaz mübahisəli məsələlərin tənzimlənməsi prosedurasının hazırlanması; 5. vergi inteqrasiya prosesinin tənzimlənməsi.

- 1, 3, 4, 5  
 1, 2, 3, 4  
 1, 2, 3, 5  
 2, 3, 4, 5

211 Dünya praktikasında beynəlxalq ümumi vergi sazişlərinin hansı tipik modelləri mövcuddur?

- İsveç və Alman modeli  
 İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) modeli və BMT modeli  
 Avropa və BMT modeli  
 Çin modeli

212 Xarici iqtisadi əməliyyatlar aparılarkən beynəlxalq vergi sazişlərindən hansı üsullardan istifadə etmək olar? 1. xarici ölkədə daimi nümayəndəlik yaranmasına imkan vermədən məhdud fəaliyyət aparmaqla; 2. transmilli qrupun daxilində maliyyə ödəmələrini həyata keçirmək üçün mənfəətin bölüşdürülməsi zamanı güzəştli vergi dərəcələrindən faydalanmaqla; 3. xarici ölkədə daimi nümayəndəlik yaranmasına imkan verməklə məhdud fəaliyyət aparmaqla; 4. transmilli qrupun daxilində maliyyə ödəmələrini həyata keçirmək üçün mənfəətin bölüşdürülməsi zamanı vergi qanunvericiliyindən faydalanmaqla

- 2, 4



- 1, 2  
 1, 3  
 2, 3

213 Beynəlxalq vergi sazişlərinin bağlanması əsas məqsədlər hansılardır? 1. vergi hüquqpozmalarının qarşısının alınması; 2. vergitutmadan yayınmanın qarşısının alınması; 3. vergi dərəcələrinin azaldılması; 4. vergi ödəmək öhdəliklərinin yerinə yetirilməsi

- 3, 4  
 1, 2  
 1, 3  
 2, 3

214 Sazişlərdə aşağıdakı bölmələrdə vergi sazişlərindən sui-istifadə halları ilə mübarizənin istiqamətləri əks olunur. 1. müəssisənin kapitalında iştirak sisteminin strukturunun analizi; 2. sazişlərdən istifadə imkanlarının verilməməsi; 3. vergilər qanunamüvafiq qaydada ödəmək; 4. «ötürücü» şirkətlərin yaradılmasının yolverilməzliyi; 5. kommərsiya fəaliyyətinin vicdanla aparılması; 6. «vergi sığınacaqları» ilə münasibətdə maneələr

- 3, 4, 5, 6  
 1, 2, 4, 6  
 1, 2, 3, 4  
 2, 3, 4, 5

215 ABŞ-da vergi sisteminin hansı formaları mövcuddur?

- Federal vergilər, yerli vergilər  
 Federal vergilər, ayrı-ayrı ştatların vergiləri, yerli vergilər  
 Federal vergilər, ayrı-ayrı ştatların vergiləri  
 Ayrı-ayrı ştatların vergiləri, yerli vergilər

216 ABŞ-ın federal vergilərinə hansı vergilər aiddir?

- gəlir vergisi, şirkətlərin mənfəət vergisi, sosial sığorta vergisi, aksizlər, gömrük rüsumları, satış vergisi, ekoloji vergilər  
 gəlir vergisi, şirkətlərin mənfəət vergisi, sosial sığorta vergisi, aksizlər, gömrük rüsumları, mirasa və bağışlanan əmlaka vergilər  
 gəlir vergisi, şirkətlərin mənfəət vergisi, sosial sığorta vergisi, aksizlər, gömrük rüsumları, mirasa və bağışlanan əmlaka vergilər, satış vergisi  
 gəlir vergisi, şirkətlərin mənfəət vergisi, sosial sığorta vergisi, aksizlər, gömrük rüsumları, mirasa və bağışlanan əmlaka vergilər, ekoloji vergilər

217 ABŞ-ın ştatlarının vergilərinə hansı vergilər aiddir?

- sosial sığorta vergisi, ekoloji vergi, şirkətlərin mənfəət vergisi, aksizlər, mirasa və bağışlanan əmlaka vergilər, satış vergisi, əmlak vergisi  
 gəlir vergisi, şirkətlərin mənfəət vergisi, aksizlər, mirasa və bağışlanan əmlaka vergilər, satış vergisi, əmlak vergisi, avtonəqliyyat vasitəsi sahiblərindən vergilər  
 sosial sığorta vergisi, gəlir vergisi, şirkətlərin mənfəət vergisi, aksizlər, mirasa və bağışlanan əmlaka vergilər, satış vergisi, əmlak vergisi  
 ekoloji vergi, şirkətlərin mənfəət vergisi, aksizlər, mirasa və bağışlanan əmlaka vergilər, satış vergisi, əmlak vergisi, avtonəqliyyat vasitəsi sahiblərindən vergilər

218 ABŞ-da fiziki şəxslərin gəlir vergisini kimlər ödəmir?

- Orta aylıq əmək haqqından az əmək haqqı alanlar
- Ən az əməkhaqqı əldə edən işçilər
- Kasıblar
- İşsizlər

219 ABŞ-ın federal büdcəsinin ən çox gəlir mənbəyini hansı vegi təşkil edir?

- Aksizlər
- Fiziki şəxslərin gəlir vergisi
- Şirkətlərin mənfəət vergisi
- Satışdan vergi

220 ABŞ-da fiziki şəxslərin gəlir vergisi necə adlanır?

- Uyğun
- Proqressiv
- Reqressiv
- Reqressiv və Reqressiv

221 ABŞ-da gəlir vergisini hesablaması üsulları hansılardır?

- Mütanasib vergitutma
- Adi vergitutma, Alternativ Vergi Minimumu
- Adi vergitutma
- Alternativ Vergi Minimumu

222 ABŞ-ın vergi sistemində vergi güzəştləri-kreditləri nəzərdə tutulubmu?

- Müəyyən istehsal sahələri üçün
- Bəli
- Xeyir
- Müəyyən fəaliyyət növləri üçün

223 Aşağıdakılardan hansı ABŞ-da satış vergisinin mahiyyətini düzgün əks etdirir?

- Satış vergisi xidmətlərin göstərilməsindən faiz nisbəti ilə tutulan dövlət və yerli vergidir
- Satış vergisi dolayı vergi olmaqla müvafiq malların satışından və xidmətlərin göstərilməsindən faiz nisbəti ilə tutulan dövlət və yerli vergidir
- Satış vergisi dolayı vergi olmaqla müvafiq xidmətlərin göstərilməsindən faiz nisbəti ilə tutulan dövlət və yerli vergidir
- Satış vergisi dolayı vergi olmaqla müvafiq malların satışından və xidmətlərin göstərilməsindən tutulan dövlət vergidir

224 Amerika Birləşmiş Ştatlarında satış vergisi ümumi yığılan dövlət və yerli vergilərini necə %-ni təşkil edir?

- 20-40%
- 25-50%-ni təşkil edir
- 0.2
- 0.3

225 Amerika Birləşmiş Ştatlarında satış vergisinə hansı vergi forması kimi baxılır?

- Mütanasib vergi kimi baxılır
- Satış vergisinə reqressiv vergi kimi baxılır
- Proqressiv vergi kimi baxılır
- Proqressiv və reqressiv vergi kimi baxılır

226 ABŞ-da satış vergisi hansı səviyyəsində tutulur?

- ABŞ-da satış vergisi ştatlar səviyyəsində vahid formada tutulur
- ABŞ-da satış vergisi ştatlar səviyyəsində tutulur və hər bir ştatın satış vergisi barədə ayrıca qanunvericiliyi var
- ABŞ-da satış vergisi ştatlar səviyyəsində proqressiv formada tutulur
- ABŞ-da satış vergisi ştatlar səviyyəsində reqressiv formada tutulur

227 ABŞ-da satış vergisindən azadolmalar necə həyata keçirilir?

- Hər ştat satış vergisindən azadolmaları razılaşdırılmış formada müəyyən edir
- Hər ştat satış vergisindən azadolmaları fərdi olaraq müəyyən edir
- Hər ştat satış vergisindən azadolmaları fərdi olaraq müəyyən edə bilməz
- Ştatın satış vergisindən azadolmalar bütün ştatlar üçün eynidir

228 ABŞ-da satış vergisinə tətbiq edilən azadolmalardan istifadə etmək hüququ verən hansı sertifikatlar verilir?

- Dolayı sertifikat
- Azadolma sertifikatı, birbaşa ödəmə sertifikatı
- Azadolma sertifikatı
- Birbaşa ödəmə sertifikatı

229 ABŞ-da sosial müdafiə vergiləri kimlər tərəfindən ödənilir?

- Müəssisələr tərəfindən ödənilir
- işə götürən və işçilər tərəfindən ödənilir
- işə götürən
- işçilər tərəfindən

230 ABŞ-da sosial müdafiə vergiləri hansı faizlə ödənilir?

- Müəssisələr tərəfindən 6,2%-lə ödənilir
- Hər biri 6,2%-lə işə götürən və işçilər tərəfindən ödənilir
- 6,2%-lə işə götürən
- 6,2%-lə işçilər tərəfindən ödənilir

231 ABŞ-da tibbi yardım vergiləri hansı məqsədləri maliyyələşdirir?

- Sağlamlıq sığortası proqramlarını maliyyələşdirir
- Yaşlı və əlillər üçün olan tibbi yardım və sağlamlıq sığortası proqramlarını maliyyələşdirir
- Əlillər üçün olan tibbi yardım proqramlarını maliyyələşdirir
- Yaşlılar üçün olan tibbi yardım və sağlamlıq sığortası proqramlarını maliyyələşdirir

232 ABŞ-da tibbi yardım vergiləri hansı dərəcələrlə tutulur?

- İşçilər tərəfindən 2 %-lə ödənilir

- Hər biri 1.45%-lə işə götürən və işçilər tərəfindən ödənilir
- İşə götürən tərəfindən 2%-lə ödənilir
- İşçilər tərəfindən 1,45 %-lə ödənilir

233 ABŞ-da şəhər və kənd vergiləri hansı məqsədlər üçün tutulur.

- Yerli əhəmiyyətli yolları yaxşılaşdırmaq və digər xidmətləri həyata keçirmək məqsədilə
- Şəhər və kəndlər park və məktəbləri təkmilləşdirmək, polis və yanğın departamentlərini maliyyələşdirmək, yerli əhəmiyyətli yolları yaxşılaşdırmaq və digər xidmətləri həyata keçirmək məqsədilə
- Şəhər və kəndlər park və məktəbləri təkmilləşdirmək
- Yerli əhəmiyyətli yolları yaxşılaşdırmaq

234 ABŞ-da vərəsəlik vergiləri kimlərdən tutulur?

- Vərəsəlik vergiləri orta və imkanlı ailələrdən tutulur
- Vərəsəlik vergiləri imkanlı şəxslərdən və ailələrdən tutulur
- Vərəsəlik vergiləri mülk sahiblərindən tutulur
- Vərəsəlik vergiləri imkanlı kişilərdən tutulur

235 ABŞ-da vərəsəlik vergiləri hansı büdcəyə köçürülür?

- Ştatların və yerli büdcələrə köçürülür
- federal hökumətin büdcəsinə köçürülür
- Ştatların büdcəsinə köçürülür
- Yerli büdcələrə köçürülür

236 ABŞ-da vərəsəlik vergilərinə hansılar daxildir?

- Toppaq və əmlak vergiləri
- hədiyyə vergiləri, vərəsəlik vergisi və vərəsəlik şəklində bağışlanan əmlak vergiləri daxildir
- Vərəsəlik şəklində bağışlanan əmlak vergiləri daxildir
- hədiyyə vergiləri

237 ABŞ-da transfert vergilərinin opponentləri vərəsəlik vergilərini necə adlandırırdılar?

- Müftə gəlir
- "Ölüm vergiləri"
- Hədiyyə
- Qənimət

238 ABŞ-da işsizlik sığortasını dəstəkləmək məqsədilə hansı vergi tutulur?

- Mənfəət vergisində ayırmalar tutulur
- Əmək haqqı vergisi tutulur
- Gəlir vergisi tutulur
- Gəlir vergisi və əmək haqqı vergisi tutulur

239 ABŞ-da təlim vergiləri hansı halda tutulur?

- İxtisas artırma kursları zamanı
- İşini dəyişmiş işçilərə münasibətdə tutulur
- İxtisasını dəyişdiyi halda

- Yeni işə girdiyi halla

240 ABŞ-da aksiz vergiləri hansı büdcəyə köçürülür?

- Yerli büdcəyə  
 Federal və ştatların büdcələrinə  
 Federal büdcəyə  
 Ştatların büdcələrinə

241 Müasir şəraitdə Kanadanın vergi sistemi aşağıdakı hansı quruluşa malikdir?

- Unitar  
 Federal, əyalət, yerli  
 Liberal  
 Sosil yönümlü

242 Kanadada federal büdcənin gəlirlərinin əsas hissəsini hansı vergilər təşkil edir?

- Mal və xidmətlərə görə vergilər, aksizlər  
 Əhalinin gəlir vergisi, korporasiyalardan tutulan vergilər, mal və xidmətlərə görə vergilər, aksizlər, gömrük rüsumları və sosila müdafiyyə fonduna ödəmələr  
 Əhalinin gəlir vergisi, korporasiyalardan tutulan vergilər  
 Gömrük rüsumları və sosila müdafiyyə fonduna ödəmələr

243 Kanadada əyalətlərin büdcənin gəlirlərinin əsas hissəsini hansı vergilər təşkil edir?

- Aksizlər, sosila müdafiyyə fonduna ödəmələr, hədiyyələrə görə vergilər  
 Gəlirləri əhalinin gəlir vergisi, satışdan vergi, korporasiyaların mənfəət vergisi, aksizlər, sosila müdafiyyə fonduna ödəmələr, hədiyyələrə görə vergilər, renta ödəmələri, qeydiyyat və lisenziya yığımları  
 Korporasiyaların mənfəət vergisi, aksizlər  
 Gəlirləri əhalinin gəlir vergisi, satışdan vergi

244 Kanadada yerli büdcənin gəlirlərinin əsas hissəsini hansı vergilər təşkil edir?

- Sosial yığımlar, trpaq vergisi  
 Əmlak vergisindən və sahibkar fəaliyyətindən alınan vergilərdən  
 Əmlak vergisindən  
 Sahibkar fəaliyyətindən alınan vergilərdən

245 Müasir şəraitdə Kanadanın vergi sistemində mövcud olan 3 əsas verginin Dövlət büdcəsində payı neçə faizdir?

- federal 70%, əyalət 20%, yerli büdcələrin payına büdcə gəlirlərinin 10 %-i düşür  
 federal 50%, əyalət 40%, yerli büdcələrin payına büdcə gəlirlərinin 10 %-i düşür  
 federal 30%, əyalət 20%, yerli büdcələrin payına büdcə gəlirlərinin 50 %-i düşür  
 federal 40%, əyalət 40%, yerli büdcələrin payına büdcə gəlirlərinin 20 %-i düşür

246 Kanadada gəlirlər necə təsnifləşdirilir?

- Faizlər və dividendlər, kapitalın artırılması, digər gəlirlər, pensiya, dotasiya və s.  
 Əmək haqqı, sahibkarlıq fəaliyyətindən gəlir, icarəyə verilən əmlakdan gəlir, investisiyadan gəlir: faizlər və dividendlər, kapitalın artırılması, digər gəlirlər, pensiya, dotasiya və s.

- Əmək haqqı, sahibkarlıq fəaliyyətindən gəlir, icarəyə verilən əmlakdan gəlir
- İnteraktivdən gəlir: faizlər və dividendlər

247 Kanadanın vergi sistemində hansı vergilər üstünlük təşkil edir?

- Satış
- Birbaşa
- Dolay
- İstehlak

248 Kanadada mövcud qanunvericiliyə görə satışdan vergi aşağıdakı hansı səciyyəvi xüsusiyyətlərə malikdir?

- Yalnız istehlaka deyil, daha geniş bazaya söykənir(əsaslanır)
- 1.Yalnız istehlaka tətbiq edilir, istehsal prosesinin özünü vergidən azad edir, daxili istehsal üçün problem (təhlükə) yaratmır. 2.Daha geniş bazaya söykənir(əsaslanır)
- Yalnız istehlaka tətbiq edilir
- Daxili istehsal üçün problem (təhlükə) yaradır

249 Kanadada yerli vergilərdən miqyasına görə ən əhəmiyyətli hansı vergidir?

- İcarə yığımları
- Əmlak vergisidir
- Torpaq vergisi
- Satışdan vergi

250 Kanadada əmlak vergisinin vergitutma obyektinə nələr daxildir?

- Binalar daxi
- Torpaq və binalar daxildir
- Əsas vəsaitlər və binalar daxildir
- Torpaq daxildir

251 Kanadada əmlakın qiymətləndirilməsi zamanı hansı faktorlar nəzərə alınır?

- Qiymətləndirmə anına bazar qiymətinin uçuğu
- Mövcud dəyərin yaradılmasına xərc, sahibinə gətirdiyi real gəlir, qiymətləndirmə anına bazar qiymətinin uçuğu.
- Mövcud dəyərin yaradılmasına xərc
- Sahibinə gətirdiyi real gəlir

252 Kanadada əmlak vergisinin dərəcəsi adətən neçə faizdir?

- İmlakın dəyərinin 0,5 %-dir
- Əmlakın dəyərinin 0,5-1,0%-dir
- Əmlakın dəyərinin 1 %-dir
- Əmlakın dəyərinin 0,1- 1 %-dir

253 Almaniya vergilər dövlət büdcəsinin gəlirlərinin təqribən necə %-ni təşkil edir?

- Təqribən 80-90%-ni təşkil edir
- Təqribən 80%-ni təşkil edir
- Təqribən 70%-ni təşkil edir

- Təqribən 90%-ni təşkil edir

254 Almaniya da alınan vergilərin sayı neçəyə çatır?

- 45-ə çatır  
 50-yə çatır  
 40-a çatır  
 30-a çatır

255 Almaniya da əlavə dəyər vergisinin əsas dərəcəsi neçə %-dir?

- 0.15  
 0.16  
 0.18  
 0.17

256 Almaniya da sahibkarların cari ildə dövrüyyəsi neçə min avrodan az olarsa, onlar növbəti ildə ƏDV ödəməkdən azad olmaq hüququ əldə edə bilərlər?

- 40 min avrodan az olarsa  
 32,5 min avrodan az olarsa  
 42,5 min avrodan az olarsa  
 50 min avrodan az olarsa

257 Almaniya da vergi tutulan əmlakın dəyərindən vergi dərəcəsi fiziki şəxslər üçün neçə %, hüquqi şəxslər üçün neçə % müəyyən edilmişdir?

- Fiziki şəxslər üçün 1%, hüquqi şəxslər üçün isə 2,6% müəyyən edilmişdir.  
 Fiziki şəxslər üçün 0,5%, hüquqi şəxslər üçün isə 0,6% müəyyən edilmişdir.  
 Fiziki şəxslər üçün 1%, hüquqi şəxslər üçün isə 1,6% müəyyən edilmişdir.  
 Fiziki şəxslər üçün 0,3%, hüquqi şəxslər üçün isə 0,5% müəyyən edilmişdir.

258 İspaniyanın vergi sistemi neçə səviyyəlidir?

- Unitar quruluşa məlikdir  
 Üç səviyyəlidir. federal, regional və yerli vergilər  
 İki səviyyəlidir. federal, regional  
 İki səviyyəlidir. federal və yerli vergilər

259 İspaniyada gəlir vergisi hansı dərəcələrlə tutulur?

- 10%-dən 35%-dək altı mərhələli progressiv dərəcə ilə tutulur  
 18%-dən 48%-dək altı mərhələli progressiv dərəcə ilə tutulur  
 15%-dən 45%-dək altı mərhələli progressiv dərəcə ilə tutulur  
 16%-dən 50%-dək altı mərhələli progressiv dərəcə ilə tutulur

260 İspaniyada illik gəliri neçə min avrodan çox olan vergi ödəyiciləri gəlirləri haqqında bəyannamə təqdim etməlidirlər?

- illik gəliri 30.000 avrodan çox olan vergi ödəyiciləri gəlirləri haqqında bəyannamə təqdim etməlidirlər  
 illik gəliri 21.000 avrodan çox olan vergi ödəyiciləri gəlirləri haqqında bəyannamə təqdim etməlidirlər



- İllik gəliri 20.000 avrodan çox olan vergi ödəyiciləri gəlirləri haqqında bəyannamə təqdim etməlidirlər
- İllik gəliri 25.000 avrodan çox olan vergi ödəyiciləri gəlirləri haqqında bəyannamə təqdim etməlidirlər

261 İspaniyada illik gəlir vergisi haqqında bəyannamə növbəti ilin hansı ayınadək təqdim edilməlidir?

- Hesabat ilindən sonrakı ilin iyunun 15-dək təqdim edilməlidir
- Hesabat ilindən sonrakı ilin iyunun 20-dək təqdim edilməlidir
- Hesabat ilindən sonrakı ilin martın 20-dək təqdim edilməlidir
- Hesabat ilindən sonrakı ilin aprelin 20-dək təqdim edilməlidir

262 İspaniyalı işlədiyi yerdə müəyyən edilmiş əmək haqqı alırsa, həmin gəlirdən vergi necə tutulur?

- Vergilər işçinin razılığı ilə tutulur
- Vergilər avtomatik olaraq müəssisədə tutulur
- Vergilər iş yerlərində tutulmur
- Vergilər bəyannamə ilə tutulur

263 İspaniyada mənfəət vergisinin standart dərəcəsi neçə %-dir?

- 0.4
- 0.35
- 0.3
- 0.25

264 İspaniyada əlavə dəyər vergisi dövlət xəzinəsinə daxil olmaların neçə %-dən çoxunu təşkil edir?

- 27 %-dən
- 25 %-dən
- 30 %-dən
- 20 %-dən

265 İspaniyada əlavə dəyər vergisindən hansı sahələr azaddır?

- Səmişin nəqliyyatı, metro, uşaq geyimləri, xeyriyyə işləri ƏDV-dən azaddır
- Tibbi xidmətlər, təhsil, bank xidmətləri, xeyriyyə işləri ƏDV-dən azaddır
- Az mənfəət kətirən sahələr
- Dərman ticarəti, uşaq geyimləri, xeyriyyə işləri ƏDV-dən azaddır

266 İspaniyada əmlak vergisinin dərəcəsi neçə faizdir?

- Əmlakın dəyərinin ümumi həcmindən 0,2%-dən 3,5%-dək təşkil edir
- Əmlakın dəyərinin ümumi həcmindən 0,2%-dən 2,5%-dək təşkil edir
- Əmlakın dəyərinin ümumi həcmindən 0,3%-dən 3,5%-dək təşkil edir
- Əmlakın dəyərinin ümumi həcmindən 0,5%-dən 2,5%-dək təşkil edir

267 İspaniyada vərəsəliyə və hədiyyələrə görə vergi kimlərdən tutulur?

- Əmlak sahiblərindən
- Rezidentlərdən və qeyri-rezidentlərdən
- Rezidentlərdən
- Qeyri-rezidentlərdən

268 Yaponiyanın vergi sisteminin əsasını hansı vergilər təşkil edir?

- Satışdan vergilər
- dövlət və yerli vergilər
- İstehlak vergiləri
- Dolayı və birbaşa vergilər

269 Yaponiyanın vergi sisteminə vergi daxilolmalarında dövlət və yerli vergilərin xüsusi çəkisi necədir?

- 60%-ni dövlət vergiləri, 40%-ni isə yerli vergilər təşkil edir
- 62%-ni dövlət vergiləri, 38%-ni isə yerli vergilər təşkil edir
- 65%-ni dövlət vergiləri, 35%-ni isə yerli vergilər təşkil edir
- 70%-ni dövlət vergiləri, 30%-ni isə yerli vergilər təşkil edir

270 Yaponiyanın dövlət büdcəsində vergi və qeyri-vergi daxilolmalarının xüsusi cəkisi necədir?

- Vergi 90 % və qeyri-vergi daxilolmaları 10 % təşkil edir
- Vergi 80 % və qeyri-vergi daxilolmaları 20 % təşkil edir
- Vergi 70 % və qeyri-vergi daxilolmaları 30 % təşkil edir
- Vergi 60 % və qeyri-vergi daxilolmaları 40 % təşkil edir

271 Yaponiyanın vergi sisteminə neçə dövlət və yerli vergi vardır?

- 15 dövlət və 25 yerli vergi vardır
- 25 dövlət və 30 yerli vergi vardır
- 35 dövlət və 30 yerli vergi vardır
- 40 dövlət və 35 yerli vergi vardır

272 Yaponiyanın vergi sisteminə dövlət vergilərini hansı qruplara ayırmaq olar?

- İstehlak vergilər
- Birbaşa və dolayı vergilər
- Birbaşa vergilər
- Dolayı vergilər

273 Yaponiya inkişaf etmiş ölkələr arasında gəlir vergisinin səviyyəsinə görə hansı səviyyədə durur?

- İlk yeddilikdə
- Birinci
- İlk beşlikdə
- Üçüncü

274 Yaponiya inkişaf etmiş ölkələr arasında istehlak vergilərinin səviyyəsinə görə hansı səviyyədə durur?

- Axıra yaxın
- Sonuncu
- Əvvəlinci
- Qabaqda

275 Yaponiyada fiziki şəxslər dövlət gəlir vergisini hansı şkala üzrə ödəyirlər?

- Proqressiv olaraq 10 şkala üzrə ödəyirlər

- Proqressiv olaraq 6 şkala üzrə ödəyirlər
- Proqressiv olaraq 4 şkala üzrə ödəyirlər
- Proqressiv olaraq 5 şkala üzrə ödəyirlər

276 Yaponiyada korporasiyaların mənfəətinin neçə %-i vergiyə cəlb edilir?

- 30%-i
- 40%-i
- 25%-i
- 20%-i

277 Yaponiyada hüquqi və fiziki şəxslərin əmlak vergisi neçə %-lə vergiyə cəlb edilir?

- 1 %-lə
- 1,4%-i
- 2 %-i
- 1,5 %-i

278 Yaponiyada dolaylı vergilər arasında əsas istehlak vergisi necə %-lə tutulur?

- 0.08
- 0.05
- 0.06
- 0.1

279 Yaponiyada əlavə dəyərə verginin hesablanması zamanı hansı üsullardan istifadə edilir?

- Üç üsuldən, birbaşa additiv və ya mühasibat üsulu, dolaylı additiv üsul, birbaşa çıxma üsulu
- Dörd üsuldən, birbaşa additiv və ya mühasibat üsulu, dolaylı additiv üsul, birbaşa çıxma üsulu, dolaylı çıxma üsulu, və ya hesablar üzrə yoxlama üsulu
- Əvəz etmə üsulundan
- İki üsuldən, birbaşa additiv və ya mühasibat üsulu, dolaylı additiv üsul

280 İtaliyanın dövlət büdcəsinin gəlirlərinin neçə faizini vergi daxilolmaları təşkil edir?

- 85-%
- 0.8
- 0.7
- 0.9

281 İtaliyada büdcə daxilolmalarında gəlir vergisinin xüsusi çəkisi hansı səviyyədədir?

- Müəyyən qədəri
- Əsas hissəsini
- Yarısı
- 0.3

282 İtaliyada fiziki şəxslərdən gəlir vergisi kimlərdən tutulur?

- Rezidentlərdən və qeyri-rezidentlərdən
- Fiziki və hüquqi şəxslərdən.
- Fiziki şəxslərdən

Rezidentlərdən

283 İtaliyada kimlər gəlir vergisinin ödəyiciləridirlər?

- Rezidentlər  
 Rezident və qeyri-rezidentlər  
 Fiziki şəxslər və hüquqi şəxslər  
 Fiziki şəxslər

284 İtaliyada hüquqi şəxslərin mənfəət vergisi kimlərdən tutulur?

- Maliyyə-kredit müəssisələrindən və hüquqi şəxslərdən  
 Kommersiya və maliyyə-kredit müəssisələrindən, həmçinin onların xaricdəki filiallarından tutulur  
 Hüquqi şəxslərdən  
 Hüquqi şəxslərdən və kommersiya təşkilatlarından

285 İtaliyada hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi vahid olaraq neçə faizdir?

- 0.29  
 0.36  
 0.3  
 0.35

286 İtaliyada əlavə dəyər vergisi neçənci ildən tətbiq olunur?

- İlk dəfə 1960-cı ilin yanvar ayından tətbiq olunur  
 İlk dəfə 1973-cü ilin yanvar ayından tətbiq olunur  
 İlk dəfə 1970-ci ilin yanvar ayından tətbiq olunur  
 İlk dəfə 1954-cü ilin yanvar ayından tətbiq olunur

287 İtaliyada əlavə dəyər vergisi hansı dərəcələrlə tətbiq olunur?

- 6%, 14%, 18%, 38%, 0%  
 2%, 9%, 18%, 38%, 0%  
 5%, 12%, 18%, 38%, 0%  
 4%, 9%, 18%, 25%, 0%

288 İsveçrədə neçə səviyyəli vergitutma sistemi mövcuddur?

- Üç səviyyəli vergitutma sistemi mövcuddur: konfederativ hökumət, ştatlar və bələdiyyə vergiləri  
 Üç səviyyəli vergitutma sistemi mövcuddur: konfederativ hökumət, kantonlar və bələdiyyə vergiləri  
 İki səviyyəli vergitutma sistemi mövcuddur: konfederativ hökumət və bələdiyyə vergiləri.  
 Dörd səviyyəli vergitutma sistemi mövcuddur: konfederativ, hökumət, kantonlar və bələdiyyə vergiləri

289 İsveçrədə ƏDV hansı tarixdən tətbiq olunur?

- 1954-cü ilin yanvar ayının 1-ndən tətbiq olunur  
 1995-ci ilin yanvar ayının 1-ndən tətbiq olunur  
 1990-cı ilin yanvar ayının 1-ndən tətbiq olunur  
 1973-cü ilin yanvar ayının 1-ndən tətbiq olunur

290 İsveçrədə ikiqat vergitutmanın aradan qaldırılmasının hansı metodları mövcuddur?

- Gəlirdən çıxma və güzəşt
- Azadolma metodu və kredit metodu
- Qarşılıqlı əvəzləşdirmə və güzəşt
- Gəlirdən çıxma və əvəzləşdirmə

291 Rusiya Federasiyasında hansı vergi növləri müyyən edilir və tutulur?

- regional vergilər, yerli vergilər
- Federal vergilər, regional vergilər, yerli vergilər
- Federal vergilər, regional vergilər
- Federal vergilər, yerli vergilər

292 Rusiya Federasiyasında Əlavə dəyər vergisinin hansı dərəcələri mövcuddur?

- 0 dərəcə, 8% dərəcəsi, 18% dərəcəsi
- 0 dərəcə, 10% dərəcəsi, 18% dərəcəsi
- 0 dərəcə, 15% dərəcəsi, 18% dərəcəsi
- 0 dərəcə, 10% dərəcəsi, 20% dərəcəsi

293 Rusiyada aşağıdakı hansı mallar aksizli mallar hesab olunur?

- Neft və neft məhsulları, tərkibində spirt olan məhsullar, tütün məmülatları, mühərrikinin həcmi 150 at gücündən yuxarı olan minik avtomobilləri və motosikllar, zinət əşyaları, balıqçılıq məhsulları
- Neft və neft məhsulları, tərkibində spirt olan məhsullar, tütün məmülatları, mühərrikinin həcmi 150 at gücündən yuxarı olan minik avtomobilləri və motosikllar
- Neft və neft məhsulları, tərkibində spirt olan məhsullar, tütün məmülatları, mühərrikinin həcmi 150 at gücündən yuxarı olan minik avtomobilləri və motosikllar, maya, balıqçılıq alətləri
- Neft və neft məhsulları, tərkibində spirt olan məhsullar, tütün məmülatları, minik avtomobilləri və motosikllar

294 Rusiya Federasiyası üzrə təşkilatların gəlirlərindən tutulan vergi dərəcəsi neçə faiz təşkil edir?

- 0.27
- 0.24
- 0.25
- 0.22

295 Bütün vergi tutulan gəlirlər Yaponiyada neçə kateqoriyaya bölünür?

- 12.0
- 10.0
- 15.0
- 20.0

296 Böyük Britaniyanın vergi sistemi neçə səviyyəlidir və hansı vergilərdən ibarətdir?

- ikisəviyyəli olmaqla kanton vergilərindən və yerli vergilərdən ibarətdir
- ikisəviyyəli olmaqla ümumdövlət və yerli vergilərdən ibarətdir
- ikisəviyyəli olmaqla ümumdövlət və federal vergilərdən ibarətdir
- ikisəviyyəli olmaqla dövlət və muxtar vergilərdən ibarətdir

297 Böyük Britaniyada ümumdövlət vergiləri aşağıdakılardan hansılardır? 1. fiziki şəxslərin gəlir vergisi; 2.

korporasiyaların gəlir vergisi (korporativ vergi); 3. yol vergiləri; 4. kapitalın artımına vergi.

- 2, 3, 4  
 1, 2, 4  
 1, 2, 3  
 1, 3, 4

298 Böyük Britaniyada ümumdövlət vergiləri aşağıdakılardan hansılardır? 1. miras vergisi; 2. satış vergisi; 3. dolayı vergilər (əlavə dəyər vergisi, aksizlər və rüsumlar, gerb yığımları); 4. kapitalın artımına vergi.

- 2, 3, 4  
 1, 3, 4  
 1, 2, 3  
 1, 2, 4

299 Böyük Britaniyada yerli vergilər hansı vergilərdən ibarətdir?

- sosial vergilərdən  
 əmlak vergilərindən  
 gəlir vergilərindən  
 dolayı vergilərdən

300 Böyük Britaniyada fərdi gəlir vergisi kimlərdən tutulur?

- əcnəbilərdən  
 gəlir əldə edən bütün əhalidən  
 yalnız rezident fiziki şəxslərdən  
 yalnız qeyri-rezident fiziki şəxslərdən

301 Böyük Britaniyada rezident fiziki şəxslərdən fərdi gəlir vergisi necə tutulur?

- yalnız kapital gəlirlərdən vergi tutulur  
 həmin gəlirlərin mənbəyindən asılı olmayaraq vergiyə cəlb olunur  
 yalnız ölkə daxilində əldə edilən gəlirlərdən vergi tutulur  
 yalnız ölkə hüdudlarından kənar əldə edilən gəlirlərdən vergi tutulur

302 Böyük Britaniyada fiziki şəxslərdin aşağıdakı hansı gəlirləri gəlir vergisinə cəlb olunmur? 1. pul formasına çevrilməsi mümkün olmayan və yalnız onu alan tərəfindən istifadə edilən natura formada müavinətlər; 2. milli əmanət sertifikatları üzrə faizlər; 3. əlillərə verilən müavinətlər; 4. dividendlər.

- 2, 3, 4  
 1, 2, 3  
 1, 2, 4  
 1, 3, 4

303 Böyük Britaniyada fiziki şəxslərdin aşağıdakı hansı gəlirləri gəlir vergisinə cəlb olunmur? 1. tələbələrə verilən təqaüd və müavinətlər; 2. işsizlik müavinəti; 3. depozitlər üzrə verilən faizlər; 4. xəstəlik və analıq müavinətləri.

- 2, 3, 4  
 1, 2, 4

- 1, 2, 3  
 1, 3, 4

304 Böyük Britaniyada korporativ verginin aşağıdakı hansı dərəcələri tətbiq olunur?

- 300.000 funt sterlinqədək olan xalis mənfəətdən 24%, 1.500.000 funt sterlinqdən yüksək olan xalis mənfəətdən 32%  
 300.000 funt sterlinqədək olan xalis mənfəətdən 25%, 1.500.000 funt sterlinqdən yüksək olan xalis mənfəətdən 33%  
 300.000 funt sterlinqədək olan xalis mənfəətdən 20%, 1.500.000 funt sterlinqdən yüksək olan xalis mənfəətdən 30%  
 300.000 funt sterlinqədək olan xalis mənfəətdən 22%, 1.500.000 funt sterlinqdən yüksək olan xalis mənfəətdən 31%

305 Böyük Britaniyada şirkətlər kapital artımı vergisini hansı dərəcələrlə ödəyirlər?

- korporativ verginin mövcud ən yüksək dərəcəsi üzrə  
 korporativ verginin əsas dərəcəsi üzrə  
 korporativ verginin mövcud ən aşağı dərəcəsi üzrə  
 korporativ verginin mövcud orta dərəcəsi üzrə

306 Böyük Britaniyada ƏDV nədən tutulur?

- yeni yaradılan dəyərdən  
 ticarət dövriyyəsinin əsas hissəsindən  
 ümumi dövriyyədən  
 bütün satışlardan

307 Böyük Britaniyada ƏDV-nin dərəcəsi neçə faiz təşkil edir?

- 0.15  
 0.175  
 0.2  
 0.28

308 Böyük Britaniyada hansı xidmət növləri ümumiyyətlə, əlavə dəyər vergisinə cəlb olunmur? 1. reklam xidmətləri; 2. yeyinti məhsullarının əsas növlərinin satışı (hazır yeməklərin sifarişçilərə çatdırılması (satılması) istisna olmaqla); 3. kitabların satışı; 4. uşaq geyimlərinin satışı.

- 1, 3, 4  
 2, 3, 4  
 1, 2, 3  
 1, 2, 4

309 Böyük Britaniyada aşağıdakı hansı mallar aksizli mallar hesab edilir? 1. alkoqollu içkilər və tütün məmulatları; 2. yanacaq; 3. nəqliyyat vasitələri; 4. zinət əşyaları.

- 2, 3, 4  
 1, 2, 3  
 1, 2, 4  
 1, 3, 4

310 Böyük Britaniyada yerli büdcələrin gəlirlərinin vergi daxilolmalarının əsas mənbəyini hansı vergi təşkil



edir?

- aksizlər
- əmlak vergisi
- əlavə dəyər vergisi
- yol vergisi

311 İrlandiyada fiziki şəxslərin gəlir vergisi hansı gəlirlərdən tutulur?

- heç bir istisna və azad etmə olmadan fiziki şəxsin vergi ili ərzində əldə etdiyi bütün gəlirindən
- bəzi istisnalar və azad etmələr nəzərə alınmaqla, fiziki şəxsin vergi ili ərzində əldə etdiyi bütün gəlirindən
- heç bir istisna olmadan fiziki şəxsin vergi ili ərzində əldə etdiyi bütün gəlirindən
- heç bir azad etmə olmadan fiziki şəxsin vergi ili ərzində əldə etdiyi bütün gəlirindən

312 İrlandiyada əmək haqqı şəklində əldə edilən gəlirdən vergi hansı qaydada və kim tərəfindən tutulur?

- əmək haqqı hesablandıqca maliyyə orqanları tərəfindən
- əmək haqqı hesablandıqca işəgötürən tərəfindən
- əmək haqqı hesablandıqca işçi tərəfindən
- əmək haqqı hesablandıqca vergi orqanı tərəfindən

313 İrlandiyada fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər (yəni, öz bizneslərini həyata keçirən şəxslər) vergini necə ödəyirlər?

- vergi orqanının hesabladığı qaydada
- fərdi hesablama əsasında
- maliyyə orqanlarının müəyyən etdiyi qaydada
- bələdiyyə vergi orqanlarının müəyyən etdiyi qaydada

314 Hazırda İrlandiyada muzzdlu işdən və əmək haqqından əldə edilən gəlirdən hansı dərəcələrlə vergi tutulur?

- 24% ümumi və 48% yuxarı dərəcələr üzrə
- 20% ümumi və 42% yuxarı dərəcələr üzrə
- 21% ümumi və 40% yuxarı dərəcələr üzrə
- 25% ümumi və 45% yuxarı dərəcələr üzrə

315 İrlandiyada korporativ verginin dərəcələrinə münasibətdə aşağıdakılardan hansılar doğrudur? 1. kommersiya gəliri - 12,5%; 2. qeyri-kommersiya gəliri - 25%; 3. "istehsalat dərəcəsi" tədricən ləğv olunma prosesində olan bəzi şirkətlərin mənfəəti - 10%; 4. digər gəlirlər - 35%.

- 2, 3, 4
- 1, 2, 3
- 1, 2, 4
- 1, 3, 4

316 İrlandiyada kapital artımından vergi hansı göstəricilərə münasibətdə tətbiq edilir?

- işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə edilən gəlirlərə
- əmlakın satışından əldə edilən gəlirlərə
- əmlakın alışından əldə edilən gəlirlərə
- malların təqdim edilməsindən əldə edilən gəlirlərə

317 İrlandiyada miras vergisi hansı miraslara münasibətdə tətbiq edilir?

- 1 aprel 1995-ci ildə və ya ondan sonra alınmış miraslara
- 1 aprel 1975-ci ildə və ya ondan sonra alınmış miraslara
- bütün miraslara
- 1 aprel 1985-ci ildə və ya ondan sonra alınmış miraslara

318 İrlandiyada hədiyyə və miras vergiləri hansı dərəcələr üzrə tutulur?

- normativ hədd məbləği 5%, ondan yüksək məbləğ 25%
- normativ hədd məbləği 0%, ondan yüksək məbləğ 20%
- normativ hədd məbləği 1%, ondan yüksək məbləğ 15%
- normativ hədd məbləği 2%, ondan yüksək məbləğ 20%

319 İrlandiyada əlavə dəyər vergisi nədən tutulur?

- qeydiyyatdan keçən ticarətçilər tərəfindən yalnız təchiz etdikləri xidmətlərdən
- qeydiyyatdan keçmiş ticarətçilər tərəfindən təchiz etdikləri mallar və xidmətlərdən
- qeydiyyatdan keçməyən ticarətçilər tərəfindən təchiz etdikləri mallar və xidmətlərdən
- qeydiyyatdan keçmiş ticarətçilər tərəfindən yalnız təchiz etdikləri mallardan

320 İrlandiyada əlavə dəyər vergisinin qüvvədə olan dərəcələri aşağıdakılardan hansılardır? 1. 0 (sıfır) %; 2. 4,8%; 3. 13,5%; 4. 21%.

- yalnız 1, 3, 4
- 1, 2, 3, 4
- yalnız 1, 2, 3
- yalnız 1, 2, 4

321 Fransanın vergi sisteminin əsasını təşkil edən prinsiplər hansılardır?

- [yeni cavab]
- Sistemlilik , vergi sisteminin elastikliyi, vergi sisteminin sosial istiqaməti
- Ədalətlik, səmərəlilik, vergi ödəyicilərinin maraqlarının nəzərə alınması
- Səmərəlilik, vergi ödəyicilərinin maraqlarının nəzərə alınması, sistemlilik
- Tarazlıq, vergi sisteminin elastikliyi, vergi sisteminin sosial istiqaməti
- [yeni cavab]

322 . Fransanın vergi sistemində aşkar üstünlük funksiyaya məxsusdur?

- Bölgü
- Fiskal
- Tənzimləyici
- İnteqrasiya edici

323 Fransanın əsas vergi növlərini hansı vergilər və yığımlar təşkil edir?

- Torpaq vergisi, dolay vergilər, mülkiyyət vergiləri
- dolay vergilər, birbaşa vergilər və gerb yığımları
- İstehlak, mülkiyyət və gəlir vergiləri
- Əmlak vergisi, torpaq vergisi və dolay vergilər

324 Vergilər Fransa hökumətində dövlət büdcəsinin formalaşmasında büdcə gəlirinin neçə faizini təşkil edir?

- 80 faizini  
 90 faizini  
 50 faizini  
 70 faizini

325 Fransanın büdcə sisteminin əsas həlqəsini hansı vergi təşkil edir?

- Dolaylı vergilər, bütün vergi daxilolmalarının 40%-ni təşkil edir  
 Əlavə dəyər vergisi, bütün vergi daxilolmalarının 45%-ni təşkil edir  
 Gəlir vergisi bütün vergi daxilolmalarının 30%-ni təşkil edir  
 Birbaşa vergilər, bütün vergi daxilolmalarının 40%-ni təşkil edir

326 Fransada ƏDV hansı dərəcələrlə tətbiq olunur?

- ƏDV xüsusi ödəniş metodu ilə alınır və onun dərəcəsinin 4 növü mövcuddur, 18%, 22%, 6%, 3,5%  
 ƏDV xüsusi ödəniş metodu ilə alınır və onun dərəcəsinin 4 növü mövcuddur, 19,6%, 22%, 7%, 5,5%  
 ƏDV xüsusi ödəniş metodu ilə alınır və onun dərəcəsinin 4 növü mövcuddur, 20,6%, 22%, 7%, 3,5%  
 ƏDV xüsusi ödəniş metodu ilə alınır və onun dərəcəsinin 4 növü mövcuddur, 17,6%, 22%, 6%, 3,5%

327 Fransada gəlir vergisi büdcənin vergi gəlirlərinin necə %-ni təşkil edir.

- 0.25  
 0.2  
 0.3  
 0.4

328 Gəlir vergisini bütün Fransada yaşayanlar hansı mənbələrdən əldə olunan gəlirlərindən ödəyirlər?

- Yalnız öz ölkəsindən əldə olunan gəlirlərindən vergi ödəyirlər, xaricdə əldə olunan gəlirlərindən isə 25 % dərəcə ilə vergi ödəyirlər  
 öz ölkələrində və razılaşma əsasında xaricdə əldə olunan gəlirlərindən vergi ödəyirlər  
 Yalnız öz ölkəsindən əldə olunan gəlirlərindən vergi ödəyirlər  
 Yalnız öz ölkəsindən əldə olunan gəlirlərindən vergi ödəyirlər, xaricdə əldə olunan gəlirlərindən vergi tutulmur

329 Fransada gəlir vergisi neçə yaşından etibarən ödənilir?

- 17 yaş  
 18 yaş  
 20 yaş  
 16 yaş

330 Fransada gəlir vergisi üzrə vergi tutmaya kimin gəliri məruz qalır?

- Ayrı-ayrı fiziki şəxslərin gəliri məruz qalır  
 Ailənin gəliri məruz qalır  
 Fiziki şəxsin gəliri məruz qalır  
 Ailənin gəliri və fiziki şəxsin gəliri məruz qalır

331 Fransada əmlak vergisi əsasən kimlərdən tutulur?

- Əmlak sahiblərindən
- hüquqi şəxslərdən
- Fiziki şəxslərdən
- Fiziki şəxslərdən və hüquqi şəxslərdən

332 Fransada əmlak vergisi dövlət gəlirlərinin neçə faizini təşkil edir?

- 0.15
- 0.1
- 0.05
- 0.12

333 Fransada əmək haqqına sosial vergiləri kimlər ödəyir?

- İşçilər
- İşəgötürənlər
- İşə götürənlər və işləyənlər
- Müəsisələr və şirkət sahibləri

334 Fransada yerli vergiləri aşağıdakı hansı əsas qrupa ayırmaq olar?

- Tikinti vergilərinə, yerli , mənzil vergisi, peşə vergisi
- tikinti aparılmış ərazilərə torpaq vergisi, tikinti aparılmamış ərazilərə torpaq vergisi, mənzil vergisi, peşə vergisi
- Bələdiyyə və tikinti vergilərinə
- Yerli , mənzil vergisi, peşə vergisi

335 Fransada dolay vergilərin neçə faizini əlavə dəyər vergisi təşkil edir?

- 0.35
- 0.5
- 0.4
- 0.3

336 Fransada bütövlükdə yerli vergilər ümumi vergi yükünün neçə faizini təşkil edir?

- 0.35
- 0.3
- 0.15
- 0.2

337 Fransada qiymətli kağızlar üzrə əməliyyatdan alınan gəlirlərdən neçə faiz dərəcəsi ilə vergi tutulur?

- 0.25
- 0.16
- 0.2
- 0.22

338 Fransada yerli vergilər yerli büdcənin neçə faizini təşkil edir?

- 0.3
- 0.4

- 0.5  
 0.35

339 Fransanın vergi sisteminin fərqləndirici cəhətləri kimi aşağıdakılardan hansı daha doğrudur?

- Vergi sisteminin stimullaşdırıcı olması, vergi dərəcələrinin aşağı olması  
 təhsilə yönəlmiş xərclərin (yatırımların) artımının stimullaşdırılması, vergi avuarı, əmlakın yenidən satışından vergi tutmalar  
 Vergi dərəcələrinin aşağı olması  
 Vergi sisteminin elastikliyi

340 Vergilər Fransa hökumətində dövlət büdcəsinin formalaşmasında büdcə gəlirinin neçə faizini təşkil edir?

- 80 faizini  
 90 faizini  
 50 faizini  
 70 faizini

341 Fransada avtonəqliyyat vasitələrinin vergisi hansı göstərici əsasında tətbiq edilir?

- Avtomobilin topdan satış qiymətinə  
 mühərrikin həcmnin hər kub santimetrinə  
 Fransa rezidentlərinə avtomobilin topdan satış qiymətinə, qeyri-rezidentlərə isə avtomobilin qət etdiyi məsafəyə görə  
 Avtomobilin topdan satış qiymətinə və mühərrikin həcmnin hər kub santimetrinə

342 Danimarka Krallığında dövlət vergisi hansı üç kateqoriyaya bölünür? 1. aşağı-qrup vergi; 2. orta-qrup vergi; 3. mini-qrup vergi; 4. maks-i-qrup vergi; 5. yuxarı-qrup vergi.

- 2, 3, 5  
 1, 2, 5  
 1, 2, 4  
 2, 3, 4

343 Əgər vergi ödəyicisinin illik gəliri Danimarkada müəyyən miqdardan aşağıdırsa, o, hansı vergini ödəyir?

- yuxarı-qrup vergini  
 aşağı-qrup vergini  
 orta-qrup vergini  
 maks-i-qrup vergini

344 Əgər, vergi ödəyicisinin illik gəliri Danimarkada müəyyən miqdardan yuxarıdırsa, o, aşağı-qrup vergiyə əlavə olaraq hansı qrup vergini ödəyir?

- yuxarı-qrup vergini  
 orta-qrup vergini  
 maks-i-qrup vergini  
 mini-qrup vergini

345 Əgər, vergi ödəyicisinin illik gəliri Danimarkada daha çoxdursa, o, aşağı-qrup və orta-qrup vergiyə əlavə olaraq hansı qrup vergini ödəməlidir.

- mini-qrup vergini
- yuxarı-qrup vergini
- başqasını ödəmir
- maksi-qrup vergini

346 Danimarkada əmlak vergisi onun dəyərinin neçə faizini təşkil edir?

- 0,5%-ni
- 1%-ni
- 5%-ni
- bu vergi yoxdur

347 Danimarkada dolayı vergilərə hansı vergilər aiddir?

- ƏDV, mədən vergisi və ekoloji vergilər
- ƏDV, gömrük rüsumları, ekoloji vergilər və aksiz rüsumları
- gömrük rüsumları, mədən vergisi və aksiz rüsumları
- ƏDV, gömrük rüsumları, mədən vergisi və aksiz rüsumları

348 Danimarkada bütün mal və xidmətlərə münasibətdə ƏDV-nin dərəcəsi neçə faizdir?

- 0.05
- 0.25
- 0.2
- 0.15

349 Danimarkada qəzetlər üçün ƏDV neçə faiz dərəcəsi tətbiq edilir?

- vergi tutulmur
- 0.0
- 0.18
- 0.1

350 Danimarka şirkətlərinə xarici şirkətlərlə rəqabət imkanı vermək və ikiqat vergitutmanı aradan qaldırmaq məqsədilə ixrac mallarından vergi necə tutulur?

- 20%-lə
- vergi tutulmur
- 0%-lə
- 10%-lə

351 Danimarkada mineral su vergisi hər litr üçün neçə DKK təşkil edir?

- vergi tutulmur
- 1,15 DKK
- 0,15 DKK
- 5,0 DKK

352 Danimarkada spirt məhsulları üçün vergi 100%-lik spirtin hər litri üçün neçə DKK təşkil edir?

- vergi tutulmur

- 150 DKK  
 20 DKK  
 100 DKK

353 Norveç Krallığının mərkəzi vergi idarələri hansı fəaliyyətlə məşğul olur?

- vergi informasiya texnologiyalarının tətbiqi ilə  
 xüsusi sənaye və ya vergi ödəyicisi qruplarından vergi tutulması ilə  
 əmlakın qeydiyyatı ilə  
 vergi ödəyicilərinin qeydiyyatı ilə

354 Norveç Krallığının dairə vergi hesablama idarəsinin əsas vəzifələri hansılardır? 1. yerli vergi hesablama idarələrinə vergi məsələləri üzrə yardım göstərmək və məlumatlandırmaq, onların fəaliyyətinə nəzarət etmək; 2. dairə daxilində ƏDV-nin işlənməsi və auditi; 3. ünvan və doğum tarixinin dəyişdirilməsi ilə bağlı əhali registrinə edilən müraciətlərə baxılması; 4. vergi informasiya texnologiyalarının tətbiqi ilə; 5. vergi ödəyiciləri ilə əlaqələrin koordinasiyası və nəzarətin təşkili

- 1, 3, 4, 5  
 1, 2, 3, 5  
 1, 2, 3, 4  
 2, 3, 4, 5

355 Norveç Krallığında vergiyə cəlb edilən korporativ mənfəətlərə (adi gəlirlər) neçə faizli vergi dərəcəsi tətbiq edilir?

- 0.38  
 0.28  
 0.2  
 0.18

356 Norveç Krallığında pay sahibləri üçün bütün dividendlər vergi tutulan gəlir hesab edilir. Həmin məbləğlərdən hansı faizlə vergi tutulur?

- 0.18  
 0.28  
 0.2  
 0.38

357 Norveç qitə şelfində həyata keçirilən neft fəaliyyətləri hansı vergilərə cəlb olunur?

- dövlət rüsumuna, xüsusi neft vergisi və müxtəlif yığımlar şəklində vergiyə  
 korporativ vergiyə, xüsusi neft vergisinə və müxtəlif yığımlar şəklində vergiyə  
 gəlir vergisinə  
 mədən vergisinə

358 Norveç qitə şelfində neft fəaliyyəti hansı dərəcə ilə vergiyə cəlb olunur?

- 0.18  
 0.28  
 0.2  
 0.38



359 Norveçdə neft istehsalından müstəsna mənfəət əldə edildiyi halda, bu fəaliyyətə münasibətdə hansı vergi tətbiq edilir?

- 0.28
- 50% ilə xüsusi vergi
- 10% ilə xüsusi vergi
- 0.2

360 Norveçdə istehsal quraşdırılması və boru kəmərləri üçün amortizasiya cədvəli tətbiq edilir. İllik amortizasiya dərəcəsi investisiyanın qoyulduğu ildən neçə faiz təşkil edir?

- 0.1
- 0.16
- 0.28
- 0.17

361 Norveçdə əmək haqqı gəlirləri üçün ən yüksək vergi həddi neçə faiz təşkil edir?

- 0.425
- 0.478
- 0.178
- 0.5

362 Norveçdə ƏDV-nin standart dərəcəsi neçə faizdir?

- 0.18
- 0.25
- 0.2
- 0.15

363 Norveçdə ərzaq məhsullarına ƏDV-nin dərəcəsi neçə faizdir?

- 0.18
- 0.13
- 0.2
- 0.15

364 Norveçdə işçilərin maaşlarının hansı hissəsi sosial fondlara daxil olur?

- 8%-i
- 7,8%-i
- 1,0%-i
- 5,8%-i

365 Finlandiyada ən mühüm əhəmiyyət daşıyan vergilərdən biri şirkət vergisidir. Bu verginin dərəcəsi neçə faizdir?

- 0.2
- 0.29
- 0.1
- 0.3

366 Finlandiyada qeyri-rezidentlər fin mənbələrindən dividendlərə görə hansı faiz dərəcəsi ilə vergi ödəyirlər?

- 0.05  
 28%,  
 0.2  
 0.1

367 Finlandiyada ümumi gəliri neçə avrodan az olduqda bələdiyyə vergisi ödənilmir?

- 1.524 avrodan  
 1.492 avrodan  
 1.000 avrodan  
 2.000 avrodan

368 Finlandiya ərazisində işləyən xarici mütəxəssislərin və ekspertlərin əmək haqqının və gəlirlərinin ilk iki ildə vergi dərəcəsi neçə faiz təşkil edir?

- 0.25  
 0.35  
 0.3  
 0.2

369 Finlandiyada qeyri-rezidentlər fin mənbələrindən müəllif qonorarına, faizlərə, əmək haqqına və pensiyaya görə hansı faiz dərəcəsi ilə vergi ödəyirlər?

- 0.3  
 0.35  
 0.25  
 0.15

370 Finlandiyada mənfəət vergisinin mütləq dərəcəsi neçə faizdir?

- 0.3  
 0.29  
 0.25  
 0.15

371 Finlandiyada neçə avroyadək gəlirlər bu vergidən azad edilir?

- 15.0  
 43.0  
 52.0  
 22.0

372 Finlandiyada aksizlər hansı aşağıdakı mallardan tutulur? 1. alkoqollu içkilər; 2. tütün məmulatı; 3. xalçalar; 4. alkoqolsuz içkilər; 5. yeyinti yağları; 6. şəkər (qənd); 7. maşın təkərləri; 8. yem (yağ emalı sənayesinin tullantısı kimi); 9. duru yağlar və sürtgü yağları; 10. elektrik enerjisi və elektrik daşıyıcıları.

- 3, 4, 5, 6, 7, 8, 9, 10  
 1, 2, 4, 5, 6, 8, 9, 10  
 1, 2, 3, 4, 5, 6, 7, 8

1, 3, 4, 5, 6, 7, 9, 10

373 Bütün vergi tutulan gəlirlər Yaponiyada neçə kateqoriyaya bölünür?

- 0.03  
 0.016  
 0.025  
 0.035

374 Finlandiyada rezident hesab edilən fiziki şəxslər ölkə hüdudlarından kənarında faktiki bazar qiyməti ilə dəyəri neçə avrodan çox olan əmlakı da daxil olmaqla bütün əmlakına görə 0,9% dərəcəsi ilə əmlak vergisi ödəyir?

- 3,2 milyon avrodan  
 1,1 milyon avrodan  
 1,5 milyon avrodan  
 2,1 milyon avrodan

375 Finlandiyada nəqliyyat vergisi nədən tutulur? 1. minik avtomobillərindən; 2. kommersiya məqsədli müxtəlif daşıyıcı avtomobillərdən; 3. çəkisi 3000 kiloqramadək olan avtomobillərdən; 4. çəkisi 1875 kiloqramadək olan avtomobillərdən; 5. motosikllərdən.

- 1, 4, 5  
 1, 2, 4  
 1, 3, 5  
 2, 3, 5

376 Finlandiyada əlavə dəyər vergisinin standart dərəcəsi neçə faizdir?

- 0.3  
 0.22  
 0.18  
 0.2

377 Finlandiyada büdcəyə ödənilməli olan bütün vergilərin (bələdiyyələr və əmlak üzrə) məbləği dövlət gəlir vergisinin neçə faizindən artıq olmamalıdır?

- 90%-dən  
 70%-dən  
 50%-dən  
 20%-dən

378 Finlandiyada dövlət gəlir vergisi progressiv dərəcələrlə ödənilir. Gəlirlərin həcmindən asılı olaraq diferensasiya hansı həddi təşkil edir?

- 5%-dən 30%-dək  
 7%-dən 39%-dək  
 39%-dək  
 7%-dək

379 Finlandiyada bələdiyyə vergilərinin dərəcələri yerli qanunvericilik aktlarından asılı olaraq hansı həcmdə

müəyyən edilmişdir?

- 15% və 30%
- 15% və 20%
- 10% və 20%
- 10% və 30%

380 Fin Kilsəsinin nümayəndələri hansı dərəcə ilə vergi ödəyirlər?

- 0.06
- 1-2%
- 0.05
- 3-4%

381 Finlandiyada daşınmaz əmlakın verilməsi üzrə əməliyyatlardan hansı dərəcə ilə vergi tutulur?

- 0.1
- 0.04
- 0.06
- 0.08

382 Hollandiyada mənfəət vergisi üzrə vergi bəyannamələri hesabat dövründən sonrakı hansı müddət ərzində vergi orqanına təqdim edilməlidir?

- 15 gün
- 5 aylıq dövr
- 3 aylıq dövr
- 1 aylıq dövr

383 Hollandiyada hansı halda mənfəət vergisi üzrə bəyannamələrinin verilməsi üçün vergi ödəyiciləri möhlət verilə bilər?

- Əgər vergi ödəyicisi vergi orqanlarına cari ilə görə vergi tutulan mənfəətin həcmi haqqında proqnoz təqdim edərsə
- Əgər vergi ödəyicisi vergi orqanlarına əvvəlki ilə görə vergi tutulan mənfəətin həcmnin qiymətləndirilməsini təqdim edərsə
- Əgər vergi ödəyicisi vergi orqanlarına əvvəlki ilə görə vergi tutulan mənfəətin həcmnin qiymətləndirilməsi üçün balans təqdim edərsə
- Əgər vergi ödəyicisi vergi orqanlarına cari ilə görə vergi tutulan mənfəətin həcmnin qiymətləndirilməsini təqdim edərsə

384 Hollandiyada dövlət orqanları vergi ili qurtardıqdan sonra hansı müddət ərzində vergi ödəyicisinin vergisinin son həcmi müəyyən etməyə borcludurlar?

- 9 ay
- 3 il
- 1 il
- 5 il

385 Hollandiyada başqa yeni faktlar müəyyən edilmədiyi halda, dövlət orqanları hesablanmış vergiləri hansı müddət ərzində tutmaq hüququna malikdirlər?

- 9 ay

- 5 il  
 1 il  
 3 il

386 Hollandiyada xarici investorların gəlirlərindən vergilər hansı müddət ərzində tutula bilər?

- 6 il  
 12 il  
 3 il  
 5 il

387 Hollandiyada əgər vergi ödəyicisini vergi müfəttişinin qərarı qane etməzsə, bu qərarın qəbul edildiyi gündən hansı müddət ərzində apelyasiyə məhkəməsinə şikayət ərizəsi verə bilər.

- 3 ay  
 2 ay  
 9 ay  
 6 ay

388 Hollandiyada uduşlardan vergi oyun müəssisələrinin lotereyalardakı uduşlardan neçə faiz dərəcəsi ilə tutulur?

- 0.26  
 0.25  
 0.23  
 0.24

389 Hollandiyada dividendlərə görə verginin baza dərəcəsi neçədir?

- 10.0  
 0.25  
 0.33  
 0.155

390 Hollandiyada tək vergi ödəyicisi üçün vergiyə cəlb edilməyən aşağıdakı minimum hədd müəyyən edilmişdir?

- 15.407 avro  
 5.925 avro  
 6.925 avro  
 10.666 avro

391 Hollandiyada ailə cütlüyü üçün vergiyə cəlb edilməyən aşağıdakı minimum hədd müəyyən edilmişdir?

- 15.407 avro  
 11.8503 avro  
 5.925 avro  
 10.666 avro

392 Hollandiyada gəlirin məbləği 45.325 avroyadək olduqda neçə faiz dərəcəsi ilə vergi tutulur?

- 0.33
- 0.275
- 0.155
- 0.25

393 Hollandiyada müvəqqəti işləyən fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunur?

- 0.33
- 0.35
- vergiyə cəlb olunmur
- 0.275

394 Hollandiyada ƏDV-nin standart dərəcəsi neçə faiz təşkil edir?

- 0.2
- 0.175
- 0.155
- 0.185

395 Hollandiyada aşağıda göstərilənlərdən hansılar 6% dərəcəsi ilə ƏDV cəlb olunur?

- ərzaq məhsullarına və sərnişin nəqliyyatı xidmətlərinə
- ərzaq məhsullarına, alkoqolsuz içkilərə, mehmanxana xidmətlərinə, sərnişin nəqliyyatı xidmətlərinə
- ərzaq məhsullarına, mehmanxana xidmətlərinə, sərnişin nəqliyyatı xidmətlərinə
- ərzaq məhsullarına, alkoqolsuz içkilərə, sərnişin nəqliyyatı xidmətlərinə

396 Belçikanın vergi sistemi üçün xarakterik olan vergilər hansılardır?

- proporsional vergilər
- dolaylı vergilər
- birbaşa vergilər
- progressiv vergilər

397 Belçikada korporasiyaların mənfəət vergisinin ödəyisiləri kimlərdir?

- idarə orqanları ölkə ərazisində yerləşən bütün şirkət və təşkilatlar
- hüquqi şəxs hesab olunan və idarə orqanları ölkə ərazisində yerləşən bütün şirkət və təşkilatlar
- hüquqi şəxs hesab olunan və idarə orqanları ölkə ərazisində və onun hüdudlarından kənarında olan bütün şirkət və təşkilatlar
- hüquqi şəxs hesab olunan rezident və qeyri- rezident şəxslər

398 Belçikada şirkət istehsal etdiyi məhsulun istehsal və satış xərclərini vergiyə cəlb olunan gəlirdən çıxmaq hüququna malikdirmi?

- yalnız məhsulun satış xərclərini çıxmaq hüququna malikdir
- malikdir
- malik deyil
- yalnız məhsulun istehsal xərclərini çıxmaq hüququna malikdir

399 Belçikada mənfəət vergisinin maksimal dərəcəsi nə qədərdir?

- 0.35

- 0.39  
 0.38  
 0.37

400 Belçikada mənfəət vergisinin maksimal dərəcəsinin neçə faizi həcmində böhran yığıcı tutulur?

- 0.04  
 0.03  
 0.06  
 0.05

401 Belçikada gəlirlərinin həcmi 24.789 avroyadək olan korporasiyalardan hansı dərəcə ilə vergi tutulur?

- 0.45  
 0.3  
 0.38  
 0.43

402 Belçikada gəlir xaricdə əldə olunubsa və artıq vergi tutulubsa həmin gəlirdən vergitutma dərəcəsi nə qədər azaldılır?

- 0.65  
 0.75  
 0.3  
 0.5

403 Belçikada mənfəət ölkəyə xaricdən gətirilibsə və əldə olunduğu yerdə vergiyə cəlb olunubsa, şirkətin mənfəət vergisi nə qədər azaldılır?

- azaldılmır  
 0.25  
 0.3  
 0.5

404 Belçikada müəssisə tərəfindən öz səhmlərinin alışı zamanı kapitalın müvafiq hissələrinin qiymətindən artıq olan məbləği hansı dərəcə ilə vergiyə cəlb olunur?

- ümumi müəyyən olunmuş qaydada  
 0.43  
 0.23  
 0.33

405 Belçikada kənd təsərrüfatı xammalı, dərman, kitab, qəzet, kommunal xidmətlər, sənişin nəqliyyatı xidmətləri, mehmanxana biznesi üçün ƏDV dərəcəsi nə qədər müəyyən edilmişdir?

- 0.12  
 0.07  
 0.3  
 0.21

406 Belçikada zəruri tələbat malları və dərmanlar üçün ƏDV dərəcəsi nə qədər müəyyən edilmişdir?



- vergiyə cəlb olunmur  
 0.06  
 A) 12%  
 0.07

407 Belçikada banklar, sığorta şirkətləri, maliyyə xidmətləri, təhsil və səhiyyə sahələri hansı dərəcə ilə ƏDV cəlb olunurlar?

- 0.1  
 vergiyə cəlb olunmur  
 0.21  
 0.12

408 Aşağıdakılardan hansılar Lüksemburqda mənfəət vergisinin ödəyiciləridir? 1. tam yoldaşlıq; 2. açıq və qapalı tipli səhmdar cəmiyyətlər; 3. komandit yoldaşlıq cəmiyyətləri; 4. məhdud məsuliyyətli yoldaşlıq cəmiyyətləri; 5. mənfəətsiz müəssisələr; 6. kooperativlər

- 1, 3, 5  
 2, 4, 6  
 1, 2, 3  
 2, 3, 4

409 Lüksemburqda vergiyə cəlb edilən mənfəət necə müəyyən edilir?

- hesabat dövrünün gəlir və xərcləri arasındakı fərq kimi  
 cari və əvvəlki hesabat dövrlərinə aktivlərin dəyərləri arasındakı fərq kimi  
 cari hesabat dövründəki aktiv və öhdəliklərin dəyərləri arasındakı fərq kimi  
 hesabat dövrlərinə aktiv və öhdəliklərin dəyərləri arasındakı fərq kimi

410 Lüksemburqda rezident kompaniyanın gəlir məbləği 9.916-14.874 avro olduqda hansı dərəcə ilə mənfəət vergisinə cəlb edilir?

- 188 avro + 8.816-dan artıq olan məbləğin 30%-i  
 198 avro + 9.916 -dan artıq olan məbləğin 50%-i  
 188 avro + 8.816-dan artıq olan məbləğin 50%-i  
 198 avro + 9.916 -dan artıq olan məbləğin 30%-i

411 Lüksemburqda rezident kompaniyanın gəlir məbləği 32.548 avrodan yuxarı olduqda hansı dərəcə ilə mənfəət vergisinə cəlb edilir?

- 11.890 avro + 42.548 – dən artıq olan məbləğin 30%-i  
 10.743 avro + 32.548 – dən artıq olan məbləğin 33%-i  
 4.462 avro + 14.874 -dən artıq olan məbləğin 30%-i  
 7.437 avro + 32.548 -dən artıq olan məbləğin 42,6%-i

412 Latviyada müəssisələrin gəlir vergisinin ödəyiciləri aşağıdakılardan hansılardır? 1. səhmdar təşkilatlar və məhdud məsuliyyətli cəmiyyətlər; 2. dini təşkilatlar; 3. dövlət və yerli hakimiyyət orqanları tərəfindən subsidiyalaşdırılan və öz təsərrüfat fəaliyyətindən gəlir əldə edən təşkilatlar; 4. daimi nümayəndəliklər.

- 1, 2, 4  
 1, 2, 3

- 2, 3, 4  
 1, 2, 4

413 Latviyada müəssisə və təşkilatların gəlirlərinə verginin dərəcəsi neçə faiz təşkil edir?

- 0.27  
 0.25  
 0.2  
 0.22

414 Latviyada mənfəət vergisi üçün vergi dövrü hansı müddəti əhatə edir?

- yarımillik  
 təqvim ili  
 təqvim ayı  
 rüb

415 Hansı hallarda vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyatda düşməlidirlər?

- malların və xidmətlərin vergi tutulan dövriyyəsinin həcmi 3 aylıq dövr ərzində 10.000 latı keçərsə  
 malların və xidmətlərin vergi tutulan dövriyyəsinin həcmi 12 aylıq dövr ərzində 10.000 latı keçərsə  
 malların və xidmətlərin vergi tutulan dövriyyəsinin həcmi 12 aylıq dövr ərzində 12.000 latı keçərsə  
 malların və xidmətlərin vergi tutulan dövriyyəsinin həcmi 6 aylıq dövr ərzində 10.000 latı keçərsə

416 Latviyada ƏDV-nin dərəcəsi neçə faizdir?

- 0.2  
 0.18  
 0.17  
 0.16

417 Latviyada sahibkarlardan gəlir vergisi hansı dərəcə ilə tutulur?

- 0.24  
 0.25  
 0.2  
 0.22

418 Latviyada gəlir vergisinin ödəyicisi kimlərdir?

- əcnəbi fiziki şəxslər  
 rezident və qeyri-rezident fiziki şəxslər  
 rezident fiziki şəxslər  
 qeyri-rezident fiziki şəxslər

419 Latviyada gəlir vergisinin vergitutma bazası necə müəyyən edilir?

- gəlirin əldə edilməsi ilə bağlı olmayan xərclər çıxılmaqla  
 gəlirin əldə edilməsi ilə bağlı yol verilən xərclər çıxılmaqla  
 gəlirin əldə edilməsi ilə bağlı yol verilən xərclər çıxılmamaqla  
 gəlirin əldə edilməsi ilə bağlı yol verilən xərclər toplanmaqla

420 Latviyada gəlir vergisinin bəyannaməsi nə vaxt təqdim edilir?

- hesabat dövründən sonrakı ilin fevralın 1-dək
- hesabat dövründən sonrakı ilin aprelin 1-dək
- hesabat dövründən sonrakı ilin aprelin 31-dək
- hesabat dövründən sonrakı ilin martın 1-dək

421 Latviyada işçilər sosial sığorta fondlarına ödənişləri hansı dərəcə ilə ödəyirlər?

- 0.125
- 0.09
- 0.05
- 0.12

422 Litvada hökumət xərcləri ölkədə mövcud olan aşağıdakı hansı vergilər hesabına formalaşır? 1. hüquqi şəxslərdən vergi; 2. satışdan vergi; 3. fiziki şəxslərin gəlir vergisi; 4. əlavə dəyər vergisi.

- 1, 2, 3
- 1, 3, 4
- 2, 3, 4
- 1, 2, 4

423 Litvanın milli büdcənin gəlirlərinin neçə faizini əlavə dəyər vergisi təşkil edir?

- 0.27
- 0.43
- 0.3
- 0.25

424 Litvanın əlavə dəyər vergisi neçə faizlə tutulur?

- 0%, 10%, 20 %
- 0.18
- 0.2
- 10%, 20%

425 Litvada hüquqi şəxslərin mənfəəti neçə faizlə vergiyə cəlb edilir?

- 0.2
- 0.24
- 0.22
- 0.25

426 Litvada torpaq vergisini mülkiyyətində xüsusi torpaq sahəsi olan şəxslər neçə faiz dərəcəsi ilə ödəyirlər?

- 2-5%
- 0.015
- 0.02
- 2-3%

427 Aşağıdakı hansı mallar və xidmətlər Litvada ƏDV-dən azaddır? 1. bankların və digər maliyyə

təşkilatlarının göstərdiyi xidmətlər; 2. dərmanlar və tibb avadanlıqları; 3. turist xidmətləri; 4. qəzet və kitab nəşrləri, onların yayılması.

- 1, 2, 3  
 1, 2, 4  
 2, 3, 4  
 1, 3, 4

428 Litvada fiziki şəxslərin gəlir vergisi hansı şəxslərə tətbiq edilir?

- yalnız rezident müəssisələrə  
 hüquqi şəxs statusu olmayan şəxslərə və müəssisələrə  
 yalnız hüquqi şəxs statusu olmayan şəxslərə  
 yalnız hüquqi şəxs statusu olmayan müəssisələrə

429 Litvada əsas iş yerində əldə edilən gəlirlər hansı qaydada və dərəcə ilə fiziki şəxslərin gəlir vergisinə cəlb olunur?

- vergiyə cəlb edilməyən minimum çıxılmadan 35% dərəcəsi ilə  
 vergiyə cəlb edilməyən minimum çıxıldıqdan sonra 33% dərəcəsi ilə  
 vergiyə cəlb edilməyən minimum çıxıldıqdan sonra 32% dərəcəsi ilə  
 vergiyə cəlb edilməyən minimum çıxıldıqdan sonra 30% dərəcəsi ilə

430 Litvada aşağıdakı hansı mallara aksizlər tətbiq edilir? 1. alkoqollu içkilər və tütün; 2. yanacaq, yanacaq və sürtgü materialları; 3. kofe, şokolad, kakao, bijuteriya, qızıl və gümüş məmulatları; 4. bütün növlərdən olan nəşr məhsulları.

- 1, 3, 4  
 1, 2, 3  
 2, 3, 4  
 1, 2, 4

431 Estoniyanın vergi qanunvericiliyinə əsasən dövlət vergilərinə aşağıdakı hansı vergilər aid edilir? 1. fiziki şəxslərin gəlir vergisi; 2. korporativ gəlir vergisi; 3. ekologiya vergisi; 4. sosial vergi.

- 2, 3, 4  
 1, 2, 4  
 1, 2, 3  
 1, 3, 4

432 Estoniyanın vergi qanunvericiliyinə əsasən dövlət vergilərinə aşağıdakı hansı vergilər aid edilir? 1. əlavə dəyər vergisi; 2. satışdan vergi; 3. aksilər; 4. torpaq vergisi.

- 2, 3, 4  
 1, 3, 4  
 1, 2, 3  
 1, 2, 4

433 Estoniya Respublikasının rezidentlərinin gəlir vergisinin vergitutma bazasını nə təşkil edir?

- yalnız Estoniya Respublikasında əldə edilən əmlak gəlirləri

- ümumdünya gəlirləri
- yalnız Estoniya Respublikasında əldə edilən gəlirlər
- yalnız Estoniya Respublikasından kənarında əldə edilən gəlirlər

434 Vergi qanunvericiliyinə əsasən hansı hallarda fiziki şəxs Estoniya Respublikasının rezidenti hesab olunur?

- Estoniyada daimi qeydiyyatda deyildirsə və ya istənilən 12 aylıq dövr ərzində 183 gün və ya ondan artıq Estoniyada qalmayıbsa
- Estoniyada daimi yaşayış yeri mövcuddursa və ya istənilən 12 aylıq dövr ərzində 183 gün və ya ondan artıq Estoniyada qalıbsa
- Estoniyada daimi yaşayış yeri mövcud deyildirsə, və ya istənilən 6 aylıq dövr ərzində 183 gün və ya ondan artıq Estoniyada qalıbsa
- Estoniyada daimi qeydiyyatdadırsa və ya istənilən 24 aylıq dövr ərzində 183 gün və ya ondan artıq Estoniyada qalıbsa

435 Estoniya Respublikasında vergiyə cəlb edilən gəlirə əsasən aşağıdakılardan hansılar aid edilir? 1. muzzdu işdən gəlir (maaş, əmək haqqı, bonuslar və digər bu növ mükafatlar); 2. sahibkarlıq fəaliyyətindən gəlir; 3. birdəfəlik maddi yardımlar; 4. faiz gəlirləri.

- 2, 3, 4
- 1, 2, 4
- 1, 2, 3
- 1, 3, 4

436 Estoniya Respublikasında vergiyə cəlb edilən gəlirə əsasən aşağıdakılardan hansılar aid edilir? 1. royalti; 2. birdəfəlik maddi yardımlar; 3. ticarətdən əldə olunan gəlirlər; 4. əmlakın dəyərinin artımından gəlir.

- 2, 3, 4
- 1, 3, 4
- 1, 2, 3
- 1, 2, 4

437 Estoniya Respublikasında fiziki şəxslərin gəlir vergisinin dərəcəsi neçə faiz təşkil edir?

- 0.15
- 0.2
- 0.18
- 0.19

438 Estoniyanın vergi sistemi hansı vergilərdən ibarətdir?

- Dövlət vergilərindən, inzibati ərazilər üzrə tutulan vergilərdən və bələdiyyələr tərəfindən tutulan yerli vergilərdən ibarətdir
- Dövlət vergilərindən və inzibati ərazilərdə bələdiyyələr tərəfindən tutulan yerli vergilərdən ibarətdir
- Dövlət vergilərindən, regional vergilərdən və inzibati ərazilərdə bələdiyyələr tərəfindən tutulan yerli vergilərdən ibarətdir
- Dövlət vergilərindən, subyektlərin vergilərindən və inzibati ərazilərdə bələdiyyələr tərəfindən tutulan yerli vergilərdən ibarətdir

439 Estoniyada fiziki şəxslərin gəlirlərindən hansı üsulla vergi tutulur?

- Dörd şkalalı cədvəllə progressiv üsulla
- Proporsional üsulla vergi tutulur, yəni gəlirlərin məbləğindən asılı olmayaraq vahid vergi dərəcəsi tətbiq edilir

- Proqressiv üsulla  
 Proqressiv və reqressiv üsulla

440 Estoniyada korporativlərin gəlirlərindən neçə faizlə vergi tutulur?

- 0.25  
 22% dərəcəsi ilə vergi tutulur  
 0.2  
 0.24

441 Estoniyada sosial verginin ümumi dərəcəsi neçə faiz təşkil edir?

- 32% təşkil edir  
 33% təşkil edir  
 30% təşkil edir  
 35% təşkil edir

442 Sinqapurda hökumətin büdcə siyasətinin uzunmüddətli məqsədləri aşağıdakılardan hansılardır? 1. daimi, inflyasiyasız iqtisadi inkişafın dəstəklənməsi və yardımın göstərilməsi; 2. iqtisadi inkişafın dəstəklənməsi və yardımın göstərilməsi; 3. şəxsi sektor üçün insan və maliyyə resurslarının artırılması məqsədilə, ictimai sektorun payının artmasına yol verməmək; 4. şəxsi sektor üçün insan və maliyyə resurslarının artırılması məqsədilə, ictimai sektorun payının azaldılması; 5. balanslaşdırılmış büdcəni təmin etmək, yəni əsas fəaliyyətdən gələn gəlirdən ümumi cari xərclərin və inkişaf xərclərinin maliyyələşdirilməsi.

- 3, 4, 5  
 1, 3, 5  
 1, 2, 3  
 2, 3, 5

443 Sinqapurun vergi siyasətinin əsas məqsədi aşağıdakılardan hansılardır? 1. gəlirlərin artırılması; 2. iqtisadi və sosial məqsədlərin stimullaşdırılması; 3. sahibkarlıq fəaliyyətinin stimullaşdırılması; 4. xərclərin minimallaşdırılması; 5. investisiya şəraitinin yaradılması

- 4.5  
 1.2  
 2.3  
 3.4

444 Korporativ gəlir vergisi Sinqapurdan əldə edilmiş və ya toplanmış gəlirlərdən və ya Sinqapurdan kənarında əldə edilmiş aşağıdakı hansı gəlirlərə münasibətdə tutulur? 1. ticarət və ya biznes fəaliyyətindən əldə edilmiş gəlir və ya mənfəət; 2. ticarət fəaliyyətindən əldə edilmiş gəlir; 3. biznes fəaliyyətindən əldə edilmiş mənfəət; 4. dividend, faiz və güzəştlər; 5. xərclər və illik gəlirlər; 6. icarə haqqı, royalti, mükafat və əmlakla bağlı digər gəlirlər; 7. satışdankənar gəlirlər

- 2, 4, 6, 7  
 1, 4, 5, 6  
 1, 2, 3, 4  
 1, 3, 5, 7

445 Şirkətə mərkəzi idarəçilik və nəzarət Sinqapurda həyata keçirilirsə həmin şirkət Sinqapurun rezidenti hesab edilirmi?

- Sinqapurda yaranmış daimi müəssisələrlə əlaqəlidirsə edilir
- Edilir
- Edilmir
- Sinqapur mənbəli gəlirlərinə və Sinqapurda əldə etdikləri xarici mənbəli gəlirlərinə münasibətdə edilir

446 Sinqapurda fəaliyyət göstərən qeyri-rezident şirkətlər Sinqapur mənbəli gəlirlərinə və Sinqapurda əldə etdikləri xarici mənbəli gəlirləri vergiyə cəlb olunurlarmı?

- Yalnız ödəmə mənbəyində əldə olunan gəlirləri vergiyə cəlb olunur
- Sinqapurda yaranmış daimi müəssisələrlə əlaqə olunmuş gəlirlər olunur
- Olunurlar
- Olunmurlar

447 Sinqapurda hesabat dövrü başa çatdıqdan sonra hansı müddət ərzində şirkət Nəzarətçiyə vergiyə cəlb olunan gəlirləri haqqında hesabatı təqdim etməyə borcludur?

- 30 gün
- 3 ay
- 1 ay
- 20gün

448 Sinqapurda əgər şirkət hesabat ilinə münasibətdə vergiyə cəlb olunmalıdırsa və həmin hesabat ilinin 31 mart tarixinədək bəyannamə təqdim etməyibsə o, nəzarətçini həmin hesabat ilinin hansı tarixindən vergiyə cəlb olunması haqqında məlumatlandırılmalıdır?

- 31 aprel
- 14 aprel
- 15 aprel
- 20 aprel

449 Qısa müddətli daşınmaz əmlak əməliyyatlarının hansı dövrü ərzində əldə edilən gəlirlərdən başqa Sinqapurda ləri tətbiq edilmir?

- İlk 2 ilində
- İlk 3 ilində
- İlk 6 ayı ərzində
- İlk 1 ili ərzində

450 Sinqapurda əldə olunmasının 1-ci ilində daşınmaz əmlakın satılmasından əldə edilən gəlirlərin neçə faizi Kapital Vergisinə cəlb olunur?

- 0.333
- 1.0
- 0.8
- 0.666

451 Sinqapurda əldə olunmasının 3-cü ilində daşınmaz əmlakın satılmasından əldə edilən gəlirlərin neçə faizi kapital vergisinə cəlb olunur?

- 0.666
- 0.333

- 1.0  
 0.8

452 Sinqapurda şirkətin ümumi amortizasiya məbləğlərinin vergi məqsədləri üçün maliyyə hesablarından çıxılmasına yol verilirmi?

- Amortizasiya məbləğləri maya dəyərinə aid edilir  
 Verilmir  
 Yol verilir  
 Müəyyən edilmiş normativlər həddində

453 Sinqapurda şirkətə aşağıdakı hansı məqsədlər üçün çəkilmiş kapital xərclərinin daha dəqiq müəyyən edilməsi üçün kapital güzəştləri verilir? 1. sənaye binaları və ya strukturları; 2. təsdiq edilmiş texnologiya və patentlər; 3. zavod və maşınqayırma; 4. plantasiyalar; 5. neft kəmərləri; 6. kənd təsərrüfatı

- 2, 3, 4, 6  
 1, 2, 3, 4  
 2, 3, 4, 5  
 3, 4, 5, 6

454 Sinqapurda ticarət məqsədləri ilə tutulmuş sənaye binalarının tikinti xərcləri üçün güzəştlər aşağıdakı kimidir:

- Tikinti xərclərinin əmələ gəldiyi il üçün ilkin güzəştlər 10%  
 Tikinti xərclərinin əmələ gəldiyi il üçün ilkin güzəştlər 25%  
 Tikinti xərclərinin əmələ gəldiyi il üçün ilkin güzəştlər 20%  
 Tikinti xərclərinin əmələ gəldiyi il üçün ilkin güzəştlər 15%

455 Sinqapurda plantasiyaların tikintisi və strukturu, əkinçilikdə torpağın təmizlənməsi üçün istifadə olunan kapital xərcləri hansı müddət ərzində eyni məbləğdə aşağı salınır?

- 3 il  
 10 il  
 8 il  
 5 il

456 Sinqapurda zavod və maşınqayırmada əsas müddətdə əmələ gəlmiş kapital xərclərinə üçün ilkin güzəşt nə qədər müəyyən edilmişdir?

- 0.35  
 0.2  
 0.25  
 0.3

457 Sinqapurda əmlakın növündən asılı olaraq onun istifadəyə yararlılıq müddəti nə qədər ola bilər?

- 5, 6, 8, 10 və 16 il  
 1, 3, 5, 7 və 10 il  
 3, 5, 7, 10 və 12 il  
 3, 6, 8, 10 və 16 il



458 Sinqapurda istehsalçı tərəfindən ticarət fəaliyyəti məqsədilə istifadə edilmiş texnologiya və patent hüquqlarının əldə edilməsi xərcləri neçə il müddətində bərabər dövrlərdə ləğv edilə bilər?

- ləğv edilə bilməz  
 5 il  
 3 il  
 7 il

459 Saziş imzalanmamış ölkədə xarici vergi ödəyən Sinqapur rezidenti aşağıdakı gəlirlərə münasibətdə birtərəfli vergidən azaddır: 1. peşəkar, məsləhət və digər xidmətlərdən əldə edilmiş gəlir; 2. dividend gəlirləri; 3. əmək gəlirləri; 4. satışdankənar gəlirlər; 5. əmlakın satışından olan gəlirlər; 6. daşınmaz əmlakın satışından olan gəlirlər

- 4, 5, 6  
 1, 2, 3  
 2, 3, 4  
 3, 4, 5

460 Sinqapurda fiziki şəxslərin gəlir vergisi hansı gəlirlərindən tutulur?

- Bilavasitə cari ilin muzzlu işdən olan gəlirlərindən  
 Bilavasitə əvvəlki ilin gəlirlərindən  
 Bilavasitə cari ilin gəlirlərindən  
 Bilavasitə əvvəlki ilin muzzlu işdən olan gəlirlərindən

461 Sinqapurda fiziki şəxslərin hansı gəlirlərinə görə vergiyə cəlb olunur?

- Rezidentlər mənbəyi Sinqapurdan kənar olan lakin özü Sinqapurda alınan gəlirlərə  
 Sinqapurda göstərilən xidmətlərdən əldə etdiyi gəlirlərinə, həmçinin rezidentlər mənbəyi Sinqapurdan kənar olan lakin özü Sinqapurda alınan gəlirlərə  
 Sinqapurda göstərilən xidmətlərdən əldə etdiyi gəlirlərinə  
 B) Sinqapurda və onun hüdudlarından kənar göstərilən xidmətlərdən əldə etdiyi gəlirlərinə

462 Sinqapurda qısa müddətdə xidmət göstərən şəxslər, əgər fəaliyyət müddətləri neçə günü keçmirsə vergiyə cəlb olunurlar?

- 45 günü  
 70 günü  
 75 günü  
 60 günü

463 Sinqapurda fiziki şəxslərin gəlirləri 20001-dən – 30000 (S \$) olduqda hansı dərəcə ilə vergiyə cəlb olunur?

- 0.15  
 0.04  
 0.06  
 0.09

464 Sinqapurda əmlaka münasibətdə ödəniləcək vergi əmlakın hansı dəyərində müvafiq vergi dərəcəsi tətbiq etməklə hesablanır?

- Qalıq dəyərinə
- İllik dəyərinə
- Balans dəyərinə
- Bazar qiyməti ilə dəyərinə

465 Sinqapurda Əmlak Vergisi haqqında Qanuna əsasən hər ilə münasibətdə əmlak sahibinin yaşayış məqsədilə istifadə etdiyi yaşayış binasına dair vergi dərəcəsi nə qədərdir?

- 0.15
- 0.04
- 0.06
- 0.1

466 Sloveniyada royalti və faizlər hansı dərəcə ilə vergi tutulur?

- 0.18
- 0.15
- 0.1
- 0.125

467 Aşağıdakılardan hansılar Sloveniyada fərdi gəlir vergisinin tutulduğu gəlirlər kateqoriyasına daxildir? 1. muzzdlu işdən gəlir; 2. sahibkarlıqdan gəlir; 3. kənd və meşə təsərrüfatından gəlir; 4. icarə və royaltılardan gəlir; 5. əmlakdan gəlir; 6. satışdankənar gəlir; 7. faiz gəlirləri

- 1, 3, 5, 6, 7
- 1, 2, 3, 4, 5
- 2, 3, 4, 5, 6
- 3, 4, 5, 6, 7

468 Sloveniya Respublikasında son 12 aylıq dövrdə vergi ödəyiciləri tərəfindən təqdim edilən malların və ya xidmətlərin dəyəri hansı məbləği keçərsə, ƏDV ödəyiciləri kimi qeydiyyatdan keçməyə məsuliyyət daşıyırlar?

- 25.000 avronu
- 25.000 avronu
- 15.000 avronu
- 35.000 avronu

469 Türkiyədə aşağıdakılardan hansı vergi növləri müəyyən edilərək ödənilir? 1. yaşillıq vergisi; 2. miras vergisi; 3. əlavə dəyər vergisi; 4. məcəhət; 5. tacar; 6. zəkat; 7. sənaye vergisi; 8. hərbi mükəlləfiyyət vergisi.

- 7; 8
- 2; 3
- 1; 4
- 5; 6

470 Məhdud mükəlləflər, iqamətgahları Türkiyədə olmayan və Türkiyədə 180 gündən az müddətdə olan şəxslər hansı qaydada vergi ödəyirlər?

- gəlirin 50 faizi məbləğində vergi ödəyirlər
- yalnız Türkiyədə əldə etdikləri gəlirə görə
- əldə etdikləri bütün gəlirə görə

- vergi ödəməkdən azad edirlər

471 Türkiyədə aşağıda göstərilən hansı şəxslər gəlir vergisindən azad deyillər?

- kiçik əkinçilər, immiqrantlar və mühacirlər, diplomatik nümayəndəliklər;  
 təmir işlərini yerinə yetirən şəxslər, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxslər.  
 səyyar pərakəndə satışla məşğul olanlar, kəndlərdə işləyən kiçik sənətkarlar;  
 səyyar kiçik sənətkarlar, əl sənətləri ilə məşğul olan sənətkarlar;

472 Türkiyədə fiziki şəxslərin gəlirlərindən tutulan verginin mütərəqqil şkala üzrə nəzərdə tutulmuş aşağı norması neçə faiz müəyyən edilmişdir?

- 35 faiz  
 15 faiz  
 20 faiz  
 27 faiz

473 Türkiyədə mənfəət vergisinin dərəcəsi neçə faizdir?

- 25 faiz  
 20 faiz  
 18 faiz  
 22faiz

474 Türkiyədə mənfəət vergisi nə zama ödənilir?

- vergi orqanına vergi bəyannaməsinin verildiyi gündən əvvəl, poçt vasitəsilə göndərildikdə isə bəyannamənin vergi orqanına çatdığı gündən sonrakı yeddi gün ərzində  
 vergi orqanına vergi bəyannaməsinin verildiyi gün, poçt vasitəsilə göndərildikdə isə bəyannamənin vergi orqanına çatdığı gündən sonrakı üç gün ərzində  
 vergi orqanına vergi bəyannaməsinin verildiyi gündən sonra, poçt vasitəsilə göndərildikdə isə bəyannamənin vergi orqanına çatdığı gündən sonrakı dörd gün ərzində  
 vergi orqanına vergi bəyannaməsinin verildiyi gündən iki gün sonra, poçt vasitəsilə göndərildikdə isə bəyannamənin vergi orqanına çatdığı gündən sonrakı beş gün ərzində

475 Türkiyədə mənfəət vergisində gəlirdən çıxılmayan xərclər hansılardır?

- ali yığıncaq xərcləri, birləşmə, parçalanma, müəssisənin ləğv və ixtisarlaşdırma xərcləri.  
 səhmlərdəki payına görə hesablanan və ödənen faizlər  
 qiymətli kağızların buraxılış xərcləri;  
 quruluş və təşkilatlanma xərcləri;

476 Türkiyədə mənfəət vergisi ödəməyən təşkilatlar aşağıdakılardan hansılardır?

- Təbii inhisar subyektləri  
 Milli Lotoreya İdarəsi, elmi tədqiqat işləri ilə məşğul olan müəssisələr, Qiymətli Kağızların Tənzim Fondu  
 Səhmdar cəmiyyətlər, Məhdud məsuliyyətli cəmiyyətlər  
 Maliyyə orqanları, kredit təşkilatları, banklar

477 Türkiyədə ixrac edilən aksizli mallar aksiz vergisinə cəlb edilirmi?

- "10" dərəcə ilə cəlb edilir  
 "0" dərəcə ilə cəlb edilir

- qanunvericilikdə nəzərdə tutulmamışdır
- “20” dərəcə ilə cəlb edilir

478 Türkiyədə həyata keçirilən aşağıdakı fəaliyyətlərdən hansı ƏDV-yə cəlb edilmir?

- hər cür şans oyunlarının təşkil edilməsi və oynanılması
- gömrük qanunvericiliyinə əsasən təkrar ixrac malları sayılan malların idxalı.
- hər cür mal və xidmət idxalı;
- boru xətti ilə neft və qazın daşınması

479 Türkiyədə hansı faiz dərəcələri ilə ƏDV tutulur?

- 5%, 7%, 17%
- 1%, 8%, 18%.
- 2%, 10%, 20%
- 3% 10%, 22%

480 Türkiyədə ƏDV-nin hesabat dövrü əsasən hansı vaxtdır?

- ildir
- rübdür
- aydır
- altı aydır

481 Türkiyədə vergi agentləri üçün ƏDV-nin hesabat dövrü hansı vaxtdır?

- hesabat təqdim edilmir
- bir aydır
- həmin gündür
- rübdür

482 Türkiyədə maye yanacaq vergisi üçün hesabat dövrü hansı müddəti əhatə edir?

- bir il
- bir ay
- rüb
- satış dövrü

483 Türkiyədə möhür vergisinin ödəyicisi kimlərdir?

- yalnız notariuslar
- qanuna əlavə edilən cədvəldəki möhür vergisinə cəlb edilən sənədləri imzalayan şəxslər
- hüquqi şəxslər
- fiziki şəxslər

484 Türkiyədə Avtonəqliyyat vasitələrinə görə verginin ödəyiciləri kimlərdir?

- bürün fiziki və hüquqi şəxslər
- Dövlət Avtomobil Müfəttişliyində və Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Baş İdarəsində şəxsi vərəqəsində adlarına avtonəqliyyat vasitələri qeyd olunan fiziki və hüquqi şəxslər
- yalnız Dövlət Avtomobil Müfəttişliyində şəxsi vərəqəsində adlarına avtonəqliyyat vasitələri qeyd olunan fiziki şəxslər

- yalnız Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Baş İdarəsində şəxsi vərəqəsində adlarına avtonəqliyyat vasitələri qeyd olunan hüquqi şəxslər

485 Türkiyədə avtonəqliyyat vasitələri vergisinin dərəcəsi müəyyən edilərkən avtomobillərin hansı texniki şərtləri əsas götürülür?

- sərf etdiyi yanacaqın növü  
 mühərrikin həcmi və istifadə müddəti  
 zavod istehsal tarixi  
 cəkisi

486 Türkiyədə əmlak vergisinin ödəyiciləri kimdir?

- yalnız qeyri-rezident hüquqi şəxslər  
 mülkiyyətində daşınmaz əmlak olan şəxslər  
 bütün şəxslər  
 yalnız hüquqi şəxslər

487 Türkiyədə Miras Vergisinin ödəyicisi kimlərdir?

- əmlakı yalnız irsən keçməklə əldə edən şəxslər  
 əmlakı vəsiyyətnamə verilməsi yolu ilə və ya irsən keçməklə əldə edən şəxslər  
 əmlakı yalnız vəsiyyətnamə verilməsi yolu əldə edən şəxslər  
 qanunvericilikdə bu növ vergi növü nəzərdə tutulmur

488 Türkiyədə Miras Vergisi necə ödənilir?

- bəyannamə verildikdən sonra üç dəfəyə - mart, may və noyabr aylarında  
 bəyannamə verildikdən sonra iki dəfəyə - may və noyabr aylarında  
 bəyannamə verildikdən sonra bir dəfəyə  
 bəyannamə verildikdən sonra dörd dəfəyə - rüblər üzrə

489 İsraildə verginin büdcəyə ödənilməsi və büdcədən verginin ödənilməsi üzrə ƏDV bəyannamələrini hansı orqanlara təqdim edilir?

- Dövlət xəzinədarlığına  
 xüsusi səlahiyyətli banklara  
 Maliyyə Nazirliyinə  
 Vergilər Nazirliyinə

490 İsraildə vergi ödəyicisi verginin büdcəyə ödənilməsi və büdcədən verginin ödənilməsi üzrə ƏDV bəyannamələrini hər hansı kommersiya bankına vermək üçün nə ödəməlidir?

- banka vermək hüququ yoxdur  
 bəyannamənin işlənilib-hazırlanması üzrə haqq  
 dövlət rüsumu  
 yığım

491 İsraildə vergi ödəyicisi hansı halda ƏDV üzrə bəyannaməni həm banka, həm də vergi orqanlarına təqdim edə bilər?

- ƏDV üzrə ödəniləcək, yaxud büdcədən qaytarılacaq vergi məbləği 25 min şəkeldən çox olduqda

- ƏDV üzrə ödəniləcək, yaxud büdcədən qaytarılacaq vergi məbləği 14 min şəkeldən çox olduqda
- ƏDV üzrə ödəniləcək, yaxud büdcədən qaytarılacaq vergi məbləği 24 min şəkeldən az olduqda
- ƏDV üzrə ödəniləcək, yaxud büdcədən qaytarılacaq vergi məbləği 35 min şəkeldən çox olduqda

492 İsraildə təftiş işi aşağıdakı hansı istiqamətlərdə aparılır?

- Uçot və hesabat məlumatlarının araşdırılması və vergi ödəyicisinin təsərrüfat əlaqələrinin aşkar edilməsi (yaxın təşkilatların, səhmdarların, baş (ana) şirkətlərin aşkarlanması həyata keçirilir), aşkar edilmiş əlaqələrin xarici mənbələrdən alınan məlumatlarla müqayisəsi.
- Ümumi məlumatların yoxlanılması və vergi ödəyicisinin əsas əlaqələrinin aşkar edilməsi (yaxın təşkilatların, səhmdarların, baş (ana) şirkətlərin aşkarlanması həyata keçirilir), aşkar edilmiş əlaqələrin xarici mənbələrdən alınan məlumatlarla müqayisəsi
- Ümumi məlumatların təhlili və vergi ödəyicisinin təsərrüfat əlaqələrinin aşkar edilməsi (yaxın təşkilatların, səhmdarların, baş (ana) şirkətlərin aşkarlanması həyata keçirilir), aşkar edilmiş əlaqələrin xarici mənbələrdən alınan məlumatlarla müqayisəsi.
- İlk məlumatların araşdırılması və yaxın təşkilatların, səhmdarların, baş (ana) şirkətlərin aşkarlanması həyata keçirili, aşkar edilmiş əlaqələrin xarici mənbələrdən alınan məlumatlarla müqayisəsi

493 Argentinada əlavə dəyər vergisinin standart dərəcəsi nə qədərdir?

- 0.23
- 0.21
- 0.2
- 0.22

494 Argentinada telekommunikasiya xidmətləri, qaz və elektrik təchizatı, bəzi su təchizatı və çirkab sularının işlənməsi xidmətləri hansı dərəcə ilə ƏDV vergiyə cəlb olunur?

- vergiyə cəlb olunmur
- 0.27
- 0.07
- 0.17

495 Avstraliyada mal və xidmətlərə görə ƏDV-nin standart dərəcəsi nə qədərdir?

- 0.27
- 0.1
- 0.07
- 0.17

496 Avsraliyada ƏDV-nin standart dərəcəsi nə qədərdir?

- 0.35
- 0.2
- 0.25
- 0.3

497 Çexiya Respublikasında ƏDV-nin standart dərəcəsi nə qədərdir?

- 0.2
- 0.19
- 0.17
- 0.18

498 Hindistanda ƏDV-nin standart dərəcəsi nə qədərdir?

- 0.145  
 0.125  
 0.13  
 0.136

499 MDB ölkələrində təyinatına görə hansı əsas vergi güzəştləri tətbiq olunur? 1. istehsal və sahibkarlıq fəaliyyətinin ümumi stimullaşdırılmasına yönəldilən vergi güzəştləri; 2. kommersiya fəaliyyətinin ümumi stimullaşdırılmasına yönəldilən vergi güzəştləri; 3. müəyyən sosial məsələlərin həllinə yönəldilmiş vergi güzəştləri; 4. müəyyən iqtisadi məsələlərin həllinə yönəldilmiş vergi güzəştləri; 5. kənd təsərrüfatı profilli emal müəssisələrinin stimullaşdırılmasına yönəldilən vergi güzəştləri

- 3, 5  
 1, 3  
 1, 2  
 2, 4

500 Gürcüstanda aşağıdakı hansı əməliyyatlar aksiz vergisindən azaddır? 1. aksizli malların icracı; 2. Gürcüstanın ərazisinə fəvqəladı halların, faciələrin aradan qaldırılması üçün idxal olunan aksizli mallar; 3. aksizli malların yenidən ixracı; 4. Gürcüstan ərazisindən göndərilən aksizli mallar; 5. gömrük anbarlarında yerləşdirilmiş idxal aksiz malları; 6. yardım və xeyriyyə məqsədilə Gürcüstana daxil olan idxal aksiz malları; 7. Gürcüstan ərazisinə müvəqqəti daxil olan idxal aksiz malları.

- 2, 4, 6, 7  
 2, 4, 5, 6  
 1, 3, 4, 5  
 1, 3, 5, 7